

TƏRANƏ BABAYEVA

Nizamı Gəncəvinin  
Ədəbi İrsində  
Şəxsiyyət problemi



415  
B12

Azərbaycan Respublikası Təhsil Nazirliyi  
M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti

Təranə BABAYEVA

46192.

# Nizamî Gəncəvinin ədəbi ırşində şəxsiyyət problemi

Азерб. Госуд. Радиубл.  
Б. БЛЮТ  
им М Ф Ахундова

Bakı – 2000

**Elmi redaktoru:**

*psixologiya elmləri doktoru,  
əməkdar elm xadimi, professor  
Ə.S.Bayramov*

**Reyçilər:**

*psixologiya elmləri doktoru, professor  
M.Ə.Həmzəyev  
pedaqoji elmlər doktoru, professor  
Y.R.Talibov*

**Psixologiya elmləri namizədi Terane Babayeva. Nizami Gəncəvinin adəbi ırısında şəxsiyyət problemi.** Bakı, "Ozan", 2000, 199 sah.

*Monografiyada Nizami Gəncəvinin adəbi ırısında şəxsiyyət problemi psixoloji aspektlərin araşdırılması, onun şəxsiyyət konsepsiyası açıqlanır. İlk dəfə olaraq, şəxsiyyətin mahiyəti, təşəkkülü və sosial-psixioloji məzmununu barədə Nizamini ideyaları sistemi şəkildə şərh edilir. Nizami yaradıcılığında lider anlayışı, idarəetmə psixologiyası məsələləri geniş surətdə işqalandırılır, Nizaminin şəxsiyyət probleminə dair fikir və mülahizələri müasir psixoloji nəzəriyələr baxımından mənənləndirilməsinə cəhd göstərilir.*

*Kitab elmi işçilər, idarəetmə işlərlə məşğul olan vəzifəli şəxslər, ali məktəblərin müəllim və tələbələri, eləcə da Nizami ırsi ilə maraqlanan geniş oxucu kütüsləri üçün nəzərdə tutulmuşdur.*

4603000000 - 862

B Qriflit nəşr  
N-098-2000

© "Nurlan" nəşriyyatı - 2000

## GİRİŞ

Sosial elmlər sisteminə daxil olan psixiologiya, digər humanitar bilik sahələrinin fərqli olaraq, başlıca diqqəti insan şəxsiyyətinin formallaşması və inkişafı qanuna uyğunluqlarına verir və ilk növbədə, şəxsiyyətin mə'nəvi aləmini, onun strukturunu tədqiq edir. Bu baxımdan psixologiyanın predmeti böyük rus yaziçisi Maksim Qorkinin "İnsanşunaslıq" adlandırıldığı bədii ədəbiyyatın araşdırma obyektiinə çox yaxındır. Doğrudur, öz nəticələrini elmi anlayış və kateqoriyalar vasitəsilə ifadə edən psixologiyadan fərqli olaraq, bədii ədəbiyyat insan və onun daxili aləmi haqqında bilik və təcrübəsinə ədəbi surətlərin, obrazları köməyi ilə təqdim edir. Lakin həmin bilik və təcrübəni obrazların dilindən elmi dilə, psixoloji anlaysılar və qanunlar dilinə "tərcümə etmək" mümkündür. Bu istiqamətdə edilən bir sıra təşəbbüsler bədii ədəbiyyatla belə "əməkdaşlığın" psixologiya üçün kifayət dərəcədə faydalı və səmərəli olduğunu söyləməyə tutarlı əsas verir. Odur ki, bəşəriyyətin çoxəslik söz sənəti nümunələrinin psixoloji aspektlərə tədqiqi çağdaş psixologiya elminin aktual vəzifələrindən və perspektivli inkişaf istiqamətlərindən biri sayıla bilər.

Müxtəlif dövrlərdə yaşayıb-yaratmış bədii söz

ustaları insan şəxsiyyəti haqqında özünəməxsus baxışlara malik olmuş, öz əsərlərində həmin baxışları birbaşa və ya dolayısı ilə ifadə etmişlər. Bu fikir və görüşlərin diqqətən öyrənilib ümumiləşdirilməsi müasir psixologianın yeni ideyalarla zənginləşməsində, həmcinin psixoloji fikir tarixinin daha dolğun mənzərəsinin yaradılmasında mühüm rol oynaya bilər.

Azərbaycan ədəbiyyatı klassikləri içərisində yaradıcılığı qeyd olunan cəhətlərdən ciddi maraq doğuran və dərinində tədqiq edilməye, öyrənilməye layiq olan sənətkar, ilk növbədə, dahi şair və mütefəkkir Nizami Gəncəvidir. Belə ki, Nizaminiñ təkcə Azərbaycan ədəbiyyatına deyil, ümumən Şərqi ədəbi-ictimai və fəlsəfi-psixoloji fikir tarixinə gətirdiyi on böyük və mühüm yeniliklərdən biri məhz təsvir etdiyi suretlərin daxili aləmini, mə'nəvi keyfiyyətlərini on plana çəkməsi, onların davranış və hərəkətlərini psixoloji cəhətdən əsaslandırmışdır.

Tədqiqatlar göstərmişdir ki, Nizamiyə qədərki epik şə'rde qəhrəmanlar əsasən hər hansı daxili mə'nəvi-psixoloji təkamüldən məhrum olub müəyyən müsbət (və ya mənfi) keyfiyyətlər məcmusunun hazır daşıyıcısı kimi çıxış edirdi. Nizami isə sələflərindən fərqli olaraq, bütün güclü və zeif cəhətlərilə canlı insan şəxsiyyətini bədii təhlil obyektiñə çevirmiş, əsas diqqəti şəxsiyyətin mə'nəvi inkişafına, daxili kolliziyalara, onun formallaş-

ması və təkamülündə ictimai və fərdi amillərin dialektikasına yönəltmişdir. Bütünlükə xarici şəraitin və fövqəltəbi qüvvələrin ixtiyarında olan epik qəhrəmanlardan fərqli olaraq, Nizami qəhrəmanlarının taleyi onların öz istək və arzularından doğan davranışları, hərəkət və münasibətləri, başqa sözlə, daxili psixoloji feallığı müəyyən edir.

Beləliklə, şəxsiyyət problemi Nizami yaradıcılığının başlıca və ciddi problemlərindən biri olmuşdur. İndiyə qədər Nizami irsi əsasən ədəbiyyatşunaslıq baxımından tədqiq olunduğundan, təəssüf ki, bu mühüm məsələnin Nizami poeziyasında qoyuluşu və həllinin bütün cəhətləri psixoloji aspektləndən elmi şərhini tapmamışdır. Təbii ki, sərf psixoloji problem olan bu məsələ professional mövqedən, müasir psixologiya elminin nailiyyətləri səviyyəsindən araşdırılmalıdır. Belə bir araştırma təkcə şəxsiyyət psixologiyası üçün deyil, həm də nizamişunaslıq üçün aktuallıq kəsb edir.

Oxuculara təqdim olunan bu kitabın başlıca məqsədi mehz Nizami Gəncəvi yaradıcılığında şəxsiyyət probleminin əsas cəhətlərini psixoloji aspektləndən araşdırmaq və müasir psixologianın elmi-nəzəri səviyyəsindən mə'nalandırmaqdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün tədqiqatın gedişində aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:

—mövzu ilə bağlı ədəbiyyatı təhlil edib qruplaşdırmaq, daha geniş araşdırmağa yardımçı ola

biləcək fikir və mülahizələri seçib sistemləşdir-mək;

— "Xəmsə"yə daxil olan əsərlərin təhlili yolu ilə Nizaminin insan konsepsiyasını, şəxsiyyətin məhiyyəti və sosial-psixoloji məzmunu barədə görüşlərini bütövlükdə şərh etmək;

— ayrı-ayrı suretlərin tədqiqi və onlara müəllif münasibətinin açıqlanması vasitəsilə Nizaminin şəxsiyyətin integrallı psixoloji keyfiyyətləri barədə fikirlərini üzə çıxarmaq;

— Nizami əsərlərində ictimai problemlərin dominantlıq təşkil etdiyini nəzərə alaraq, şairin əsərlərində liderlik və idarəetmə psixologiyası məsə-lələrinin sistemli şərhini vermək.

Nizami yaradıcılığında şəxsiyyət psixologiyası problemlərinin araşdırılması professor Ə.S.Bayramovun qeyd etdiyi kimi, iki metodiki əsasda aparıla bilər: 1) müasir psixologiyada şəxsiyyət anlayışı ilə bağlı mövcud nəzəri müddeələri Nizami əsərlərinə tətbiq etmək, onlar arasında ümumi və fərqli cəhətləri müəyyənləşdirmək; 2) Nizami əsərlərinin bilavasitə tədqiqi nəticəsində şairin şəxsiyyət konsepsiyasını aşkar çıxarmaq və onu müasir psixologiya elmi baxımından mə'nalandırmaq.<sup>1</sup>

Tədqiqatın gedişində biz mümkün qədər bu iki

1. Ə.S.Bayramov, "Psixoloji düşüncələr";  
Bakı, 1994, səh.128-129.

yolun sintezinə nail olmağa çalışmışaq, lakin çıxarılan nəticələrin adekvatlığı namine ikinci yola üstünlük vermişik, çünki birinci halda sxematizmə qapılmaq təhlükəsi də mövcuddur.

Sonda onu da qeyd edək ki, Nizaminin özündən əvvəlki psixoloji tə'limlərə dərindən bələd olduğunu və onları yaradıcı şəkildə inkişaf etdiriyini nəzəre almaqla, şairin şəxsiyyət konsepsiyasının araşdırılması onun psixoloji görüşlərini aşkar çıxaracaq və beləliklə, psixoloji fikir tariximizin parlaq bir sehifəsi barədə elmi təsəvvür əldə edilecəkdir. Bu isə, fikrimizcə, milli psixologiya elmimiz üçün əhəmiyyətli və faydalı olacaqdır.

## I FASÍL

# Nizamî Gencəvînin ədəbi ihsinîn tədqiqinîn əsas istiqamətləri

**D**ahi şair ve mütəfekkir Nizamî gəncəvinin (1141-1209) yaradıcılığı hem Azərbaycan, hem də ümumən Yaxın və Orta Şərqi xalqlarının ədəbiyyatı və ictimai fikir tarixində tamamilə yeni bir hadisə olmuşdur. Şair özündən evvelki ədəbi-estetik, felsefi-ictimai nailiyyətlər zəminində yüksələrək, Şərqi poeziyasında bütöv bir məktəb yaratmış, sonrakı bir neçə əsr üçün onun inkişaf yolları və meyillerini müəyyənləşdirmişdir. Bu isə bir tərəfdən Nizamî əsərlərinin ideya-mezmun xüsusiyyətləri ilə, yəni poemalarında qoyub həll etməyə çalışdığı qlobal felsafi-ictimai problemlərlə, digər tərəfdən da şairin başqa sənətkarlar üçün örnek olmuş yüksək bədii ustalığı ilə elaqədardır. Mehəz bu sababdan dahi şairin yaradıcılığı lokal və regional çərçivələri aşaraq, ümumbeşeri əhəmiyyət kəsb etmiş, ona dünya ədəbiyyatının korifeyləri sırasında layiqli yer tutmaq haqqı qazandırılmışdır. Təsadüfi deyil ki, şairin Ölmez be-

dii ihsinin öyrənilməsi ilə məşğul olan müstəqil elm sahəsi – nizamişunaslıq yaranmış və Nizamî yaradıcılığı ilə bağlı bir sıra problemlərin həllində ciddi nailiyyətlər qazanmışdır.

Nizamî şəxsiyyəti və poeziyası barede ilk məlumat və müləhizələrə, təbii ki, orta əsr mənbələrində rast gəlinir, lakin şairin yaradıcılığının müasir elmi me'yarlar əsasında tədqiqi işi yalnız keçən əsrdən başlamışdır. Nizamişunaslıqda qəbul olunmuş fikrə görə, Nizamî ihsine həqiqi elmi münasibətin ilk nümunəsi macar alimi Vilhelm Baxterin 1871-ci ildə Leypsiqdə nəşr edilmiş "Nizaminin həyatı və əsərləri" adlı monoqrafiyası olmuşdur. Burada ilk dəfə olaraq, Nizamînin elmi bioqrafiyasının yaradılmasına cəhd edilmiş, "Xəmse"yə daxil olan poemalar ümumi planda təhlil edilmişdir. V.Baxterin kitabının əhəmiyyəti bir də onda oldu ki, o, Avropa şərqsünnaslığında Nizamînin intensiv şəkildə araşdırılmasına təkan verdi və bir-birinin ardınca H.Ete, Ç.Ryö, E.Braun, K.Uilson, R.Levi, A.Arberri, Y.Ripka kimi tedqiqatçılar Nizamî ihsinin müxtəlif problemlərinə dair əsərlər yazdırılar.<sup>1</sup>

Nizamî yaradıcılığının elmi şəkildə araşdırılması istiqamətində ikinci mühüm addım esrimizin 20-30-cu illerinde məşhur İran alimi Vəhid Dəstgirdi tərəfindən atıldı. O, şairin ihsinin düzgün başa düşülməsi və öyrənilməsi üçün əser-

1. V.Baxterdan əvvəl və sonra Nizamî yaradıcılığının Avropada tədqiqi və tərcüməsi bareda ətraflı mə'lumat üçün bax: A.E.Крымский. Низами и его современники. Bakı, 1981, c.32-102.

lərinin dəqiq mətlənlərinə söykənməyin əhəmiyyətini dərk edərək, otuz ən qədim əlyazması əsasında Nizaminin lirikasının və "Xəmsə"nin elmi-tənqidli mətlənlərini hazırlayıb nəşr etdi.

Azərbaycanda, eləcə də Rusiyada Nizami yaradıcılığının kompleks halda araştırılması işi şairin 800 illik yubileyi ərefəsində başladı. Məhz bu dövrə şairin bütün əsərləri ilk dəfə olaraq, ana dilinə tərcümə edildi, dahi sənətkarın dövrü, hayatı, əsərlərinin ideya-bədii xüsusiyyətləri, Şərq və dünya ədəbiyyatına tə'siri, fəlsəfi və ic-timai görüşləri barədə tədqiqatlar meydana çıxdı. Başlanmış olan ikinci Dünya müharibəsi bu sahədə aparılan işlərə və nizamışunaslığın müstəqil bir elm sahəsi kimi formallaşması prosesinə mane ola bilmədi.

Yarım əsrən artıq bir dövrə aparılan gərgin və ardıcıl araşdırmacların nəticəsi olaraq, bu gün nizamışunaslıq elmi müxtəlif həcmli və müxtəlif səviyyəli yüzlərlə əsəri ehtiva edir. Bu əsərlərlə tanışlıq artıq nizamışunaslığın özündə müxtəlif tədqiqat istiqamətlərinin, Nizami irsinə çeşidli yanaşma prinsiplərinin mövcudluğunu söyləməye əsas verir. Həmin istiqamətlərdən ən mü Hümləri aşağıdakılardır:

1) Nizami əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrinin öyrənilməsi əsasında elmi-tənqidli mətlənlərin hazırlanması, müxtəlif dillərə filoloji və poetik tə-

I. Rüstəm Əliyev Nizami. Qısa bibliografik mə'lumat. Bakı, 1983, s.8.

cümsə, yə'ni bilavasitə mətnşünaslıq istiqaməti. Bu sahədə adı çəkilmiş V. Dəstgirdidən əlavə, Y. E. Bertelsin, S. Nəfisinin, Ə. Ə. Əlizadənin, R. Əliyevin, T. Məhərrəmovun, M. Əlizadənin, Q. Əliyevin, H. Məmmədzadənin, V. Aslanovun xidmətlərini qeyd etmək lazımdır.

2) Nizaminin həyat və yaradıcılığı haqqında ümumi təsviyyə verən tədqiqatlar.<sup>1</sup>

3) Nizaminin ayrı-ayrı əsərlərinin təhlilinə həsr olunmuş araşdırımlar.<sup>2</sup>

4) Nizami ədəbi məktəbi və şairin yaradıcılığının tə'sir dairəsi problemlərinin öyrənilməsi.<sup>3</sup>

1. Misal üçün bax: R. Azađa. Nizami Gəncəvi. Həyatı və şəhəri. Bakı, 1979; H. Arası. Nizami Gəncəvi. Bakı 1947; M. Quluzadə. Nizami Gəncəvi. Həyat və yaradıcılığı. Bakı, 1953; M. Əliyadə. Nizami Gəncəvi. Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı, 1960; M. Rəsili. Nizami. Bakı, 1939; Berçel'ev E. E. Velikiy azerbaidžanskij poet Nizami. Epohă, život i tvorchestvo. Bakı, 1940; Berçel'ev E. E. Nizami. M., 1949; Berçel'ev E. E. Nizami i Fizuli. M., 1962 və s.

2. Məsələn: Ə. Abbasov. Nizami Gəncəvinin "İsgəndərnamə" poeması. Bakı, 1966; X. Hüseynov. Nizamının "Sirlər xəzinəsi". Bakı, 1983; Ç. Sasanian. Nizamının "Leyli və Məsnin poeması". Bakı, 1985 və s.

3. Aliyev G. Yu. Legenda o Xosrove i Shirin v literaturakh narodov Vostoka. M., 1960; Aliyev G. Yu. Temы i sюjetы Nizami v literaturakh narodov Vostoka. M., 1985; H. Arası. Nizami v türk ədəbiyyatı. Bakı, 1980; Q. Beqdeli. Şərq ədəbiyyatında "Xosrov v Şirin" mövzusu. Bakı, 1970; Kərimov M. D. Posledovateli Nizami. Bakı, 1991; G. Chahani. Azərbaycan ədəbiyyatında Nizami ən'ənələri. Bakı, 1979 və s.

5) Şərq intibahı problemi ilə bağlı araşdırma-  
lar.<sup>1</sup>

6) Nizami yaradıcılığının müxtəlif elm sahələ-  
ri və incəsənət növləri ilə əlaqəsi haqqında təd-  
qiqtalar.<sup>2</sup>

7) Nizami irsinin fəlsəfi, pedaqoji və psixolo-  
ji aspektlərdə tədqiqi ilə bağlı araşdırma-  
lar.<sup>3</sup>

1. А.Гаджиев. Ренессанс и поэзия Низами Гянджеви. Баку, 1980; X.Yusifov. Şərəqdə İntibah və Nizami Gəncəvi. Bakı, 1992; Проблемы азербайджанского Ренессанса. Бакы, 1984; 3.Кулзаде. Теоретические проблемы истории культуры Востока и низамиведение. Баку, 1987 və s.

2. Ə. Əzimov. Nizami və Azərbaycan musiqisi — "Elm və  
həyət", 1979, N2; V.Qəhrəmanov. Nizamının hüquq görüşlərinə  
dair. — Azərb.EA Xəbərləri, 1948, N7; M.Əsfandiyev, R.Əliyev.  
Nizami və dövrünün təbəbat elmi. — Azərb.EA Xəbərləri, 1954,  
N2; Həsənov B., Xəlilov Ə. Nizami yaradıcılığında kimya motivi-  
ları. — "Ədəbiyyat və incəsənət", 1975, 12 iyun; N.Zamanov. Ni-  
zami poeziyası və tasviri xəzinə. Bakı, 1981 və s.

3. Axmedov Ə.M. Velikiy azərbайджанский мыслитель. Bakı, 1962; Mamedov Ş.F. Философские и общественно-по-  
литические взгляды Низами. M., 1959; Mустафаев Дж.В.  
Философские и этические воззрения Низами. Bakı, 1962;  
Mürəbbəzadə M. Педагогические высказывания Низами. Bakı, 1947; M.Abbasov Nizaminin psixoloji görüşləri (namizədlilik dis-  
sertasiyası), Bakı, 1945; Nizami yaradıcılığında təlim-tərbiyə mə-  
səsləri (ümmütrepublika ali məktəblərərəsi konfransın təqiz  
tezisləri). Bakı, 1991; Кули-заде З.А. Теоретические проблемы  
истории культуры Востока и низамиведение. Баку, 1987;  
A.C.Bayramov. Некоторые этносоциологические вопросы в  
творчестве Н.Гянджеви. — Этносоциологические проблемы раз-  
вития личности. Тематич. сб. научных трудов. Изд. АГУ, Баку, 1985; Ə.S.Bayramov Nizami Gəncəvi əsərlərində şəxsiyyət və  
liderlik problemləri. — Psixoloji düşüncələr. B., 1994, Ə.S.Bayra-  
mov, T.T.Babayeva. Nizami Gəncəvinin yaradıcılığında şəxsiyyət  
problemləri dair. — "Azərbaycan məktəbları" j.N2, 1997 və s.

Qeyd olunan istiqamətlərin mövcudluğu ni-  
zamışunaslığın kifayət dərəcədə zəngin və çox-  
şaxəli tədqiqat diapazonuna malik olduğunu  
açıq-aşkar nümayiş etdirir. Bununla belə, Niza-  
mi yaradıcılığı ilə bağlı bütün məsələlərin həllin-  
dən danışmaq hələ tezdir. Nizami irsi o qədər  
mürrəkkəb, çoxcəhətli və intahasızdır ki, tədqiqatçıların hər yeni nəslə onda dərk olunmamış  
qatlırlar, həllini gözləyən problemlərlə üzləşir.  
Nizami yaradıcılığında şəxsiyyət problemi də be-  
lə məsələlərdən biridir. Özü də bu məsələ elmin  
ideoloji ehkamlardan azad olduğu və əvvəlkib  
sırada müdədələrə yenidən baxmağa ehtiyac du-  
yulduğu indiki məqamda daha aktual mahiyyət  
keşb edir.

Bəri başdan deyək ki, prof.Ə.Bayramovun  
araşdırmaları istisna olunmaqla (onlar haqqında  
aşağıda etraflı danışacaqıq), Nizami yaradıcılı-  
ğında şəxsiyyət məsələsi psixoloji bir kateqoriya  
kimi tədqiqat obyekti olmamışdır. Lakin nizamışuna-  
şunaslıq sahəsindəki əsərləri diqqatlı öyrəndik-  
də, bu məsələyə dair çoxsaylı müləhizalərlə  
rastlaşıraq və həmin pərakəndə fikir və ideyaları  
sistemi bir hala salsaq, problemin Nizami yaradıcılığında qoyuluşu və həllinin mümkün istiqamətləri  
barenda ümumi bir təsəvvür hasil edə bilərik. Bu baxımdan yuxarıda göstərilən istiqamətlərdən ikinci, üçüncü, beşinci və yedinci  
grupda daxil olan araşdırmaclar daha çox material  
verir. Həmin materialın təhlili göstərir ki, nizamışuna-  
şunaslar dahi şairin yaradıcılığında şəxsiyyət  
problemine əsasən aşağıdakı üç aspektə diqqət

yetirmişler:

- 1) Nizaminin fəlsəfi-etik və ictimai baxışları, o cümlədən onun humanizmi ilə əlaqədar;
- 2) Şairin bədii metodunun mühüm bir keyfiyyəti, yəni obraz və xarakterlərin yaradılması və təqdimində ədəbi yenilik mahiyyəti daşıyan ardıcıl prinsip kimi;
- 3) Nizaminin bədii ustalığını və poetik məharətini nümayiş etdirən, səciyyələndirən bir xüsusiyyət kimi.

Onu da qeyd etməliyik ki, əsasən bütün həllarda tədqiqatçılar məsələni geniş ədəbi-tarixi kontekstdə, həm diaxronik, həm də sinxronik planda nəzərdə keçirirlər ki, bu, Nizami sənətinin müstəsna əhəmiyyətini, onun bir şair və mütləfəkkir kimi nadir istədədi və böyükliyünü da-ha aydın dərk etməyə şərait yaradır.

Demək olar ki, bütün nizamişünaslar şairin yüksək humanizmindən, insan şəxsiyyətinə sonsuz marağından söhbət açır və bu cəhati Nizaminin bir mütləfəkkir kimi fəlsəfi və ictimai mövqeyinin çıxış nöqtəsi hesab edirlər. M.Ə.Rəsulzadə Nizaminin 800 illik yubileyi münasibətlə yazdığı "Azərbaycan şairi Nizami" adlı kitabında həmin məsələnin dərin fəlsəfi-əxlaqi məzmun daşıdığını vurğulayaraq yazılırdı: "İctimai varlıq olan insan", Nizamiye görə, şərefinin qiyməti ölçüye gəlməyən bir məxfiyyət... Zamanın ilk mənzili yer, dünya-nın son nəslisi isə insandır. Bu insan özünü tənidiqda, Allahı da tanıyar. İnsan — sözün mə'həvi və psixoloji mə'nası ilə bir insan — iki

aləmi özündə təmsil edən bir nurdur".<sup>1</sup>

Nizaminin insan şəxsiyyətinə dair görüşlərinin təxminən eyni şəkildə şərhinə M.Ibrahimovun "Leyli və Məcnun" poemasının filoloji tərcüməsinə yazdığı geniş önsözde rast gəlirik: "Nizami ümumiyyətə, "yer üzüne günəş yaranan insanı" son dərəcə ucaldır və onun böyük əməller üçün yarandığını yazar. İnsan dünyaya yemək, içmək, qarnını otarmaq, əynini bazəmək üçün gəlməmişdir. Həyat — oyuncaq, insan da oyunbaz deyildir. Həyat mürəkkəb, ağır və şərəflidir. Təbət insanı bütün varlıqlardan üstün və yüksək yaratmışdır. İnsan nainki əli ilə çalışma-li, fiziki əməyi ilə təbəti istədiyi şəkildə dayışma-lidır, o, həm də zehnini işlətməli, düşüncəsinə inkişaf etdirməli, ağılı ilə təbəti qalib gəlməlidir".<sup>2</sup>

Bu fikirləri daha ləkonik şəkildə tanımış nizamişünas Xəlli Yusifov da qeyd edir: "Dünya-nın ən böyük humanistləri, yəni İntibah dövrü sənətkarları kimi Nizami poeziyasının da bir məhvəri vardır ki, o da insandır".<sup>3</sup>

Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə "İqbalnamə"nin filoloji tərcüməsinə yazdığı önsözde şairin humanizmına və insana baxışının özünəməxsusluğuna dair mülahizələrini belə ümumiləşdirir: "Nizami yaradıcılığını yüksək in-

1. M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, 1991, s.200-201.

2. M.Ibrahimov. "Leyli və Məcnun" — Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, 1981, s.10.

3. X.Yusifov. Nizaminin lirikası. — Nizami Gəncəvi. Lirika. Bakı, 1983, s.11.

sanseverlik, insana münasibətdə mülayimlik və xeyirxahlıq səciyyələndirir. İnsan səadətinə məne olan ne varsa — istər hakim quruluş və onun ağaları olan şah və vəzirlər, istər bu quruluşun doğurduğu içtimai eybacərliliklər, istər insan təbiətinə xas əxlaqi nöqsanlar olsun — bütün bunların tənqid və ifşasında orta əsr mədəniyyəti nə-hənglərinə xas olan qeyri-adi mətinlik, dönməzlilik, qorxmazlıq Nizami poemalarının ana xəttini təşkil edir.

Nizami əsərlərinin əsasında müxtəlif təzahürlərdə xeyir və gözəlliyyən vəfsi, cəmiyyət və insanın nöqsan və şərdən azad edilməsi ideyaları durur. Şairin əsas qəhrəmanı insan, baş vəzifəsi isə onda insanlığın tərbiyə edilməsidir. İnsanlıq isə insanın mə'nəvi və əqli kamilləşməsinə səbab olan, onu xeyir, gözəllik, ədalət və ən yüksək ədaləti təmsil edən həqiqətlə birləşdirən amildir".<sup>1</sup>

Nizaminin özünəməxsus insan konsepsiyasının və humanist təliminin daha konkret şəkildə açıqlanmasında görkəmli nizamışunas Rüstəm Əliyevin mülahizələri olduqca əhəmiyyətlidir. O, Nizaminin lirikasından danışarkən belə bir mühüm cəhəti qeyd edir ki, şairin qəzəllərində əvvəller "insaniyyət", "cavanmərdlik" mənasında işlənən "mərdlik" və "adəmi" sözleri bila-vasitə "humanizm" anlamında işlənir, yəni bu kəlmələr artıq yeni, fəlsəfi və terminoloji mahiy-

1. Z. Quluzadə. Müqəddimə. — Nizami Gəncəvi. İsgəndərnamə. Bakı, 1983, s.407.

yət kəsb edir.<sup>2</sup>

Daha sonra alim "Xəmsə"yə daxil olan ilk poeması — "Sirlər xəzinəsi" üzərində dayanır və bu əsərin iyirmi söhbətdən ("məqalət"dən) ibarət olduğunu qeyd edərək, yazar: "Həmin söhbətlərin düzülüş qaydasında ciddi ardıcılıq olmasa da, onların hamisində insandan, onun bir fərd və bir cəmiyyət üzvü kimi mövqeyindən — yəni bir problemin iki cəhətidən danışılır. Şair insan təbiətinin mahiyyətini, onun psixologiyasını diqqatla araşdırır..."<sup>2</sup> Daha sonra Nizami yaradıcılığını bir küll halında səciyyələndirən tədqiqatçı göstərir ki, Nizaminin əsərlərində artıq hadisələr və tale insan üzərində hökmranlıq etmir, onu əzmir, əksinə, hadisələrin gedisiyi insan iradəsi və arzuları dəyişir: "Şəxsiyyətin, onun iradəsinin köləlikdən, mövhumat və dini xurafatdan azad edilməsi, kamil humanizm nəzəriyyəsi — bütün bunlar olmaz Nizami poeziyasının xarakterik cəhatləridir".<sup>3</sup>

Qeyd etmək lazımdır ki, Nizaminin humanist konsepsiyasına diqqət yetirilməsi tədricən nizamışunasları sırf psixoloji problematikaya getirib çıxarmışdır. Bir çox tədqiqatçılar, haqlı olaraq, bu nəticəyə gəlmİŞLƏR ki, Nizaminin humanizm, ümumiyyətlə, bədii ədəbiyyata xas olan insan-sevərlikdən fərqli, orijinal mahiyyətə malikdir və

1. Rüstəm Əliyev. Nizami. Qısa bibliografik mə'lumat. Bakı, 1982, s.118.

2. R. Əliyev. Güstərilən əsəri, s.119.

3. Yeni oruda, s. 114.

bu humanizm renessans tipli humanizm kimi sacıyalendlirilmelidir. Bu anlayışı akademik N.I.Konrad bela izah edirdi: "Renessans humanizmi insanın öz şəxsiyyətinin dəyerliliyinə inamından ibarət idi... Özü de bu dəyerliliyin dərk olunması insan şəxsiyyətinin muxtariyyəti, onun azadlığı və müstəqilliyi barədə təsəvvürlə bağlı idi. Bu humanizm konsepsiyası mifoloji və dini kateqoriyalarda deyil, fəlsəfi kateqoriyalarda ifadə olunurdu".<sup>1</sup>

Məsələnin məhz bu cür qoyuluşu Nizaminin humanist konsepsiyasının tədqiqində şəxsiyyət problemlinin mərkəzə keçməsinə gətirib çıxardı. Bunu A.Hacıyevin "Renessans və Nizami Gəncəvi poeziyası"<sup>2</sup> və X.Yusifovun "Şərqdə İntibah və Nizami Gəncəvi"<sup>3</sup> adlı monoqrafiyalarından aydın görmek mümkündür. Sonuncunun "İntibah və insan gözəlliyyinə inam", "İnsanın özünü axtarış və təsdiqi", "İntibah poeziyasında insanın və təbiatın kəşfi" kimi başlıqları da bu məsələyə diqqətin güclənməsini göstərən fakt kimi məhnələndirilə bilər.

Tanınmış şərqşünas alim Qəzənfər Əliyev Nizaminin renessans humanizmini onun estetik idealını şərtləndirən bir amil kimi nəzərdən keçirir və bu cəhəti şairin ədəbi novatorluğunun əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirə-

1. Конрад Н.И. Запад и Восток. М., 1966, с.268-269.

2. А.Гаджиев. Ренессанс и поэзия Низами Гянджеви. Баку, 1980, с.178-179, 185-186.

3. X. Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, 1982.

rək yazar: "Nizaminin humanizminin renessans tipli olduğunu söyleyərkən, biz ondan çıxış edirik ki, bu humanizm bütün əlamətlər kompleksinə, o cümlədən şəxsiyyətin azad inkişafı, şəxsiyyətin muxtariyyəti kimi prinsiplərə malikdir. Şübhəsiz, elə muxtar şəxsiyyət konsepsiyası şairi o vaxta qədər müsəlman Şərqi xalqlarının tarixində görünməmiş bir şəkildə fərdiləşdirməyə, surətlərin hərəkətlərinin kəskin motivləndirməsinə vadar edirdi".<sup>1</sup>

Nizaminin ədəbi yaradıcılığı gətirdiyi bu yenilik nizamışunaslıq sahəsində böyük xidmətləri olan filologiya elmləri doktoru Azadə Rüstəmovanın da diqqətini cəlb etmiş və o, bu cəhəti şairin bədii metodunu müəyyənləşdirən bir amil kimi nəzərdən keçirmişdir: "Nizami renessans dünyadıyumuna malik sənətkardır. Şəxsiyyətin humanist konsepsiyası, "mən"in muxtariyyəti ideyası onun yaradıcılığının nüvəsini təşkil edir. Sosial-psixoloji varlıq olan fərd, onun mənəvi əlamı və hayat mövqeyi, insan "mən"inə, şəxsiyyətin sonsuz yaradıcılıq imkanlarına inam — müttəfəkkir Nizaminin axtarışlarının dairəsi bunlardır. Şairin bədii əlamının çıxış nöqtəsini burada axtarmaq lazımdır".<sup>2</sup> Bu fikirlərini Nizami əsərlərindən gətirdiyi misallarla əsaslandırın tədqiqat-

1. Г.Ю.Алиев. Ренессансный гуманизм и эстетический идеал Низами. — Проблемы азербайджанского ренессанса. Баку, 1984, с.295.

2. А.Рустамова. Художественный метод Низами и Ренессансный романтизм. — Проблемы азербайджанского ренессанса. Баку, 1984, с.300.

ci belə bir nəticə çıxarır: "Böyük Nizaminin hər bir əsəri insan şəxsiyyətinin çoxşaxəli xüsusiyyətlərini bədii şəkildə açan müstəqil, bitkin poe-tik-sosio-oloji və siyasi-psixoloji sistemdir".<sup>1</sup>

A.Rüstəmova Nizami yaradıcılığının özündən əvvəlki ədəbiyyatla, o cümlədən böyük fars şairi Firdovsi poeziyası ilə müqayisəsini də məhz bu zəmində aparır və Nizaminin orijinallığını "incə psixoloji müşahidələrdə, obrazın fikir və hisslerinin dialektikasını açmaqda" görür.

Yeri gelmişken deyək ki, Nizami və Firdovsi mövzusu nizamışunaslığın diqqət mərkəzində olan problemlərdən biridir. Bu da təbiidir, çünkü Nizaminin üç poemasının mövzusu "Şahnamə" ilə bilavasitə əlaqədardır və şair hər üç əsərdə Firdovsini hörmətlə xatırlamışdır. Ona görə tədqiqatçılar eyni mövzuları qələmə almış iki dahi sənətkarın fərqli cəhətlərini açıqlamalı olmuşlar. Bu məsələni ilk dəfə məşhur rus şərqşünası Y.E.Bertels geniş şərh etmişdir. Farsdilli şe'r in iki korifeyinin müqayisəsi zamanı Y.E.Bertels belə bir mühüm fərqi də qeyd etmişdir: "Firdovsi öz qəhrəmanlarının psixologiyası ilə maraqlanmındır. O, mə'lum əfsanələri vicdanla nəzmə çəkirdi... Nizami isə öz qəhrəmanı ilə yaşayır, onunla birgə düşünürdü: odur ki, onda bə'zən ən xırda detallar da təsvir olunan xarakterin ümumi saciyyəsinə uyğun gəlir".<sup>2</sup>

1. Yenə orada, s.300.

2. E.İ.Бертельс. Низами и Фирдовси.—Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Баку, 1981, с.167.

Maraqlıdır ki, A.Rüstəmova "Nizami Gəncəvi. Həyatı və sənəti" adlı monoqrafiyasında Firdovsi ilə Nizami yaradıcılığı arasındaki bu fərqi bir qədər başqa şəkildə izah edir. A.Rüstəmova hər iki sənətkarın psixoloji təhlilə meylli olduğunu göstərir. Lakin bunların fərqli mahiyətənəsidiğini açıqlayır: "Firdovsi "Şahnamə"sində də dramatik gərginliklər, psixoloji anlar istənilən qədərdir. Şair hadisəni təhkiyədə, obraz şərhində yeri düşdükə oxucunu riqqata gətirəcək incə psixoloji ləvhələr, nəqşlər vurur. Lakin Firdovsi şe'rində "obyektiv" psixologizm hakimdir. Burada qəhrəmanların bu və ya digər hərəkatını müəyyənləşdirən daxili-ruhani keyfiyyətlər çox zaman səhna arxasından göstərilir, onların əxlaqının xarici fonu vasitəsilə təqdim edilir. Firdovsi şe'rində daha çox obrazın davranış və fəaliyyəti tərənnüm olunur".

Nizami isə, tedqiqatçının fikrinə, bu baxımdan öz sələfindən xeyli irəli getmişdir. Və bu irəliliyişin mə'nasını o, belə izah edir: "Nizami şe'rindəki psixoloji şəhərin mahiyəti başlıca olaraq, surətin ruhani-mə'nəvi keyfiyyətlərinə müdaxilədə insani fikir və hissler axınıni açmağa çalışmaqdə özünü göstərir. Bu, sənətkara "daxili insanı" tədqiq üçün böyük imkanlar verir. Nizamidə "obyektiv" psixologizmlə (obrazı onun hərəkətləri fonunda açmaqla) yanaşı, insan qalbinin, onun istək və arzularının in'likası vasitəsilə,

I. A.Rüstəmova. Nizami Gəncəvi. Həyatı və sənəti.  
Bakı, 1979, s.71.

surəti "daxildən" açıqlama yolu ilə xarakter yaratmaq xüsusi əhəmiyyət kəsb edir".<sup>1</sup>

Bunun ardınca müellif Nizaminin daha bir yeniliyini qeyd edir: "Nizami sənəti xüsusen xarakterin psixolojisindəki təzadıl nöqtələri açıb göstərməkdə böyük xarüqələr yaradır və bu baxımdan nəinki özündən əvvəlki, hətta sonrakı əsrlər şe'rinin bir çox nümayəndələrini kölgədə qoyur".<sup>2</sup>

Y.E.Bertels göstərir ki, Nizami yaradıcılığında psixoloji təhlilin heyrətamız dərinliyi və qüvvəsinə nəzərə alaraq, akademik S.F.Oldenburq "Nizamini "böyük qalbsünas" adlandırır və gənc şərqşünaslara bu məsələni araşdırmağı tövsiyə edirdi. Alım onu da qeyd edir ki, Nizami yaradıcılığının bu xüsusiyyəti ham da obrazın psixologiyasını sosial vəziyyətinə, yaşına və s. tam uyğun şəkildə açmaq baxımından diqqətəlayiqdir. Bütün bunlar isə Nizami haqqında irəli sürülen bəzi yanlış müdдəaları tekzib etmək üçün tutarlı dəliller verir. Məsələn, yuxarıda adı çəkilmiş V.Baxter Nizaminin sufizmle əlaqəsini şisirdərək, onu zahid, tərkidünya bir şəxsiyyət kimi təqdim etmişdir. Bir sıra digər araşdırmalarda da bu fikir təkrar olunmuşdur. Həmin fikri qətiyyətlə rədd edən Y.E.Bertels belə bir sual verir: guşənin həyat tərzi keçirən bir şəxs insan münasibətlərini, psixologiyasını belə dərindən öyrənə bilərdi? Öz daxili aləminə, xarakterinə, mə'nəvi key-

fiyatlarına görə kəskin şəkildə farqlanən, müxtəlif psixoloji tiplərə mənsub surətlər qalereyası yarada bilərdimi? Buna, əlbəttə, inanmaq çətinidir.

Y.E.Bertels belə bir cəhəti da qeyd edir ki, Nizami yaradıcılığındakı bu xüsusiyyət mütailənin, ədəbi tə'sirin nəticəsi da ola bilməzdə, çünki psixoloji təhlili yeni element kimi Şərq ədəbiyyatına mehz Nizami getirmişdir və ondan əvvəlki poeziyada belə bir əlamətə rast gəlmək mümkün deyildir.

Özlüyündə aydınlaşdır ki, Nizami Şərq ədəbiyyatına getirdiyi yeniliklərə birdən-birə deyil, tədricin, gərgin və məqsədyönlü badii axtarışlar nəticəsində gelib çıxmışdı. Bu baxımdan şairin qırx ildən artıq davam edən ədəbi fealiyyəti dövründə baxışları və yaradıcılıq prinsipləri müəyyən təkamül yolu keçmişdir. Lakin bu təkamül "Xəmsə"yə daxil olan əsərlərdə daxili bağlılıq və əlaqənin, daim diqqət mərkəzində olan və inkişaf etdirilən ana xəttin mövcudluğunu istisna etmir. Görünür, şairin müxtəlif mövzularda yazmış olduğu beş poemanın ümumi ad altında birləşməsi mehz həmin daxili bağlılığın nəticəsi olmuşdur. Bu daxili bağlılığı tə'min edən başlıca amil, tədqiqatlardan göründüyü kimi, ilk növbədə, Nizaminin orijinal şəxsiyyət konsepsiyası idi. "Xəmsə"yə daxil olan hər bir poemə bütöv insan həyatı haqqında həkayətdir. Süjet qəhrəmanın

1. Yenə orada, s. 71.

2. A.Rüstəmov. Göstərilən əsəri, s. 75.

bu dünyaya gelmesi ile başlar ve onun dünyadan getirmesi ile bitir. Belə süjet-kompozisiya sxeminin əsasında Nizami tərəfindən ardıcılıqla inkişaf etdirilən müəyyən ictimai-fəlsəfi konsepsiya dayanır".<sup>1</sup>

"Xəmsə"yə daxil olan əsərləri diqqətlə araşdırıqda, onların hər birində Nizaminin şəxsiyyət konsepsiyasının müxtalif tərəflərinin açıqlandığıni görmək çatın deyildir. Misal üçün, əgər "Sirlər xəzinəsi"ndə Nizami şəxsiyyətin mahiyyətini ümumfəlsəfi planda şərh edərək onun strukturunda sosial və bioloji, ictimai və fərdi amillərin nisbatını göstərməyə çalışırsa, ikinci böyük əsəri olan "Xosrov və Şirin"də şair artıq şəxsiyyəti psixoloji bir reallıq kimi tədqiq edir, surətlərin daxili aləmini ön plana çəkir. Məhz buna görə tədqiqatçılar "Xosrov və Şirin"i Şərq ədəbiyyatında tamamilə yeni bir hadisə kimi qiymətləndirmişlər. Q.Əliyev yazır: "Nizaminin bu poeması Şərq ədəbiyyatında yeni söz idi, çünkü biz burada ilk dəfə olaraq qəhrəmanların davranışları və hərəkətlərinin psixoloji şərhi ilə rastlaşıq. Bu, Azərbaycan şairinin bədii kəşfi idi".<sup>2</sup>

"Xosrov və Şirin" poemasının bu keyfiyyəti tədqiqatçıların həmin əsərə xüsusi maraq göstərməsinə səbəb olmuşdur. Məhz psixoloji təhlili, obrazın hərəkətlərinin psixoloji əsaslandırılı-

1. A.Гаджиев. Ренессанс и поэзия Низами Гянджеви.  
Баку, 1980, с.186.

2. Г.Ю.Алиев. Темы и сюжеты Низами в литературе народов Востока М., 1985, с.14.

masını əsas götürürək, bir sıra alimlər bu poemanı Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında roman janrinin ilk nümunəsi kimi qiymətləndirmişlər və bu məsələ geniş elmi müzakirələr doğurmuşdur.

"Xosrov və Şirin" ilk dəfə roman adlandıran və bunu elmi-nəzəri şəkildə əsaslandırmağa çəlisan tədqiqatçı professor Mikayıl Rəfəfil olmuşdur. O, hələ 1939-cu ildə rus dilində çap etdiyi "Nizami. Həyatı və yaradıcılığı" adlı monoqrafiyasında yazır: "Dahiyana romantik poema olan "Xosrov və Şirin" şairin birinci böyük əsərindən özünəməxsus şəkildə fərqlənir. Romantik təhkiyə Nizaminin ikinci poetik əsərinin kompozisiyası və formasının əsasını təşkil edir. "Xosrov və Şirin" insan qəlbini dərinəndə təhlil edən, insan münasibətlərini məharətlə açan geniş dastandır".<sup>1</sup> Daha sonra o, Nizami yaradıcılığındaki bu təbəddülətin ictimai-tarixi səbəblərini açıqlayır və yeni janrin dövrünün ideya-mə'nəvi tələbatına cavab kimi meydana gəldiini irəli sürür.

Qeyd edək ki, Nizami yaradıcılığında bu fikri təsdiq edən faktlar və işarələr vardır. Məsələn, "Xosrov və Şirin"in əvvəlində "Kitabin tərtibi və eşq haqqında" kİ fəsildə Nizami yazır:

Мənim "Мəхzenü'l-əsrar" kimi bir xəzinəm var,  
Həves yolunda nəye gerək eziyyət çekim?

1. Рафили М. Низами. Жизнь и творчество.  
Баку, 1939, с.52.

Lakin bu gün dünyada ele bir adam yoxdur ki,  
Həvəsnaməyə həvəsi olmasın.<sup>1</sup>

Bu beytləri necə başa düşmək olar? Mə'lumdur ki, "Sırılar xəzinəsi" didaktik mənzumə olub Sənainin "Hədiqətül-həqiqət" adlı poemasının tə'siri ilə yazılmışdır. Didaktik ruhun hakim olduğu bu əsər ayrı-ayrı fəlsəfi mühakimələr və novellalardan ibarət idi. Lakin Nizaminin öz sözlərindən göründüyü kimi, bu cür əsər, artıq dövrün estetik-mə'nəvi tələblərinə o qədər də cavab vermirdi. Bu dövrə insan şəxsiyyətinə, onun qəlbini, daxili aləminə, mə'nəviyyatına, hissələrinə güclü maraq vardi ki, bu da İntibah dövrünün ən başlıca xüsusiyyətlərindən biridir. Nizami də "Həvəsnamə" dedikdə məhz insan hissələrindən bəhs edən, onun daxili dünyasını açıb göstərən əseri nəzərdə tuturdu və özünün dediyi kimi o, "Xosrov və Şirin"lə belə bir əsər ortaya qoydu:

Ona ele bir pak həvəs naxışı vurdum ki,  
Onu oxumaqla ağıl həvəslənar.<sup>2</sup>

Bu sözlərin ardınca isə şairin eşq haqqında məhşur fikirləri gəlir.

"Eşqdir me'raci uca göylərin,  
Eşqsız ey dünya, nadir deyerin"?!--  
deyən dahi sənətkar eşqin geniş fəlsəfi-psixoloji mə'nasını açır. Burada belə bir cəhəti də qeyd etmək lazımdır ki, şairin eşqə belə yüksək qiymət verməsi və məhəbbət mövzusunda əsər

1. Nizami Gəncəvi. "Xosrov və Şirin". filoloji tərcümə, izahlar və qeydlər professor Həmid Məmməzdəzadəninədir. Bakı, 1981, s.48.

2. Nizami Gəncəvi. "Xosrov və Şirin". filoloji tərcümə, s.48.

yazması heç də təsədüfi deyildir. Şair insan qəlbinin incəliklərini açmağa çalışarkən, ilk növbədə, insan varlığının ən ali hissi olan məhəbbətə üz tutmalı idi. Məhz bu üsulla Nizami bu gün bələ oxucuları heyrate salan bir dəqiqliklə yaratdığı surətlərin psixologiyasını, mə'nəvi təbəddülatını, daxili çırpıntılarını açıb göstərə bilmişdir. Bu cəhəti xüsusi olaraq X.Yusifov da qeyd edir: "Nizaminin poemasında məhəbbət insanın məhiyyətini, xarakterini müəyyənləşdirən, onun kimliyini açıb göstərən bir keyfiyyətə çevrilmişdir... Onun qəhrəmanlarının bütün hərəkətləri eşq ilə, məhəbbətlə müəyyənləşir. Kim nə qədər və necə sevirə, onun bir insan kimi qiyməti də o qədər və elədir".<sup>1</sup>

Bu, doğrudan da böyük dahililiklə kaşf edilmiş, psixoloji praktika ilə təsdiq olunmuş bir həqiqətdir. Sevən bir insanın hərəkətlərini, məhəbbətə və sevgilisine münasibətini izləməklə insanın xarakterini və mə'nəvi keyfiyyətlərini aydınlaşdırmaq bütün başqa hallarda olduğundan qat-qat asandır və əslində insanı məhz bu zaman "kəşf etmək" lazımdır. Nizami də elə bu cür hərəket etmiş və öz qəhrəmanlarını, hər şəyden öncə, bir aşiq kimi (Xosrov, Fərhad, Məcnun) səciyyələndirmiştir.

"Xosrov və Şirin" poemasının öz dövrü üçün tamamilə yeni ədəbi-bədii bir hadisə olması məsələsinə M.Rəfili "Azərbaycan ədəbiyyatında ilk

1. X.Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, 1982, s.72-73.

"roman" adlı tədqiqatında da qayıtmışdır. Burada o, Nizami romanının qəhrəmanlıq eposunun fəlsəfi mə'nada inkarı kimi meydana gəldiyini irəli sırərək yazar: "Nizaminin romanı başlıca olaraq, şahların, pəhləvan və sərkərdələrin fəaliyyət göstərdikləri qəhrəmanlıq janrı ilə qane olma-maq nəticəsində yaranmışdır. Sadə xalqa yaxın olan şair öz qəhrəmanlarını – me'mar, kərpicksən, müsiqiçi, şair, çoban, bağban, tacir, alim surətlərini yaradır. Hətta Nizami əsərlərində hər halda böyük yer tutan şahlar da hər hansı dini-əxlaqi prinsiplərin daşıyıcısı olmayıb fərdiyyətçilik ruhunda verilmişlər, onlar hər hansı tayfa, irqi, siyasi ideyalar uğrunda deyil, öz şəxsi mənafeləri uğrunda, öz məhəbbətləri, öz şəxsi səadətləri uğrunda mübarizə aparırlar. Nizaminin romanlarının özündən əvvəlki ədəbiyyatdan əsas fərqi də budur. Şəxsiyyət şairin diqqət mərkəzində dayanırdı. Bu, ticarət şəhərinin mənafeyi və bədii zövqləri tərəfindən dikte olundu".<sup>1</sup> Bu fikrini sübut etmək üçün alimin Firdovsi və Nizami yaradıcılığında məhəbbətin tam müxtəlif şərhini və səciyyəsini açıb göstərmək məqsədi ilə apardığı müqayisə də maraq doğurur: "Firdovsida məhəbbət – orta əsrləri nitsar məhəbbətidir. Qadının seçilmesi şəxsi meyldən deyil, bu və ya digər sülale və dövlət mənafelərindən asılıdır. Nizamidə məhəbbət – insanın simasını dəyişən, onu fövqələbəşəri qəhrəmanlığa

1. M.Rəfili. Azərbaycan ədəbiyyatında ilk roman. — Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. I c., Bakı, 1946, s.63.

səsləyen məhəbbətdir, yaradıcı, həyatın mə'na və mündəricəsini təşkil edən məhəbbətdir".<sup>2</sup> M.Rəfiliyə görə, Nizaminin böyüklüyü və dövrünün digər sənətkarlarından fərqi ondadır ki, o, öz yaradıcılığında məhəbbətin alçaq ehtiraslarından tutmuş yüksək etik ideallara qədər bütün təzahürlerini açıb göstərə bilmişdir. Alim Nizaminin bu görünməmiş novatorluğunu haqqında fikirlərini belə ümumiləşdirir: "Şairin poetik marağını qəhrəmanlıq eposu və dini əfsanələr oyatmayıb. Onun əsas poetik mövzusu insan şəxsiyyəti, fərdi hissələr, insan münasabatlarının konflikti, məhəbbətin sevinci və faciası olmuşdur".<sup>3</sup>

Bu xüsusiyət akademik N.I.Konrad tərəfindən daha geniş nəzəri planda, müəyyən ədəbi qanuna uyğunluq kimi olduqca sərrast ifadə olunmuşdur: "Orta əsrlər ritsar dastanlarında və Renessans ritsar poemalarında qəhrəmanlar eynidir. Firdovsi poemalarından bəzİ qəhrəmanların Nizaminin poemalarına "keçməsi" ni qeyd etmək kifayətdir. Lakin orta əsrlər ritsar eposunda qəhrəmanlığın özü, Renessans ritsar poemasında isə qəhrəmanlığı edən insan tərənnüm olunur. Orta əsrlər ritsar eposunda alçaqlığın özü, renessans poemasında isə alçaqlığı edən insan göstərilir".<sup>4</sup>

Məsələnin bu cəhətinə diqqət yetirənlərdən

1. M.Rəfili. Göstərişən əsəri, s.67.

2. Yenə orada, s.71.

3. H.H.Konrad. Занад и Восток. M., 1966, c.268-269.

biri də Q.Əliyev olmuşdur. O, əsasən "Xosrov və Şirin" mövzusunun yazılı ve şifahi mənbələrinə, habelə Nizamidən sonra işlənməsi məsələlərinə həsr edilmiş qiymətli tədqiqatında yazdırdı: "Yaxın Şərqi poeziyasında ilk həqiqi romantik əsərlər Nizaminin poemaları idi ki, bunların içərisində "Xosrov və Şirin" xüsusi yer tutur.

Bələ bir cəhət əlamətdardır ki, Nizaminin epiq janrdan qəti şəkildə əl çəkməsi şairi, hər şeydən əvvəl, qəhrəmanların xarakterinin tam və hərtərəfli açılmasına və orta əsrlər Şərqi ədəbiyyatına xas olan fantastikadan imtina etməyə getirib çıxarmışdır...

Nizaminin "Xosrov və Şirin" poeması yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən Yaxın Şərqi ədəbiyyatında yeni hadisə idi. Bu, Yaxın Şərqi xalqlarının ədəbiyyatında ilk əsər idi ki, orada insanın daxili aləmi bütün ziddiyyətləri ilə birgə tam və hərtərəfli açılmış, insan qəlbinin zənginliyi açılıb göstərilmişdir. Onun poemasında dərin humanizm, romantika və inca lirika vardır. Bu cəhətdən Nizami nəinki Şərqi, həm də Qərb şairlərini bir neçə əsr qabaqlamışdır".<sup>1</sup>

A.Rüstəmova Nizami haqqında yuxarıda xatırladığımız monoqrafiyasında "Xosrov və Şirin"də roman janrının xüsusiyyətlərinin mövcud olduğunu göstərmış və diqqəti, ilk növbədə, əsərin süjetinin çoxşaxəliyinə cəlb etmişdir. Lakin o, başqalarından fərqli olaraq, Nizami ro-

1. Г.Ю.Алиев. Легенда о Хосрове и Ширин в литературах народов Востока М., 1960, с.86-88.

manlarının bir sıra cəhətlərinə görə orta əsr romanları çərçivəsindən çıxb yeni dövr romanlarına yaxınlaşması fikrini də irəli sürmüştür.<sup>2</sup>

"Xosrov və Şirin"ın janrı mahiyəti barədə məsələ Y.Meletinski tərəfindən qəti şəkildə həll edilmişdir. O, əsərin təhlilinə müasir roman nəzəriyyəsi baxımından yanaşmışdır.<sup>2</sup> Həmin nəzəriyyə isə aşağıdakı səciyyəvi cəhətləri ön plana çəkir: romanın əsas diqqəti bu və ya digər təbəqə və ya kollektivə deyil, müəyyən dərəcədə muxtarıyyət əldə etmiş şəxsiyyətə, onun taleyi-nə, axtarışlarına yönəldilmişdir. Bu, "Xosrov və Şirin"də ən bariz xüsusiyyətlərdəndir.

Romanda şəxsi hissələrlə sosial vəzifələrin nisbi məsələsi mühüm yer tutur. Eposda şəxsi hissələr bilavasitə ictimai mə'na kəsb edir, roman da isə şəxsiyyətin və sosiumun nisbəti problem olur: qəhrəman obrazında təzahür edən "daxili insan" burada müəyyən kolliziyanın mövcudluğunu görür və onun həlli yollarını axtarır. Bununla da maraq zahiri macəralardan daxili yaşantılara keçirilir, bu da psixoloji təhlilin inkişafına səbəb olur. Deyilən xüsusiyyətlər Xosrov və Şirin surətlərinin timsalında özünün tam təcəssümünü tapır.

Romanda hissələrin dialektikası, xarakterin mə'nəvi təkamülü, xarakterlərin inkişaf dinamikası əsas cəhətlərdəndir və insanın mürekkeb

1. A.Rüstəmova. Göstərilən əsəri, s.107.

2. Е.М.Мелетинский. Средневековый роман. М., 1983, с.175-197

daxili həyatını açmaq üçün süjetin dinamikası qəsdən ləngidilir. Bu cəhəti "Xosrov və Şirin"də hələ 30-cu illərdə rus şərqşünası A.Boldirev qeyd etmiş və yazmışdı: "Nizaminin poemalarında fabula heç də birinci dərəcəli əhəmiyyətə malik deyildir. Burada hərəkət ləngidilir və mürrəkkəb olmayan süjetə bir neçə min misrada inkişaf etdirilmək imkanı verilir".<sup>1</sup> Bunun əvəzində biz daxili və ictimai insan arasında konfliktin həllinə gətirib çıxaran uzun və mürrəkkəb bir proses izləməli olur ki, bu da Xosrov və Şirin münasibətlərinin ahəngdarlaşması prosesi və həmin prosesdə Xosrovun xarakterinin transformasiyası şəklində təzahür edir. Başqa sözlə, müəyyən şərait zəminində şəxsiyyətin təbəddülüti ön plana çəkilir, ondakı psixoloji dəyişiklik əsaslanır.

Roman hər şeydən əvvəl, məhəbbət tarixçəsi kimi meydana çıxır və antik romanın fərqli olaraq, orta əsr romanında məhəbbət xüsusi dəyişdirici və yaradıcı qüvvəyə çevrilir. Bununla əlaqədar olaraq, orta əsr romanında məhəbbət və borcun konflikti müstəqil motiv kimi meydana çıxır. Orta əsr romanında məhəbbət fizioloji və sensor kateqoriyadan etik yüksəkliyə qaldırılır və öz mə'nəvi aləmi ilə sosiuma qarşı duran şəxsiyyətin, fərdin cəmiyyətlə münasibətlərinin tənzimlənməsində əsas vasitə kimi çıxış edir. Bu cəhətlərin parlaq təcəssümünü biz Xosrov, Şirin və Fərhad surətlərində görürük.

1. A. Boldirev. Памятники эпохи Руставели. М., 1938, с.117.

Nəhayət, "Xosrov və Şirin"ın strukturu da qəhrəmanların daxili aləmini açmağa uyğunlaşdırılmışdır, yəni Nizami əsərin kompozisiyasını da öz şəxsiyyət konsepsiyasını açmağa tabe etdimişdir. Bu məsələni xüsusi araşdırın Y.Meletinski əsəri kompozisiya cəhətdən iki hissəyə bölmə: 1) Giriş hissə – burada qiyabi aşiq olmaq, tanışın-tanıtmamaq, qəhrəmanların birləşməsinə mane olan təsadüfi hadisələr əsas yer tutur; 2) xarici maneələr aradan qaldırılmışdır, lakin daxili kolliziyyalar meydana çıxır, ləyaqətli şahla ləyaqətli aşiqin bir yerə sığması məsələsi, başqa sözlə, məhəbbət və borc konflikti ortaya çıxır, qəhrəmanların tekamülü və münasibətlərin harmoniyasına nail olmaq kimi mürrəkkəb bir proses başlayır və qiyamətli cəhət budur ki, bu prosesdə hər bir hadisə üzvi surətdə özündən əvvəlki siyasiyadan doğur, yəni şair konfliktin meydana çıxmışından ötrü əvvəlcə onun üçün şərait yaradır.<sup>1</sup>

Bələliklə, Nizaminin şəxsiyyət konsepsiyası, onun insan psixologiyası barədə təsəvvürleri və həmin təsəvvürleri bədii obrazlar vasitəsilə əks etdirmək istə'dadi "Xosrov və Şirin" poemasında bütün vüs'atı, dərinliyi və heyvətamız miqyası ilə aşkara çıxır. Şairin sonrakı əsərlərində, xüsusən "Leyli və Məcnun" və "Yeddi gözəl"də bu keyfiyyət daha da inkişaf etdirilərək şəxsiyyət psixologiyasının yeni aspektlərini əhatə edir və əvvəller mövcud olmayan bir poetik məharətlə öz təcə-

1. Y. Meletinski. Göstərilən əsəri, s.178.

sümüni tapır. Məsalən, filologiya elmləri doktor G.Baxşəliyeva Nizaminin "Leyli və Məcnun" poemasını Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı"nda əksini tapmış ərəb əfsanələri ilə müqayisə edərkən yazır: "Nizaminin Məcnunu ərəb əfsanələrinin statik qəhrəmanından fərqlənir. Nizami Məcnun obrazını fərdiləşdirmiş, ona yeni keyfiyyətlər bəxş etmişdir... Onun qəlbində daim ülvi məhəbbət hissi ilə oğulluq borcu arasında mübarizə gedir... Əbülfərəcin qələmə aldığı "Leyli və Məcnun" əfsanəsində bu daxili mübarizəyə rast gəlmirik".<sup>1</sup> Nizaminin öz sələfindən fərqli olaraq, mahz bu daxili mübarizəyə xüsusi diqqət yetirməsi, aşağıda görəcəyimiz kimi, Məcnun obrazının təqdimində psixoloji başlangıçın güclənməsinə götərib çıxarır və Nizami insan psixologiyasının ən dərin qatlarına nüfuz etmə bacarığını bir daha nümayiş etdirir.

Gənc nizamişünaslardan M.Kazimov da "Yeddi gözəl"ə həsr olunmuş tədqiqatında bu cəhəti ayrıca qeyd etməyi lazımlı bilmışdır. Nizamini "dərin psixoloq", "insan qəlbinin bilicisi" adlandıran tədqiqatçı "Yeddi gözəl"də təkçə əsas qəhrəmanın deyil, ikinci dərəcəli personajların da psixologiyasının açıldığı gösterir. M.Kazimovun fikrincə, əsərin baş qəhrəmanı olan Bəhramın xarakteri, bir şəxsiyyət kimi mahiyyəti fərd-sosium konflikti kontekstində işıqlandırılmışdır: "Nizaminin qəhrəmanı – müstəqil hərəkət edən, özündən heç nəyi əsirgəməyən bir in-

1. Г.Б.Бахшалиева. "Книга песен" Абул-Фараджа ал-Исфахани и классическая азербайджанская литература. Баку, 1998, с.183-184.

sandır. Lakin bu, sözün tam mənasında sərbəst bir insan deyildir. Hakimiyyət pilləsinin başında qərar tutduğu üçün o, dövləti idarə etmək sahəsində vəzifələri ilə mahdudlaşır. Və onun istər dövləti, istərsə də dini borcunu unutması o dəqiqliq cəzalandırılır (məsalən, xaqanın qoşunlarının hücumu və ya ölkəni bürüyen acliq ilə). Beləliklə, Nizaminin məhəbbət məzmunlu poemaları üçün de səciyyəvi olan konflikt – qəhrəmanın şəxsi hissələri ilə onun ictimai vəzifələri arasında ki konflikt meydana çıxır".<sup>2</sup>

Nizaminin sonuncu əsəri olan "İsgəndərnama"da şəxsiyyət konsepsiyası fəlsəfi yüksəkliyə qaldırılmış, təkçə ayrı-ayrı fəndlər deyil, xalqlar, dövlətlər, dirlər arasındaki münasibətlərin ahəngdar hala salınması problemi bədii-fəlsəfi planda araşdırılmaya məruz qalmışdır. Şair öz qəhrəmanı İsgəndərin bir alim, dövlət xadımı, nəhayət, peyğəmbər kimi təkamüllü fonunda əslində insan həyatının məhası barede suala cavab axtarır. Nizaminin özünün "dərya" adlandırıldığı bu monumental əsər haqqında Z.Quluzadə yazır: "Poemanın mərkəzi problemi Nizami idealının rəhni və əsası olan idrak, əxlaq və cəmiyyətin kamilleşməsi – üçşaxəli vahid problemdir. Bu problemi poemada həlli mütəfəkkirin dərin humanizminin qələbəsi kimi təzahür edir".<sup>3</sup>

"İsgəndərnama"nin dərin fəlsəfi və ictimai

1. М.Д.Кязимов. "Хафт пейкар" Низами и традиция нацире в персидской литературе XIV-XVIIвв., Баку, 1987, с.39.

2. Z.Quluzadə. Müqəddimə. — Nizami Gəncəvi. İsgəndərnama. Bakı, 1983, s.414.

mahiyət daşımاسına baxmayaraq, Nizami burada da öz yaradıcılıq prinsiplərinə sadiq qalmış, canlı xarakterlər, psixoloji dərinliyi və dramatizmi ilə oxucunu heyrən qoyan səhnələr yaratmışdır.

Nizaminin zəngin ədəbi irsi hələ əsimizin 40-50-ci illərindən başlayaraq müxtəlif pedaqoji<sup>1</sup> və psixoloji<sup>2</sup> aspektlərdə də müxtəlif səviyyələrə araşdırılmışdır. Bu tədqiqatlar müəyyən tarixi əhəmiyyətə malik olmaqla yanaşı, Nizami ırsının pedaqoji və psixoloji aspektlərdən hələ kifayət qadər araşdırılmadığını da aydın surətdə nəzərə çarpdırır, çünki Nizami ırsının xüsusən də psixoloji aspektləri çoxşaxəli və genişdir. Elə buna görədir ki, son dövrdə şairin yaradıcılığının göstərilən istiqamətlərdə daha etraflı, nizamışunaslığın yeni nailiyyətləri səviyyəsindən öyrənilməsinə bir sıra uğurlu cəhdələr edilmişdir. Misal olaraq, Ş.Mikayilovun Nizaminin pedagogikanın əsas məsələlərinə dair fikirlərini ümumilləşdirən və şairin pedaqoji konsepsiyasını elmi şəkildə şərh edən tədqiqatını göstərmək mümkündür.<sup>3</sup>

Nizaminin anadan olmasının 850 illiyi münəsibətilə M.Ə.Rəsulzadə adına BDU-nun "Nizami yaradıcılığında tə'lim-tərbiya məsələləri" mövzusunda keçirdiyi ümum respublika elmi konfransı

1. Муратханов М. Педагогические высказывания Низами. Баку, 1947.
2. M. Abbasov. Nizaminin psixoloji görüşləri (namızədiyasi). Bakı, 1945.
3. Ş.Mikayilov. Nizami Gəncəvinin pedaqoji görüşlərinə dair. — "Azərbaycan məktəbi". N1-2, 1984.

şairin pedaqoji görüşlərinin öyrənilməsində müüm addim olmuşdur. Burada Nizaminin təhsil və əqli inkişaf, fiziki, estetik, əmək tərbiyəsi, mə'nəvi keyfiyyətlər və s. barədə baxışlarını açıqlayan maraqlı mə'ruzələr oxunmuşdur.<sup>1</sup>

Bütün deyilənlərdən göründüyü kimi, nizamışunaslıq sahəsində mövcud tədqiqatlarda dahi şairin yaradıcılığında şəxsiyyət probleminin qoyuluşu və şəhrinin miqyası, psixoloji problemlərinin əhatə dairəsi və təcəssümü barədə kifayət qədər uğurlu müşahidələr, derin elmi mülahizə və müddəalar öz eksini tapmışdır. Bu material Nizami yaradıcılığında şəxsiyyət probleminin sərf psixologiya aspektində araşdırılması üçün e'tibarlı zəmin rolunu oynaya biler. Lakin əksər tədqiqatlarda özünü göstərən bir cəhəti də qeyd etmək lazımdır. Bu da ədəbiyyatşünasların "Xəmsə"dəki ayrı-ayrı surətlərin konkret təhlili və səciyyələndirilməsi zamanı çox vaxt özlerinin də irəli sürdükləri müddəələrdən kanara çəkilməsindən ibarətdir. Nizaminin intibah tipli humanizmindən, onun etnik, dini, cinsi mənsubiyyətdən və sosial vəziyyətdən asılı olmayaraq, şəxsiyyəti bədii yaradıcılığın merkezine getirməsindən bol-bol danışan bir sıra tədqiqatçılar bu humanizmi əsasən sinfi planda şərh etmiş, şairin sevə-sevə yaratdığı obrazların təhlilində mə'lum ideoloji qəliblərdən, metodoloji ehkamlardan xilas ola bilməmişlər. Bu isə, istər-istə-

1. "Nizami yaradıcılığında tə'lim-tərbiya məsələləri". Bakı, 1991.

məz, Nizami poeziyasının, onun özünəməxsus fəlsəfi, sosial və etik təliminin ümumbəşəri mahiyyətini təhrif edir. Beləliklə, Nizaminin insan konsepsiyasının sərf sosioloji təhlilinin psixoloji araşdırımlarla tamamlanması zərurəti meydana çıxır. Bu istiqamətdə ilk və əsaslı təşəbbüs Azərbaycanda psixologiya elminin yaradıcılarından biri, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Əkbər Bayramova məxsusdur.

Hələ 80-ci illərdə prof. Ə.S.Bayramov klassik ədəbi irsimizdə psixoloji problemlərin qoyuluşu və əks etdirilməsi məsələlərini araşdırmağa başlamış və onun tədqiqatlarının nəticələri hətta beynəlxalq miqyaslı elmi konqres və konfranslarda məruzə edilmişdir.<sup>1</sup>

Bundan sonra 1985-ci ildə prof. Ə.Bayramov "Nizami Gəncəvi yaradılığında bə'zi etnopsixologiya məsələlər" adlı tədqiqatını çap etdirmiş<sup>2</sup>, sonralar həmin məqalə yenidən işlənmiş şəkildə onun "Psixoloji etüdlər" kitabına daxil edilmişdir.<sup>3</sup>

Ə.Bayramovun fikrincə, orta əsrlərdə Azə-

1. А.С.Байрамов. Психологическая мысль в Азербайджане в XII-XIV вв. и основные тенденции ее развития —Тезисы научных сообщений советских психологов на XII Международном психологическом конгрессе. М., 1980.

2. А.С.Байрамов. Некоторые этнopsихологические вопросы в творчестве Низами Гянджеви. — Этнopsихологические проблемы развития личности. Баку, 1985, с.19-26.

3. А.С.Байрамов. Психологические этюды Баку, 1989, с.21-28.

baycanda psixoloji ideyaların inkişafı əsasən iki istiqamətdə getmişdir: təbii-elmi və fəlsəfi istiqamətlərdə. Hər iki istiqamət böyük şairlərin ədəbi-bədii yaradılığında parlaq şəkildə əks olunurdu, yəni onlar yalnız insanın daxili ələmini təsvir etmir, həm də şəxsiyyətə tə'sirin inandırıcı vasitələrini tapırdılar. Nizamini də belə dahi sənetkarlardan biri hesab edən alim yazar: "Nizamini zəngin bədii irsi göstərir ki, onun hər bir poemasının əsas qayəsi insan hərəkətlərini doğuran psixoloji motivləri açmaq, bu və ya digər şəraitdə qəhrəmanın xarakterində baş verəcək dəyişiklikləri göstərməkdən ibarət olmuşdur".<sup>1</sup>

Ə.Bayramov göstərir ki, Nizami yaradılığının səthi təhlili belə onun psixoloji mövqeyində aşağıdakı meylları aşkara çıxarmağa imkan verir: a) şəxsiyyətin bütöv və global şəkildə öyrənilməsi; b) psixi hadisələrin mənbəyini maddicismani proseslərde axtarmaq, yəni psixologyanı təbii-elmi biliklərle yaxınlaşdırmaq; v) psixi hadisələrin dəyişkenlik və dinamikliyini qəbul etmək; q) şəxsiyyətin formallaşmasına yalnız ətraf mühitin və tərbiyanın deyil, insanın özünün fəaliyətinin da tə'sir göstərdiyini qəbul etmək.<sup>2</sup>

Nizami yaradılığında şəxsiyyət probleminin mahiyyəti haqqında qiymətli mülahizələr Ə.Bayramovun "Psixoloji düşüncələr" kitabında daha geniş yer tutur. Kitaba alimin "Nizami Gəncəvi

1. А.С.Байрамов. Психологические этюды. с.22.  
2. Yenə orada, с.23.

yaradıcılığında şəxsiyyət və liderlik probleminin bəzi məsələləri" adlı səmballı tədqiqatı daxil edilmişdir.<sup>1</sup>

Müəllif, hər şeydən əvvəl, problemin aktuallığı üzərində dayanaraq göstərir ki, Nizaminin ədəbi irsində şəxsiyyətin inikası probleminin qoyuluşu yalnız tarixi planda deyil, həm də müasirlik baxımından xüsusi mənəha kəsb edir. İkinçi bir tərəfdən, alim problemin mürəkkəbliyi və çoxçəhətliyindən söz açır, onun araşdırılmasına ciddi ehtiyac duyulduğunu vurğulayır.

Ə.Bayramov Nizami yaradıcılığında kamil şəxsiyyət ideyasının əhəmiyyətli yer tutduğunu, onun liderlik haqqında baxışlarının da bu bucaq altında mə'nalandırıldılığını qeyd edərək yazar: "Nizami ideal lider səviyyəsinə qaldırıldığı Isgəndərin psixoloji təkamülünə xüsusi diqqət yetirir. Nizami Isgəndəri üç inkişaf mərhələsində – hakim, fateh, peyğəmbər kimi xarakterizə edir. Bunlar insanın kamilliyyət doğru təkamülünün əsas mərhələləri kimi nəzəri cəlb etsə də, əslində şəxsiyyətin kamil liderlik səviyyəsinə yüksəliş mərhələridir".<sup>2</sup>

Nizaminin liderlik haqqında görüşlərini başlıca olaraq, "Isgəndərnamə" əsasında şərh edən alim bu məsələnin müxtəlif tərəfləri ilə bağlı dəqiq və əsaslandırılmış mülahizələr irəli sürür və

1. Ə.S.Bayramov. *Psixoloji düşüncələr*.

Bakı, 1994, s.123-146.

2. Yenə orada, s.139.

nehayət, dahi sənətkarın şəxsiyyətin təşəkkülü və liderlik problemi ilə əlaqədar əhəmiyyət verdiyi məsələləri ümumiləşdirərək yazar: "Nizami Gəncəvi öz əsərlərində: a) şəxsiyyətin integral mə'nəvi keyfiyyətlərinə xüsusi yer verir; b) onun sımasında ən nəcib, ali bəşəri hissələr örnə plana çəkilir; v) şəxsiyyətin münasibətlər sisteminde humanizmi, onun yüksək intellekt, ağıllı və zəkaya malik olması və müdrikliyi yüksək qiymətləndirilir; d) şəxsiyyətin özünüdərketməsi, özü-nütəkmilləşdirme və kamilliyyət cəhd etməsi örnə plana çəkilir; c) idarəetmə və rəhbərlik işində şəxsiyyətin yüksək əxlaqi keyfiyyətlərini, onun zəka və müdrikliyi istinad etməsini əsas sayır; z) şəxsiyyətin lider səviyyəsinə yüksəlməsinin dərin psixoloji dəyişikliklər sayəsində baş verməsini qeyd edir; e) liderin öz intellektual və mə'nəvi keyfiyyətləri, yüksək sosial fəallığı, bacarıq və qabiliyyətləri, nəcib insanı keyfiyyətləri və müdrikliyi ilə etalon səviyyəsinə yüksəlməsini vacib sayır".<sup>1</sup>

Göründüyü kimi, Nizaminin şəxsiyyət konsepsiyası kifayət qədər zəngin və çoxşaxəlidir və alim onun ümumi və əsas konturlarını aşkarlamağa nail olmuşdur. Ümumiyyətlə, Ə.Bayramovun tədqiqatlarının elmi əhəmiyyəti ilk növbədə ondadır ki, onlarda Nizami yaradıcılığında şəxsiyyət probleminin araşdırılmasına dair kon-

1. Ə.S.Bayramov. *Göstərilən əsəri*, s.146.

septual mövqe müəyyənləşdirilmişdir. Bu isə, mövzunun daha geniş planda, kompleks şəklin-də ətraflı tədqiqi üçün əlverişli şərait yaradır. Belə bir tədqiqat isə təkçə dünənimizi dərk etmək baxımından deyil, bugünkü zehni və mə'nəvi yüksəlişimiz üçün də olduqca əhəmiyyətli və zəruridir.



## II FƏSİL

### Şəxsiyyətin təşəkkülü və sosial-psixoloji məzmununa dair Nizamının görüşləri

**S**əxsiyyət ictimai həyatın mürəkkəb və çoxcəhətli bir hadisə kimi bir çox elmlərin tədqiqat obyektiidir və həmin elmlərin diqqət mərkəzində dayanır, lakin hər bir elm sahəsi şəxsiyyəti öz qarşısına qoyduğu vəzifelərə, onu maraqlandıran cəhətlərə uyğun aspektde öyrənir. Bu baxımdan psixologiya elmi də istinalıq təşkil etmir və onu ilk növbədə şəxsiyyətin formallaşması və inkişafının qanuna uyğunluqları, şəxsiyyətin mə'nəvi aləmi və onun strukturu kimi problemlər maraqlandırır. Qeyd etmək lazımdır ki, şəxsiyyətin göstərilən istiqamətlərdə araşdırılması sahəsində müasir psixologiya böyük elmi nailiyyətlər əldə etmişdir<sup>1</sup>, hər-

1.А.Г.Ковалев. Психология личности. Л., 1963; В.В.Столин. Самосознание личности. М., 1983; Выготский Л.С. Избранные психологические исследования. М., 1956; Аникеев Б.Г. Человек как предмет познавания. Л., 1968; Кон И.С. Личность как субъект общественных отношений. М., 1966; Теоретические проблемы психологии личности. М., 1974; Левитов Н.Д. Психология характера. М., 1969; Рубинштейн С.Л. Основы общей психологии. М., 1976; Ярошевский Т. Личность и общество. М., 1973; Зейгарник Б.В. Теория личности в зарубежной психологии. М., 1982 əs.

cənd problemin bütün cəhətlərinin tam və qəti həllinin tapılmasıdan danışmaq da hələ tezdir. N.I.Sarcveladzenin yazdığı kimi, müasir psixologiyada şəxsiyyət anlayışı qədər çoxmənali və çoxsaylı tərifləre malik olan ikinci bir anlayış yoxdur. Hələ əsrimizin 40-ci illərində dünya psixologiya elmində şəxsiyyət anlayışına verilmiş əlli dən artıq tə'rif mövcud idi.<sup>1</sup>

Bələ bir vəziyyət, heç şübhəsiz, həm ayrı-ayrı tədqiqatçıların metodoloji mövqelərindəki, məsələyə yanaşma üsullarındaki fərqlərlə, həm də şəxsiyyətin özünün mürəkkəb və çoxcəhətli təbiəti ilə şartlanır. Bununla belə, müasir psixologiyada şəxsiyyət anlayışı ilə bağlı əksəriyyət tərəfindən qəbul olunmuş bir sıra ümumnəzəri müddəalar vardır ki, şəxsiyyətin hər hansı konkret material əsasında tədqiqi məhz həmin qərarlaşmış elmi baxışlar üzərində qurulmalıdır. Bu müddəalar şəxsiyyət anlayışının məzmununu əsasən aşağıdakı kimi müəyyən edir:

Şəxsiyyət – sosial münasibətlərin və şüurlu fəaliyyətin subyekti olan fərddir və ictimai münasibətlərə qoşulması sayəsində, birgə fəaliyyət və ünsiyyət prosesində həmin fərdə formalasın keyfiyyətlər sistemidir. Şəxsiyyət həm özünü, həm də ətraf mühiti dərk edən, qiymətləndirən və onu dəyişdirməyə qabil olan fərddir. Şəxsiyyət fəallıqla, yəni subyekti öz hüdudlarından kənara çıxa bilmək, rol vəzifələrinin və şəraitin

1. Н.И.Сарджвеладзе. Личность и ее взаимодействие с социальной средой. Тбилиси, 1989, с.5.

irəli sürdüyü tələblərin sərhədlərinin aşmaq cəhdini xarakterize olunur. Şəxsiyyət istiqamətə – davamlı motivlər sistemine (maraqlar, əqida, ideallar, zövq və s.) malikdir ki, bunlarda onun tələbatları təzahür edir. Şəxsiyyət dinamik mənə sistemlərinə malikdir ki, onlar onun şüur və davranışını şərtləndirir. İnkişaf etmiş şəxsiyyət inkişaf etmiş özünüdürk qabiliyyətinə malik olur, bu da "mən" surəti, "mən" – konsepsiya şəklində, yəni şəxsiyyətin özü haqqında təsəvvürlər sistemi formasında özünü bürüza verir. Həmin təsəvvürlər isə şəxsiyyətin özünü qıymətləndirməsində, iddia səviyyəsində, özünü təkmilləşdirmə və tərbiyə meylinde aşkarə çoxdur. Şəxsiyyətin inkişafi fərdin sosiallaşması və tərbiyəsi şəraitində baş verir.<sup>1</sup>

Şəxsiyyətin psixoloji məzmununu açıqlayan bu müddəalar işığında böyük Azərbaycan şairi Nizami Gəncəvinin ölməz əsərlərini diqqətlə və hərtərəflə araşdırıqda, dahi mütəfakkirin şəxsiyyət problemini öz dövrü baxımından heyvətamız bir miqyasda qoyub həll etməye çalışmasının, insan psixologiyasına dərindən bələdiyi, insan qəlbinin ən inca və əsrarəngiz güşələrinə nüfuz etmək bacarığı şə�əndə şəxsiyyət haqqında elmi baxışları bir neçə əsr qabaqlamasının şahidi oluruq.

1. Асмолов А.Г. Личность как предмет психологического исследования. М., 1984; Кон И.С. В поисках себя. Личность и ее самосознание. М., 1984; Психология. Словарь. М., 1990; Леонтьев А.Н. Деятельность. Сознание. Личность. М., 1975; Учтите психиатрию. Ваки, 1982.

\* \* \*

Şərqi İntibah mədəniyyətinin zirvəsi sayılan Nizami Gəncavi yaradıcılığında öz əksini tapmış mükemmel şəxsiyyət konsepsiyası şairin təbiət və sosial gerçaklıya dair fəlsəfi tə'limi ilə six surətdə bağlıdır. İctimai varlığı və onun başlıca hərəkətverici qüvvəsi olan insanı geniş kosmoloji planda götürüb dəyərləndirən böyük şair, insanın mahiyyəti, onun sosial və psixoloji təbiəti, bir-biri və digər canlılarla münasibəti, yer üzündə vəzifəsi, həyatının mə'nası, xoşbəxtliyə nail olma yolları və vasitələri kimi mühiüm məsələləri də məhz həmin mövqedən şərh edirdi. Odur ki, humanist müütəfakkirin şəxsiyyətə dair fəlsəfi-metodoloji mővqeyini açıqlamadan, onun insan varlığının ayrı-ayrı məsələləri barədə ideyalarını anlamaq son dərəcə çətin və hətta qeyri-mümkündür.

Bir sıra tədqiqatlar Nizaminin insan şəxsiyyəti haqqında ümumfəlsəfi konsepsiyasının əsas cəhətlərini qeyd etmiş, şairin poemalarında rast gəldiyimiz müxtəlif, rəngarəng obraz və xarakterlərin məhz həmin konsepsiyanın əyanilaşdırılmasına xidmət göstərdiyi nəticəsinə gəlmışlər. Məsələn, M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasında Nizaminin

"mə'nəvi və psixoloji" mahiyyət kəsb edən insan anlayışı barədə yazar: "Bu, Şərqi sufilərinin "insani-kamil" dedikləri kamil insandır. Bu "kamil insan" anlayışı müasir alman məktəbinin "übermens" dediyi "üstün insana" bənzəyir. İnsanın üstünü kimi kamili də təbiət və ya Allahın bir vergisi olaraq meydana gəlir. Bu, zahirən "bir-birinə bənzəyən çoxlu daşlar" kimi işə da, həqiqətdə onlardan fərqlənən bir cövhər – Nizaminin tə'bircə, bir lə'lidir.

Amma iki formul arasındaki oxşarlıqla bərabər, buralardakı farq də diqqət etmək gərəkdir: "Üstün" sıfəti cövhərliyin" mütləqiliyini göstərdiyi halda, "kamil" anlayışı zəhmət ilə nəfs tərbiyəsinə, öz-özünü kamilləşdirməyə, mə'lum bir yer ayırır. Hər insan, istəsə, kamilliyyə yetişə bilər, yəni hər insan əsas e'tibarı ilə kamilləşə bilər. Nizami bize bu kamilləşmənin yolunu da göstərməkdədir".<sup>1</sup>

Göründüyü kimi, M.Ə.Rəsulzadə Nizaminin insan konsepsiyasını ümumi şəkildə xarakterizə etməklə yanaşı, onun bu sahədə yeni dövr almanın fəlsəfəsindən də irəli getdiyini, daha mükemmel və əsaslandırılmış baxışlara malik olduğunu vurğulayır. Bununla bərabər, həmin şərhdə insanın kamilləşərk şəxsiyyətə çevrilməsi, yaxud məhz kamilləşməyə qadir olan insanın şəxsiyyət olması xüsusi şəkildə qeyd edilir.

1. M.Ə.Rəsulzadə, Azərbaycan şairi Nizami.  
Bakı, 1991, s.201.

Mərhum akademik M.Cəfər Nizaminin müxtəlif əsərlərindəki fikirləri ümumiləşdirərək, onun insana Ümumi münasibətini belə açıqlayır: "İnsanlıq uca rütbədir, Allah dünyani yaradanda onu insanla bəzəmişdir, insan yeddi bağın röv-nəqidir; onun yeri fələklərin üstündədir, insanın imkanları hədsizdir; yüz polad dağı yarmaq lazımlı gəlsə, Adəm övladının əlində çətin deyil. İnsanın bilmədiyi bir çare yoxdur. O, yalnız ölü-mün qarşısında acizdir".<sup>1</sup> Daha sonra müəllif Nizaminin şəxsiyyət haqqında tə'liminin mahiyyətini anlamaq baxımından principial əhəmiyyət kəsb edən belə bir sual qoyur: "İnsanı insanlığa də'vet etmək, onda insanlıq hissini təriyələndirmək — bir sözə, əxlaqi təkmilləşdirmək müm-kündürmü? Şair belə hesab edir ki, sağlam təriyə ve şəxsi mə'suliyyət hissini oyatmaq ancaq şəxsi mə'nəvi təmizlənmə və təkmillaşmə yolu ilə mümkündür.

Nizamiyə görə, bu tə'limin, yəni özünüdür-ketmənin mə'nası budur ki, insanın mə'nəvi ale-mi yaradıcı, Allah tərəfindən ona bəşər edilən bir xəzinədir. İnsan isə bu xəzinənin tilsimidir. An-caq bu tilsimi sindirməq, qırmaqla insan həmin xəzinədən işiq, nur alar, özünü dərk edə bilər".<sup>2</sup>

Gənc tədqiqatçı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi isə mehvərində şəxsiyyət konsepsiyası dayanan "Xəmsə"nin fəlsəfi probleematikasını aşağıdakı şəkildə ümumiləşdirir:

1. Məmməd Cəfər. Nizaminin fikir dünyası. Bakı, 1982, s.41.

2. Məmməd Cəfər. Göstərilən əsəri, s.59.

"Həyat və ölüm... Eşq və borc... Fərd və cəmiyyət... Dünya və axırət... İnsan və Allah..." Daha sonra alim bu problemlərin Nizami tərəfindən məhz kamil şəxsiyyət ideali kontekstində çözüldüğünü vurgulayaraq yazar: "İnsanın ləyaqəti yemək-icmək, geyimlə, sarayla, var-dövlətlə de-yil, ruhunun, mə'nəviyyatının kamilliyyi ilə müayyən olunur. İnsan ömrü əslinda bu kamilliyyə na-il olmaqdən ötrü verilmiş fürsətdən başqa bir şey deyildir".<sup>1</sup>

Bela bir maraqlı cəhəti də qeyd etmək lazımdır ki, "Xəmsə"yə daxil olan əsərlərin hər birində Nizami şəxsiyyət probleminin müxtəlif tərəflərini tədqiq edir və öz e'cazkar qələmi ilə oxucuların mühakiməsinə verir. Görünür, müxtəlif mövzula-ra və ədəbi-poetik xüsusiyyətlərə malik beş po-emanın məntiqi əlaqə və bitkinliyini tə'min edən başlıca amillərdən biri də budur.

Göstərilən cəhət nəzərə alınarsa, Nizaminin şəxsiyyət konsepsiyasını "Xəmsə"yə daxil olan ayrı-ayrı əsərlərin ardıcılılığı üzrə açıqlamağa cəhd etmək daha məqsədə uyğun və ağlabatın olar. Məsələn, "Sırlar xəzinəsi"ndə şairin şəxsiyyət konsepsiyası daha çox Ümumi fəlsəfi-metodoloji planda şərh edilir, şəxsiyyətin mahiyyəti, onun strukturunda bioloji və sosial amillərin nis-bəti, kamilleşmə və özünüdürk imkanları kimi məsələlər öz əksini tapır. Tanınmış nizamışü-nas, professor Rüstəm Əliyev də bu cəhətə işa-

1. M.Məhəmmədi. Nizami dünyası. — "And", 1992, sah.4.

ra edərək yazar: "Şahları və hakimləri tərənnüm etmək əvəzinə, Nizami öz qəsidielərində onlara belə bir fikir təlqin etməyə çalışır ki, rütbəsindən və ictimai vəziyyətindən asılı olmayaraq, insanın ən gözəl məziyəti – insanlıqdır (adəmiyyətidir), əsl insanlıq isə cəmiyyətə, yaxın adamlara xidmət etməkdir. Bu humanist nəzəriyyə Nizamının 1177-ci ildə bitirdiyi "Sirlər xəzinəsi" poemasında inkişaf etdirilmiş və ətraflı şəkilde şərh olunmuşdur. Poema 20 söhbətdən ("məqalət"dən), bir neçə müstəqil fəlsəfi "bab"lardan, Allahın, peyğəmberin tə'rifindən və minacatdan ibarətdir. Həmin söhbətlərin düzülüş qaydasında ciddi ardıcılıq olmasa da, onların hamisində insandan, onun bir fərd və cəmiyyət üzvü kimi mövqeyindən – yəni bir problemin iki cəhətin-dən psixologiyasını diqqətlə araşdırır..."<sup>1</sup>

"Sirlər xəzinəsi"ni diqqətlə araşdırıqda, nəzər çarpan ilk məqalə Nizamının insana yüksək qiymət vermesi, onu yaradılmışların ən kamili və şərəflisi sayması, Nizami dövrünün terminolojiyası ilə desək, "əşrəfi-məxluqat" hesab etməsidir. Şair çoxəsrlik dini-fəlsəfi ən-anələrə uyğun olaraq, insani "Allahın yer üzündə xəlifəsi" adlandırır və onun öz təbiəti e'tibarilə başqa canlılardan yüksəkdə dayandığını vurğulayır:

**Yoxluğa bəxtiyanlı işığı saçdı adəm,  
Varlığın qapısını üzüne açdı adəm...**

1. Rüstəm Əliyev. Nizami. Qısa bibliografik mə'lumat. Bakı, 1982, s.119.

Xilafət bayraqını uca tutdu dağ kimi  
Endi də, yükseldi də tutduğu bayraq kimi.  
Pakdi ki, dərs alıbdi yerde məlekər ondan  
Torpaqdan yaranıb ki, şərəfləndi yer ondan...  
Göyün çılgırağından işıqlandı kamalı,  
Beşerin varlığına bir aynadı camalı.  
Xılqotın cəlalıdı, növraqıdı varlığı,  
Qüdretin ülviyəti, sorağıdı varlığı...<sup>2</sup>

Daha sonra şair əsərə "İnsanın başqa heyvanlardan (canlılardan) üstünlüyü haqqında" fəsil daxil edir və insana müraciətlə yazar:

Sən ey yerde fələyi heyrətde qoyan insan,  
Yer də, göy də nazınla daim oynayan insan!  
Ülviyətələminden xəberdarsan deye sən  
Qüdretinle şərefsen, şansan yere, göye son...  
Hədsiz neciblilikdən eşrefisen dünyanın  
Əzəldən xeyrəxalıq bütüsen gen dünyanın.  
E'cəzkardın qüdretin ucu iti qəlemi  
Yaradıb senin kimi gözəl bütü qəlemi...  
Üstünlükde varlığın birincidir dünyada  
Hər canlı da senintək bir incidir dünyada.<sup>2</sup>

Lakin Nizami sadəcə filantrop deyil və insana mücərrəd bir şey kimi yanaşmır. O, insan təbiətindəki ziddiyətləri, onun yüksək məqamına uyğun gəlməyən keyfiyyətləri, töretdiyi haqsızlıq və ədalətsizlikləri də yaxşı görür və bu məsəleyə dair baxışlarını mükəmməl bir sistem halında ifadə edir.

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı, 1981, s.69.  
2. Yenə orada, s.96-97.

Nizami insan xarakterindəki ziddiyyətlərin kökünü hər şeydən əvvəl, onun öz xislətində, daha dəqiq desək, ikili təbiətdə görür. Şair belə hesab edir ki, insan iki başlanğıcdan – cismani və ruhani başlanğıclardan yaradılmışdır və belə yaradılış aktının özü insan təbiətdəki təzadalar, mə'nəvi-psixoloji toqquşmalar üçün bir növ bünövrə rolunu oynamışdır:

Ərşin qadir sultani yaradanda dünyani,  
Ayrı aləm yaratdı bu bədəni, bu canı.  
Pərvəri, şəfqeti daim besdi onlara,  
Ayrılmasın sırdaş kimi nigah kesdi onlara.<sup>1</sup>

Yeri gəlmışkən deyək ki, Nizaminin bu məsələdə mövqeyi müəyyən mə'nada Şərqiñ dahi filosofları Əbu Nəsr Farabi (873-950), Əbu Əli İbn-Sina (980-1037) və həmçinin böyük müsləman mütafəkkiri Əbu Hamid Məhəmməd əl-Qəzzalının (1058-1111) görüşləri ilə yaxındır.<sup>2</sup>

Nizaminin "Sirlər xəzinəsi"<sup>3</sup>ni Qəzzalının "Kimiyyati-seadət" əsəri ilə müqayisəli şəkildə araşdırılmış M.Məhəmmədi bu məqama diqqət yetirərək yazır: "Qəzzali insanın varlığı və xisləti haqqında danışarkən göstərir ki, insanın daxilində bir tərəfdən heyvan və şeytan xasiyyətləri, o biri tərəfdən isə mələk sifətləri toplanmışdır. Və insani bu sifətlərdən hansının onun cövhərini, mahiyyətini təşkil etdiyini anlamağa çağırır:

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi, s.54.

2. Бах: М.М.Хайруллаев. Абу Наср ал-Фараби. М., 1982;  
Абу Али Ибни Сина. Избранные произведения. т.1. Душанбе,  
1980; Абу Ҳамид ал-Газви. Воскрешение наук о вере. М., 1980.

"Əgər özünü tanımaq isteyirsənsə, bil ki, səni iki şeydən yaradıblar. Biri bu zahiri cəsəddir ki, ona bədən deyirlər və onu zahiri gözlə görmək mümkündür; o birisi batını mə'nadır ki, ona ruh deyirlər, ürək deyirlər, can deyirlər və onu daxili bəsirətlə dərk etmək olar, zahiri gözlə görmək mümkün deyil. Sənin həqiqətin həmin batını mənənadır..." Nizami də insanın təbiəti məsələsində eyni mövqedə dayanır..."<sup>4</sup>

Nizamiyə görə, insanın digər canlılardan üstünlüğünü şərtləndirən amil onda məhz ruhani (mə'nəvi) başlanğıcın olmasıdır. Məhz ruhun mövcudluğunu sayəsində insan bioloji varlıq olaraq qalmır, şüurlu içtimai fealiyyətin subyektiñə çevrilir. Lakin Nizami heç də cismani başlanğıçı rədd etmir, öz dövrlündə geniş yayılmış zahidlik və asketizm meyllerinin əksinə olaraq, heyvani tələbatların ödənilməsini insan varlığının mövcudluğunun ilkin və zəruri şərti sayır. Şair yalnız heyvani instinctlərin cilovlanmasıñ vacibliyi tezisini irəli sürür, maddi-biooji tələbatların ödənilməsinin insan həyatının mə'hasına çevrilmesi əleyhina çıxır, onların ağlabatan, lazımlı olan, ya-xud kafi həddə ödənilməsinə çağırır. Şair – "Sirlər xəzinəsi"<sup>5</sup>nin səkkizinci "məqalət"ində insana müraciət edərək yazır:

Qarnını doldurmağın həmballıq olar sənə,  
Yüngüllüyün ağırlıq, samballıq olar sənə,

1. Məsiyə Məhəmmədi. Nizami və İmam Qəzzalı.  
— "Cahan" jurnalı, 1997, N1, s.35-36.

Əgər çox yaşasayıdı çox yeyənlər cahanda,  
Çox yemişlər yaşardı, ölüm olmazdı onda.  
Dəmə geldi-gedərdir, nedir qılımeti ömrün,  
Azlığına görədir qədir-qıyməti ömrün.  
Az yeyib çox dincəlmek mə'ziyyətdir insana.  
Çox yemək narahatlıq, eziyyətdir insana.  
Yeməklik bir sevdası, alveri varmı ağlin?  
Tamaha aldanmağa gör bir yeri varmı ağlin?..  
Tamahı cilovlayan kamalıdır bəşərin.  
Öz nəfsini öldürmek amalıdır bəşərin...<sup>1</sup>

Bu fikirlərini əsaslandırmak üçün Nizami "dünyanın vəfasızlığı", ömrün faniliyi ideyasını döne-döne vurğulayır və beləliklə, heyvani, maddi tələbat və ehtirasların keçici, ötəri olmasına daim xatırlatmağa çalışır:

Dünya deyil uşağın, bu ki, belli əzəldən  
Onu niye qucmusan iki əlli əzəldən?!  
Uzaq yola çıxırsan, menzilin çox uzaqdır,  
Azuqəni hazırla, son menzil - ölüm haqdır...  
Qubar olar, toz olar gil heykelin bir zaman.  
Tapdaq olar ruzgara, bil, heykelin bir zaman.  
Külə dörə sənin de hamı kimi varlığın,  
Yoxa çıxar məclislər şamı kimi varlığın.  
Yaranmışan torpaqdan, dönəmlisen torpağı,  
Dönə yerin başına, enməlisən torpağı...<sup>2</sup>

Nizami nəfsdən (tamahdan) xilas olmağın yolunu onun "boynunu qənaət qılınçı ilə vurmaq-

1. Nizami Gəncavi. Sirlər xəzinəsi, s.102-103.

2. Yenə orada, s.113.

da" görür.<sup>1</sup> Bu isə bioloji instinktləri ağılin nəzəreti altında saxlamaq deməkdir. Şaire görə, bir çox insanlar "aqibət fikrindən uzaq olduğu üçün", öz varlığının mahiyyəti və yaşayışının mə'na və məqsədi üzərində düşünmədiyindən heyvani ehtiraslar əlində asır olur, ömrü ötəri isteklər dalınca qaçmağa sərf edir ki, bu da insanlıq adına ləke gətirir. Məhz bu səbəbdəndir ki, dünyaya gəlişinin mə'na və məqsədi üzərində düşünməyə çağrış "Sirlər xəzinəsi"ndən qırmızı bir xətlə keçir:

Son gününü düşünən görməzsen bir kimseñi  
Bir nefəsə bağlısan –sansa metin kim seni.  
Göydən uca yerdədir dərgahi insanların,  
Son gününü düşünmek – pənahı insanların.  
Hər kəsde Ülviyətə istek hanı dünyada?  
Aqibəti düşünən biztək hanı dünyada?  
Candan şirin sansaq da arzu-kamı cahanda.  
Axırını düşünsün gərək hamı cahanda.  
Biz könüllər hakimi servəriyik aləmin  
Definəmiz yerdədir, gövhəriyik aləmin.  
Necə geldik-sirrinə yetməyimiz var bizim...  
Geldiyimiz kimi də getməyimiz var bizim  
Torpağına el qatan səndə nələr gizlədib?  
Bu torpağın qelbində xəzinələr gizlədib,  
Bu torpağı əzizlə, eyle ona şüükür sen.  
Xor baxma bu torpağa, əzəldən naşükürsən.  
Sığındığın məkanın yolu, mülkü hardadır?  
Gelen qalmaz, gedəcək, yerin, bil ki, hardadır!  
Niye maskən seçmişən yer üzünü, söyle sen,  
Niye köçüb gedirsən, bir düzünü söyle sen?!<sup>2</sup>

1. Nizami Gəncavi. Sirlər xəzinəsi, s.134.

2. Yenə orada, s.104-105.

Məsələnin bu cür qoyuluşu labüd şəkildə özü-nüdərk probleminə getirib çıxarıır və beləliklə, Nizamiyə şaxsiyyətin fizioloji və psixoloji mahiyyəti, onun özünü dərk etməsinin yolları və vasitələri barədə fikirlərini açıqlamaq üçün şərait yaradır.

Nizamiyə görə, insanın bədən üzvləri və "zahiri hissələri" (beş duyğu – görmə, eşitmə, dad-bilmə, iyibilmə və lamışa duyğuları nəzərdə tutulur) onun heyvani tələbatının "xidmətçi"ləridir və şair həmin tələbatı, dövrünün terminologiyasına əsasən, "nəfs" adlandırır. "Nəfs" dedikdə Nizami əslində müxtəsər şəkilde orta əsr Şərqi psixoloji təlimlərindəki "nəfsi-əmmarə" ("heyvani ruh") anlayışını nəzərdə tutur.<sup>1</sup> Nəfs üzvlər və duyğular vasitəsilə "torpaqdan yaranmış", "alçaq xis-lətlə" bədənin tələbatını ödəyir. Bu tələbata hədd qoymağa qadir olan yeganə qüvvə, şairin fikrin-ca, ağıldır. Ağıl isə ruhun xidmətçisidir. Ruhun ifadəsi üçün Nizami öz dövründə işlək olan anlayışlardan "qəlb" sözünü (farsca: "del") seçib istifadə etmişdir ("Sirlər xəzinəsi"nin poetik tərcüməsində bu anlayış o qədər də uğurlu olma-yan "könlü" sözü ilə verilmişdir). Nizamiyə görə, ilahi mənşəyə malik olan və insanın bir şüurlu varlıq kimi digər canlılardan üstünlüyünü tə'min edən "qəlb" (başqa sözlə, ruh) "bədən məmləkətinin sultanıdır".<sup>2</sup> Şair "Sirlər xəzinəsi"nin baş-

*1. Бермельс Е.Э. Суфизм и суфийская литература. М., 1965, с.36.*

*2. Nizami Gəncəvi. Sirlər xəzinəsi, s.52; Bu məsələnin atraf- li şəhri üçün bax: M.Məmmədi. Nizami və İmam Qəzzali, sah.36-37.*

lanlığında verilmiş "Gecənin vəfsi və qəlbini tanımaq haqqında söhbət" adlı fəsildə obrazlı şəkil-də özünün "bədən məmləkətinə" səyahətini təsvir etmiş və ruhun həmin məqamını göstərməyə çalışmışdır:

{Qəlb} qapısının halqasını vurdum. "Bu vaxt kimdir? - o, soruşdu.

"Əğər qəbul etsən, adamdır!" – dedim. Öndə gedənlər pərdəni qaldırdılar,

{Mənim} vücudumun örtüyünü açdılar.

Sarayıñ an seçmə {məhrəmindən} ister-istəməz,

Səda gəldi: "Nizami, gür içəri!"

Onun qapısının an yaxşı məhrəmi oldum

O, {yenə} səslədi: "İçarı gür!". Men lap içəriyə girdim.

Orada {çil-çırqala} yanın bir qonaq sarayı gördüm – Pis gözlər kor club onu görməsin!

Yeddi xəlifə bir otaqda {əyleşmişdi},

Elə bil yeddi hekayə bir dastanda cəmlənmişdi.

Orə-fələklər məmləkətindən böyük bir məmləkətdir,

O torpaqdan qalxan külək nə xoşbəxtdir!

Bu yarımisti Nəfəsabad {diyarında}

Günorta şahı başda oturmuşdu.

Qırmızı atlı ədəbə onun qabagında,

Lə'l qəbali zəfər əşgəri bir yanda.

Açıqli bir cavan onun şikar keşfiyyatçısı  
Ondan aşağı qəmgin bir qara {qul durmuşdu}.  
Kəməndatan pusquya durmaga hazırlaşmış,  
Bir misbədənli {pehləvan} özüna gümüşdən zireh  
taxmışdı.

Onların hamısı pərvanə, qəlb isə şam idi,  
Onların hamısı perakende, ürek isə cəm idi.  
Men qənaatle qəlbin mehmanı oldum  
Və canımı ürek sultanına peşkəş etdim.  
Elə ki, qəb qoşununun bayrağını tapdım,  
Üzümü alemdəkilerin hamısından döndərdim.<sup>1</sup>  
Burada şair "yeddi xəlifə" dedikdə, qəlbin  
(ruhun) "yeddi işçisi"<sup>2</sup>ni nəzərdə tutur. Bunlar  
ürek, ağıcyər, qara ciyər, öd kisəsi, dalaq, mə'də  
və böyrəkdir. Daha sonra şair onların hər birini  
obrazlı ifadələrlə adlandırır: Yarımisti Nəfəsabad  
— ağıcyərin isitdiyi hava ilə "abad olan bədən  
məmləkəti"; Günorta şahı — günəş, yə'ni qəlb;  
Qırmızı atlı — ürək; Le'l qəbali zafer əsgəri — qara  
ciyər; Açıqli bir cavan — öd kisəsi; Qara qul —  
dalaq; Kəməndatan — mə'də; Misbədən pehləvan —  
böyrək.<sup>2</sup>

Göründüyü kimi, Nizami ruhu insan varlığının  
əsas cövhəri kimi təqdim edir və onu dərk et-  
məkələ insanın özünü dərk səviyyəsinə yüksələ-  
cəyi fikrini irəli sürür. Bunun üçün heyvani ehtι-  
raslardan uzaqlaşmaq, "qəlbin səsinə qulaq as-  
mağı" bacarmaq lazımdır:

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi, filoloji tərcümə.

Bakı, 1981, s. 59-60.

2. Yenə orada, s.205-206.

Hissiyat yolkəsənlərindən uzaq ol,  
Senin yolunu yalnız qəlbin bilir, qəlbə tanı!  
Cismən azad olub ərşəde uçanlar  
Cəbrailin şəhərini öz qəlblerine bağlamışlar.  
Hər iki cahandan üz döndərənələr,  
Öz ruzilərini qəlbin sədəqəsindən tapmışlar.  
Göz, qulaq təbiətdə artıq {şeylərdir},  
Onlar zahiri pərdənin işçiləridir.

Nizami insanın hər şeydən önce, özünü dərk  
etməsinin zəruriliyi haqqında fikirlərini Məhəmməd  
peyğəmbərə aid edilən "Kim özünü dərk  
edərsə, Allahını da dərk edər" hadisi ilə əsaslan-  
dır. Şairin fikrincə, insanların xasiyyət və hərə-  
kətlərindəki naqışlıklər, içtimai həyatda mövcud  
olan bütün eybəcərlilər məhz insanların "qəflə-  
tinin", "üzlərindən xəbərsiz olmalarının" nəticəsi-  
dir. Çünkü öz ruhunu, yə'ni xisəltindəki mə'nəvi  
başlangıcı dərk etməyən insan özünün yer  
üzündəki, cəmiyyətdəki vəzifəsini də anlaya və  
müəyyənəlaşdırıbilməz. Həmin mə'nəvi başlan-  
gıcın mahiyyətini və onun insana verdiyi imkan-  
ları dərk edənlər isə insan adına layiq olan dav-  
ranışa və əməllərə sahib ola bilirlər:

Dünyanın səndən yaxşı kirkeş yoxdur,  
Yer quşunun səndən yaxşı dəni yoxdur...  
Qanadı Məsihan olan sənin qəfəsindəki quşun  
Qanadı sənin altında olmağına baxmayaraq,  
özü sənin üstündədir.  
Ya onun ayaqlarını qəfəsdən azad elə,  
Ya da öz qəfəsini ona tapşır...

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi, filoloji tərcümə, s.58-59.

Şenin bünövrəni bu torpaqla qoyan kimse  
 Canın Ka'bəsin qəlbin müqəddəs sarayında düzəldib.  
 Qəbul nəşşini işiqli qalbdən al,  
 Bədənin qara kılıminin etrafına hərlənma.  
 Bədən dediyin tozlanıb dağılan bir ovuc torpaqdır,  
 Yalnız qəlb, yene de qəlb, çünki söz qalbdədir.  
 Qəlbin qulu ol ki, sultan olasan,  
 Ağlın ağası, canın padşahı olasan.<sup>1</sup>

Beləliklə, Nizami insanın diqqətini xisletindəki böyük potensiala cəlb edir və "qəfəsi qırmağ'a", yəni öz maddi təbiəti hüdudlarını aşmağa çağırır. Yalnız bu halda insan başa düşə bilər ki, "biz dünyaya çalışmaq üçün gəlməmişik, boş-boş deyib-danışmaq üçün gəlməmişik".<sup>2</sup> Yalnız özünü dərk edən başqalarını da dərk edər. Yalnız ruhun qüdrətinə, mə'nəvi tələbatlarına reallaşmaq imkanı verən şəxsiyyət kamilləşə, dəyişə və etraf gerçəkliyi de dəyişdirə bilər.

Özlüyündə aydınlaşdır ki, Nizami ruhdan, ruhani başlanğıcdan danışarken, müasir anlamda, insanın sinir-psixi təşkilini, şəxsiyyətin strukturunda psixi element və funksiyalar sistemini nəzərdə tutur.

Bütün bu deyilənlərdən Nizaminin nə üçün döñə-döñə bu dünyaya insanın "yükünün ağırlığından", yer üzündə vəzifəsinin çətinliyindən danışması barədə müəyyən nəticələrə gəlmək mümkündür. Şair belə hesab edir ki, eks təbiətə malik iki başlanğıcdan (fizioloji və mə'nəvi) iba-

1. Nizami Gəncəvi, Sırlar xəzinəsi, filoloji tərcümə, s. 108-109.

2. Yena orada, s.126.

rət olması insanı onların mahiyyətindən doğan ziddiyyəti həll etmək, onların yaratdığı istək və təhrikləri tarazlaşdırmaq kimi müşkül bir vəzife ilə üzləşdirir. Lakin bu, məsələnin bir tərəfidir. Şəxsiyyət ictimai varlıqdır, o, cəmiyyətdən kənardə yaşaya bilməz, özünün nə maddi, nə de mədəni, mə'nəvi tələbatlarını ödəmək imkanına malik olar. Cəmiyyət isə hər birinin özünəməxsus təbiəti, istək və meylləri, yəni özünəməxsus psixologiyası olan çoxsaylı fərdlərdən ibarətdir və belə olan halda fərdi mənafelər toqquşmaya bilməz. Lakin bu toqquşma birləşməyi istisna edəcək bir hədə gedib çıxmamalıdır. Beləliklə, insan daha bir ziddiyyətlə – fərdi və ictimai tələblərin ziddiyyəti ilə qarşılaşır və bunlar arasında müəyyən harmoniya, ahəngdarlıq əldə etmək yollarını aramalı olur.

Göründüyü kimi, Nizami şəxsiyyətin mahiyyətini bütün mürəkkəbliyi ilə, onun strukturuna fizioloji və mə'nəvi, fərdi və sosial amillərin dialektik nisbəti istiqamətində şərh edir. Bu cəhətdən onun baxışları müasir psixologiyadakı endopsixika və ekzopsixika haqqında mülahizə və nəzəriyyələrlə səslənir. Həmin nəzəriyyələrə əsasən "qavrama qabiliyyəti, təfəkkürün və təxəyyülün xüsusiyyətləri, iradi sə'y qabiliyyəti, impulsivlik və s. kimi əlamətlər "endopsixikaya", şəxsiyyətin münasibətlər sistemi və təcrübəsi, yəni maraqları, meylləri, idealları, üstünlük təş-

kil edən hissəleri, təşəkkül etmiş bilikləri və i.a. isə "ekzopsisikaya" daxildir. Sosial amillə müəyyən edilən "ekzopsisixikanın" əksinə olaraq, təbii əsasa malik olan "endopsixika" bioloji cəhətlə şərtlənir".<sup>1</sup>

Diqqətəliyiq cəhətlərdən biri də budur ki, Nizami şəxsiyyətin strukturunda göstərilən amillərin "qarşidurmasını" mexaniki əkslik kimi deyil, dinamik keyfiyyətə və dialektik mahiyyətə malik ziddiyət kimi təqdim edir.

Nizami insanın fəallığının mənbəyini onun tələbatında görür və bu tələbatları xarakteri baxımdan maddi (təbii) və mə'nəvi (mədəni) olmaqla iki qismə bölür. Şair maddi tələbatın ödənilməsini şəxsiyyətin fiziki mövcudluğunun ilkin şərti kimi zəruri saymaqla yanaşı, daha çox mə'nəvi tələbatdan doğan fəaliyyəti yüksək qiymətləndirir və onları şəxsiyyətin inkişafına təkan verən başlıca amillərdən biri hesab edir. Burada Nizami humanizminin spesifik keyfiyyəti, özünəməxsus mahiyyəti aşkara çıxır. "Nizami – humanistdir. Lakin Avropa humanistlərindən fərqli olaraq, o, insanların bütün təbii istək və arzularının deyil, ilk növbədə onun insan məqamına uyğun olan və mə'nəvi mahiyyət daşıyan cəhətlərinin reallaşmasının zəruriyini irəli sürür".<sup>2</sup>

Nizami tələbatların dolğun və ağlabatan şəkilde ödənilməsini şəxsiyyətin tekamülündə mü hücumlu hesab etməklə yanaşı, bunun əmək

fəaliyyəti vasitəsilə həyata keçirilməsini də zəruri şərt kimi irəli sürür. Məhz əmək fəaliyyəti prosesində şair döne-döna söz açdığı insanın hed-siz imkanlarının (istər cismani, istərsə də mə'nəvi) reallaşmasını mümkün sayır və əslində əməyin tələbata əvvəl olması ideyasını irəli sürür. Özü də "əmək" dedikdə şair həm fiziki, həm də zehni əməyi nəzərdə tutur.

Burada belə bir cəhəti də qeyd etməliyik ki, Nizamiya qədər ədəbiyyatda sosial mənşəyi baxımdan əsasən yüksək təbəqədən olan şəxsiyyətlər – şahlar, sərkardələr və s. tərənnüm olunurdu. Nizami Şərq ədəbiyyatında ilk dəfə olaraq, "kiçik" şəxsiyyətləri, sadə insanları poeziyaya gətirmiştir. Şair dəfələrlə qeyd edirdi ki, şəxsiyyətin dəyeri onun asıl-nəsəbi, rütba və vəzifəsi ilə yox, onun ictimai faydası, mə'nəvi-əxlaqi keyfiyyətləri ilə müəyyən olunur. Əməkçi insanların obrazlarını o, məhz belə dəyərə malik şəxsiyyətlər kimi qələmə almışdır.

Nizami əməyi insana şərəf getirən, onu yüksəldən bir amil kimi qiymətləndirir, əməksiz dolanan şəxsiyyətin isə inkişafdan qalaraq, tənəzzüla uğrayacağını, "heyvan mərtəbəsinə düşəcəyini" qeyd edir:

Qana qəltən etse də seni zəhmət tikəni,  
Çalışmaqdan usanma, işə alışdır canı.  
Öz halal zəhmətinle namuslu insan sayıl,  
Hər yetəne alçalma, el açıb olma sail!

1. Ümumi psixologiya. Bakı, 1982, s.105-106.

2. M.Məmmədi. Nizami dünyası. — "And", 1992, s.4.

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi, s.90.

Bələliklə, şair əməkdən qaçan insanın ilk növbədə, mə'nən alçalmasını vurğulayır, zəhmətkeş insanın isə, əksinə yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısı olması fikrini irəli sürür. Bu fikir "Sirlər xəzinəsi"<sup>1</sup>ndəki "Süleyman və qoca əkinçi", "Kərpickəsən qocanın bir cavanla hekayəti" kimi fəsillərində daha qabarlıq şəkildə öz əksini tapmışdır.

Diqqətəliyiq cəhət budur ki, şair insanı gənc yaşlarından əməyə alışmağa çağırır və bununla da tərbiyə (yaxud özünütərbiyə) prosesində əmək tərbiyəsinə xüsusi yer ayırır. Bunun üçün insan, Nizaminin fikrincə, hər gün müşahidə etdiyi qarışqaların və arıların zəhmətsevərliyindən ibret götürməlidir. Başa düşmək çətin deyildir ki, Nizami əslində əməyə psixoloji hazırlıq məsələsini irəli sürür. Yə'nı hər bir insan hələ gənc yaşlarından əməyin fərdi və icimai əhəmiyyətini anlamalı, eyni zamanda əməyə məcburiyyət üzündən həyata keçirilən fəaliyyət kimi baxmayıb, ondan zövq almağı bacarmalıdır. Yalnız bu halda əmək insanın fiziki və mə'nəvi-əxlaqi təkmülünə xidmət göstərə bilər.

Nizami "Sirlər xəzinəsi"<sup>1</sup>ndə şəxsiyyətin mü-hakimələri və davranışının psixoloji əsaslandırılmasından da ilk nümunələrini yaratmışdır. Bunlarla həm şairin nəzəri müləhizə və ricətlərində, həm də əsərə daxil olan bir sıra hekayətlərdə rast galırıq. Məsələn, üçüncü məqalətdəki:

İki rəngli fərşə ki, ayaq qoyubdu varlıq,  
Heyatından bezardı, cana doyubdu varlıq.  
Şehrada həyat süren deyiner blixtiyar:  
"Deryalar qoynundakı bextiyardır, bextiyar!"  
Deryadakı darıxar, nalesi qalxar göye,  
Xiffatinden qovrular "sehra gözəldir!" — deye.  
Keşməkeşli həyatı felakətdir insana,  
Hər yerde narahatlıq bir adetdir insana.  
—kimi misralar Nizaminin insanların "narahatlığının" (oxu: fəallığının) səbəbləri (yə'nı motivləri) ilə ciddi maraqlandığını, bu səbəbləri insanların daxili əlemi, psixologiyası ilə əlaqələndirdiyini nümayiş etdirir və beləliklə, şairin bu istiqamətdə sonraki axtarışlarının qətiyyən təsadüfi səciyyə daşımadığını əyani şəkildə sübuta yetirir.

Ösərin başqa bir yerində şairin içtimai həyatın mühüm məsələlərindən, ədəbiyyatın isə ənənəvi mövzularından biri olan nəsillər mübarizəsi problemini sərf psixoloji aspektdə mənalandırması da maraqlı doğurur:

Deyirler ki, lə'l olur qartıyanda daş bele,  
İnanmiram mən buna, olur-olsun kaş bele.  
Paxılılıqdan qocalar gənci bada verəndir,  
Hər sözüne dağ kimi eks-səda verəndir.  
Bir südəmər uşaqsan ahilların gözündə,  
Şirin südüün zəhərdir paxilların gözündə.  
Cavanların qədrini çətin bilər qocalar,  
Sanma qayğı göstərər, uğur diler qocalar.<sup>2</sup>

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi, s.80.

2. Yenə orada, s.128-129.

Göründüyü kimi, şair müxtəlif nəsillərin arasında mövcud olan və bir sırə ictimai problemlər doğuran səddin, ilk növbədə, onların münasibətlərindəki psixoloji maneelerlə bağlı olması fikrini irəli sürür.

Səxsiyyətin bu və ya digər situasiyada qəbul etdiyi qərar və hərəkətlərinin psixoloji cəhətdən əsaslandırılması baxımından "Sirlər xəzinəsi"ndəki iki hekayət diqqəti daha çox cəlb edir. Bunlardan biri on altinci məqalədən sonra verilmiş "Ağılı uşağın hekayəti"dir. Hekayətin qısa məzmunu belədir: Bir neçə uşaq gəzmək və oynamaq üçün çölə çıxır. Təsadüfən uşaqlardan birinin qaçıdığı zaman ayağı burxulub sınır. Onun ən yaxın dostu geri qayıdarkən "artıq yükdən" və həmin uşağın atası qarşısında xəcalətdən qurtarmaq üçün onu bir quyuya atıb getməyi yoldaşlarına məsləhət bilir. Həmin uşaqla düşmənciliyi olan başqa bir uşaq isə bu işin gec-tez açılaracağını və mehz ondan şübhələnəcəklərini düşünərək, birbaşa onun atanının yanına gedib əhvalatı danışır, ata da gəlib öz oğlunu xilas edir.<sup>1</sup>

Aydındır ki, Nizami bu hekayətdə "düşmən uşağın" hərəkətinin məntiqini mehz psixoloji amillərlə izah etməyə və əsaslandırmağa çalışmışdır.

Eyni keyfiyyət baxımından maraq doğuran ikinci bir hekayət "Harun ər-Rəşidə dəlləyin dastanı"dır.<sup>2</sup> Dastanda deyilir ki, məşhur ərəb

xəlifesi Harun ər-Rəşid bir gecə adəti üzrə hamama gedib başını -üzünü dəlləyə qırxdırdığı zaman, dəllək xəlifədən qızını ona verməyi və onu özünə kürəkən seçməyi xahiş edir. Bu xahişdən heyrətə düşən xəlifə, dəlləyin onun zəhmində özünü itirib danışığını bilmədiyini düşünnür. Lakin eyni söhbət ikinci dəfə təkrar olunur. Belə olduqda, Harun ər-Rəşid əhvalatı vəzirinə danışır. Dünyagörmüş vəzir deyir: "Görünür, onun ayağı xəzinə üstündədir. Sən növbəti dəfə başını qırxdıranda, dəllək həmin sözleri deməyə başlayarkən, ona durduğu yerdə çəkilməyi emr et. Əgər o yenə elə danışsa, boynunu vurdur, danışmasa, qoy sağ qalsın". Xəlifə elə də edir. Dəllək dayandığı yerdə çəkilən kimi rəngi aqarır, nitqi tutulur. Xəlifənin göstərişi ilə tez dəlləyin əvvəl dayandığı yeri qazırlar və oradan, doğrudan da, böyük xəzine çıxır.

Nizami bu hekayət vasitəsilə var-dövlətin səxsiyyətin davranışında neçə təbəddülətə səbab olduğunu, onun iddia səviyyəsində hansı şəkildə öz əksini tapdığını göstərə bilmişdir. Yəni var-dövlətin artması ilə səxsiyyətin özünü-qiyətmətləndirməsində və iddia səviyyəsində ciddi dəyişiklik baş verdiyini psixoloji cəhətdən adekvat surətdə eks etdirmişdir.

Bütün bu müdədə və mülahizələr Nizaminin səxsiyyət problemi ilə bağlı yaradıcılıq axtarışlarının ilkin nəticələri idi. "Xəmsə"yə daxil olan ikinci əsəri – "Xosrov və Şirin"də isə Nizami səxsiyyətlə bağlı bütün məsələlər kompleksini, onun sosial-psixoloji məzmununu müəyyənləş-

1. Nizami Gəncəvi, Sirlər xəzinəsi, s.134-135,

2. Yenə orada, s.147-148.

dirən başlıca cəhatləri eks etdirdə bildi. Bu cəhat şairin yaradıcılıq metodundakı dəyişikliklə birbaşa əlaqədar idi. O, "Sirlər xəzinəsi"ndə üstünlük təşkil edən didaktik pafosdan imtina edərək, bilavasitə canlı insan xarakterləri yaratmaqla, şəxsiyyətin bir fərd və ictimai varlıq kimi mahiyyətini aşkarlamaq, onun davranışını və münasibətlərinin psixoloji əsaslarını şərh etmək, mə'nəvi-əlaqı tekamülünün dialektikasını açmaq yolunu seçdi. Ve mübaliğəsiz demek olar ki, Nizami "Xosrov və Şirin"də Şərq ədəbiyyatında ilk dəfə olaraq, şəxsiyyətin mahiyyətini yalnız ümumpsiyoloji və fəlsəfi planda deyil, həm də sosial psixoloji aspektdə keşf etdi. Görkəmlı nizamışınnaslardan biri, professor A.Rüstəmovə əslində şairin məhz bu kəşfinə işara edib tamamilə haqqlı olaraq yazar: "Qararlılıqda işiq axtarmaq, bax, hünər buradadir. "Zülmətə nur çiləmek" böyük qüdrət tələb edir. Nizami "Xosrov və Şirin"də bu çətin və məs'ul vezifəni həll etmək istəmiş, yaratdığı mürrəkkəb mə'nəviyyatlı xarakterlərin biri digərinə tənasübü yolu ilə, psixoloji münaqışə vasitəsilə onun öhdəsindən gəlməşdir. Bu, Nizamının şə'rde kəşfi idi. Hələ Nizamidən çox sonralar da Şərq şə'r tarixində bu növ çoxplanlı, psixoloji xarakterlər yaratmaq cəhdinin az-az hallarda olmuş, ədəbi prosesdə şər həmişə şər kimi, xeyir xeyir kimi təqdim edilmişdi. Yalnız Avropa intibahının böyük nümayəndlərinin yaradıcılığın-

da biz Nizami kəşfinin davam və inkişaf zirvəsinə görürük".<sup>1</sup>

Məlumdur ki, Nizaminin "Xosrov və Şirin" i qələmə almasının formal səbəbi Atabay Məhəmməd Cahan Pəhləvanın ondan "yeni bir eşq dastanı yaratmaq" barədə xahişi olmuşdur. Şair özü əsərinin fərqləndirici xüsusiyyətini sifir aşiqanə məzmunda görür və özündən əvvəl Xosrovun şahlığını təsvir etmiş böyük fars şairi Firdovsidən mehz bu baxımdan seçildiyini vurgulayırlar:

Söylerken o həkim bu xoş dastanı,  
Çıxarıb içindən eşqi, feğanı.  
Altmış yaşındaydı yazanda bunu,  
Saxlaya bilmirdi yayda oxunu!  
Altmışda sevginin, eşqin həyecanı  
Titrəde bilməzdi yorğun qocanı.  
Bilici deyəni etmədim tekrar,  
Mə'lumu deməkdən kime fayda var?!  
Onun yazdıqları — cengaver eşqi,  
Mənim yazdıqlarım — bir dilber eşqi.<sup>2</sup>

Bu misraların ardınca isə şair eşq haqqında məşhur fikirlərini vermişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, Nizami həm də Məhəmməd Cahan Pəhləvanın sifarişini könülsüz qarşılımış, "Məxzənül-əsrar" kimi xəzinesi olduğu halda həvəs yolunda əziiyyət çekməyi lüzumsuz saymışdır. Bu "ziddiyyəti" necə izah etmək olar? X.Yusifov bu məsələni şərh edərək yazar: "Şairi nara-

1. R.Azadə. Nizami Gəncəvi. Həyatı və sənəti, Bakı, 1979, s.76-77.

2. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, 1982, s.48.

zi salan odur ki, aşiqana mövzulu əsərlərə çox vaxt ancaq boş həvəsdən, insanın şəhvani, cismani istəklərindən bəhs edən, ciddi ictimai məsələlərdən uzaq olan əsərlər kimi baxırdılar. Nizamının e'tirazı birinci növbədə aşiqana əsərlər haqqındaki bu yanlış təsəvvürə qarşı yönəlmışdi. Görünür ki, Cahan Pəhləvan özü də məhabət barədə məhz belə bir əsər gözləyirdi. Nizami məhabəbat haqqındaki bu yanlış təsəvvürə e'tiraz etməklə kifayətlənməyib, eşqin yeni şəhini verir. Poemanın müqəddiməsində "Eşq haqqında bir neçə söz" başlığı altında özünün məhabəbat anlayışını irəli sürür":<sup>1</sup>

Nizamının eşqə həqiqətən də yeni baxışını ifadə edən son dərəcə sərrast, aforistik keyfiyyətə malik əlli altı misrası bütöv fəlsəfi-etik və psixoloji konsepsiya kimi "Xosrov və Şirin"ın ideya istiqamətini dərk etmək, o cümlədən əsərdə şəxsiyyət probleminin qoyuluşu və həlli baxımından son dərəcə ciddi əhəmiyyət kəsb edir. Şairin eşqin mahiyyəti ilə bağlı başlıca müddeələrini əks etdirən aşağıdakı misralara nəzər salaq:

Eşqdır mehrabı uca göylərin,  
Eşqsız, ey dünya nedir deyərin?!  
Eşqin qulu ol ki, doğru yol budur,  
Ariflər yanında, bil, eşq uludur...  
Eşqsız olsayıdı xilqətin canı,  
Dirilik sarmazdı böyük cahani,

I. Xəlil Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi.  
Bakı, 1982, s.72.

Eşqsız bir adam bir neydir — qırıq,  
Yüz canı da olsa, ölüdür artıq...  
Köpek kimi yemek, içmek nadir, ne?  
Bir pişik olsa da, can ver eşqinə!  
Pişiyin eşqile yaşamaq, inan,  
Yaxşıdır, şir olub, yalnız qalmaqdandan.  
Eşq düsəşə daşın da qelbine əger,  
Gövhərdən özüne mə'suq düzəldər.  
Maqnit olmasayıd eşqin əsiri,  
Çəkmezdə özüne dəmir zənciri.  
Kəhrebanın eşqə düşməsə canı,  
Ele cəzb etmezdi quru samanı...  
Kainatda hər şey cazbe bağlıdır  
Filosoflar bunu eşq adlandırı...  
İdrəki dinləsek, söyləyir o da:  
—Hər şey eşq üstündə durur dünyada...!

Bu parçanın diqqətli araştırılması bir sıra nəticələrə gəlməyə imkan verir: a) Nizami eşqi kosmik bir qüvvə kimi, kainatdakı bütün cisim və varlıqlara xas olan bir potensiya ma'nasında şərh edir; b) eşqin ali tezahürünü insana şamil edir, çünkü insanda eşq dərk olunmuş meyl kimi özünü göstərir; v) eşq fizioloji bir xassə, cismani bir hiss olaraq qalmır, ma'nəvi-exlaqı və psixoloji bir kateqoriya səviyyəsinə qaldırılır; q) eşq ictimai birliliyin, toplumun, yaxud müəyyən sosial qrupun meydana gəlməsi və mövcudluğunun başlıca amili kimi qiymətləndirilir; d) eşq insanın yüksək emosional münasibəti kimi, onun yalnız

I. Nizami Gəncəvi. Xosrov və Şirin, s.49-50.

bioloji deyil, həm də psixoloji tələbatı kimi məqsəd və maraqlarının, həyat amali və yönümünün xarakterinə həllədici tə'sir göstərən bir faktor sayılır; **e**) nizami eşqi şəxsiyyətin təşəkküllü və təkamülündə, özünüdərk və özünəqiyatında mühüm rol oynayan, psixoloji fəallığına təkan verən intensiv və davamlı bir hiss hesab edir.

Bütün bu nəticələr istər bütövlükde əsərin, istərsə də oradakı ayrı-ayrı surətlərin təhlili ilə təsdiq olunur. Əslində "Xosrov və Şirin" poeması, o cümlədən onun baş qəhrəmanı olan Xosrov obrazı Nizaminin bu görüşlərinin ifadəsinə, əyanlılaşdırılması və əsaslandırmasına xidmət edir.

Nizami formal olaraq, Xosrovun bütün həyatını təsvir etsə də, əsərin əsasını onun Şirinə aşiq olması, ona qovuşmaq yolunda müxtəlif maneələrdən keçməsi və nehayət, öz istəyinə çatması təşkil edir. Poemanın Firdovsinin "Şahnamə"sində Xosrovun şahlığına həsr olunmuş hissədən asaslı şəkildə fərqləndiyinə işarə edərək, şair, heç şübhəsiz, məhz bu cəhəti nəzərdə tuturdu.

Poemanın əvvəlində Nizami qısa şəkildə olسا da, Xosrovun uşaqlıq və yeniyetməlik dövrünü təsvir edir. Sasani hökməri Hörmüzün oğlu olan Xosrov həm mə'nevî-intellektual, həm də fiziki baxımdan yüksək təbiyə almışdır. O, dərin zəkası, fiziki güclü və gözəlliyi ilə hamını heyran

qoyur. On dörd yaşına çatdıqda dünyagörmüş filosof Blüzürgümid onun tə'limi ilə xüsusi məşğul olur, "ona çoxlu hikmətlər öyrədir", "könlünlü qəflət yuxusundan oyadır" və beləliklə, Xosrov "şahlıq məqamına layiq olur".<sup>1</sup> Bu epizodla Nizami şəxsiyyətin formallaşmasında tə'lim-tərbiyənin mühüm amil olduğunu göstərməyə çalışmışdır. Lakin şairin fikrincə, tə'lim-tərbiya nə qədər mühüm məsələ olsa da, şəxsiyyətin təşəkküllü üçün kifayət deyil, şəxsiyyət bilavasitə içtimai həyat və fəaliyyətdə, başqa insanlara münasibət və canlı ünsiyyətdə formallaşır və inkişaf edir. Şair bu fikrini əsaslandırmak və əsərdə təsvir olunan sonrakı hadisələrin məntiqini açmaq üçün "Xosrovun ova çıxması və oradan kəndlinin evinə getməsi" epizodunu qələmə almışdır. Belə mükemmel tərbiyə almış Xosrov sarayı ilk dəfə tərk etməsi ilə həmin tərbiyənin prinsiplərinə və atasının müəyyən etdiyi qanunlara heç cür uyğun gəlməyən bir davranış göstərir. Bununla da şəxsi hissələrlə içtimai borc arasında konflikt ilk dəfə meydana çıxır. Xosrov atası tərəfindən cəzalandırılır: atını, qulamını, taxtını və mütrübünü itirir. Xosrov günahını anlayır, əyninə kefən geyib əline qılınca alıb atasının hüzuruna galərək, bağışlanması xahiş edir. Beləliklə, birinci halda şəxsi hissələr, istəklər, ikincidə isə içtimai borc, məs'uliyyət hissi üstün gallır. Bu epizodu əsərdəki əsas konfliktin yiğcam modeli saymaq olar.

I. Nizami Gəncəvi. *Xosrov və Şirin*, s.55-56.

Xosrov cəzalandıqdan və dörd şeydən məhrum olduqdan sonra babası Ənuşirəvəni yuxuda görür. Babası ona təselli verərək deyir ki, dörd əziz malin əlindən çıxsa da, qəm yemə, əvəzinə sənə dörd nə'mət nəsib olacaq: Şirin, Şəbdiz, Bərbəd və taxt-tac. Dörd daş əvəzinə dörd qızıl tapacaqsan. Dörd muncuq əvəzinə dörd gövhər əldə edəcəksən".<sup>1</sup>

Bu sahna əsərdə mühüm mə'na yükünə malikdir. Sütjetin sonrakı inkişafı göstərir ki, Xosrovun həyatı bütünlükə həmin "dörd gövhəri" əldə etmək sə'ylarından ibarət olur, yəni onlar Xosrovun bir şəxsiyyət kimi məqsədini təşkil edir. Məhz həmin məqsəd Xosrovun fəaliyyət istiqamətini, davranışının xarakteri və motivlərini müəyyənləşdirir. Burada iki cəhat de diqqəti cəlb edir. Əvvələ, Xosrovun əldə edəcəyi şeylər zəhirən itirdikləri ilə eyniyyət təşkil edir. Bu, həqiqətən belədirmi? Nə üçün Nizami məsələni məhz belə qoyur? Həmin cəhətə fikir veren X.Yusifov yazar: "Onların əldə edilməsi itirdiklərin sadəca təkrarı, əvəzini almaq deyil, bəlkə insanın özünün daş və muncuq olub qalmadından, adilikdən qurtarib qızılı, gövhərə çevrilmesi, ayılması, an yüksək qayələr uğrunda mübarizəsidir".<sup>2</sup>

Məsələnin ikinci cəhəti Xosrovun itirdiklərinin "yerini doldurmaq" üçün uzun zaman fasilə-

si ayrılmışdır. Nizami bununla nə demek istəyir? Şair özü əsərin bir yerində yazar:

Düzəltmek istəsə bir işi felek,  
Əvvəlcə mln oyun çıxartsın gerek.  
Xəzne vermiş olsa bir əkinçiyə,  
Gerek o əkinçi əvvəl inciye.  
Heyatın yolunda olmasa tikən,  
Olarmı güllərin qədrini bilən?  
Bir neçə gün hicran dağıyla tək qal,  
Ayrılıqdan sonra xoş olur vüsal..."

Bu misralar şairin şəxsiyyətin formalaması və inkişafı məsələsinə baxışını çox dəqiq əks etdirir. Nizami demek istəyir ki, Xosrov əlində olanların qədrini onlara zəhmətsiz nail olduğu üçün bilmədi və bila də bilməzdi. İnsan məqsədine əziyyətlər, mübarizələr, sehvler, bıldırmələr, e'tirafalar yolu ilə, təkmilləşə-təkmilləşə, öz-özünü "inkar edərək" yetişməlidir. Yalnız bu halda məqsəd şəxsiyyətin fəallıq mənbəyi kimi çıxış edir və ona çatmaq uğrunda fəaliyyət şəxsiyyətin inkişafının daimi stimuluna çevirilir. Nə yüksək təbaqəyə mənsubluq, nə nəcabətli ailədə böylük, nə də en yaxşı tərbiya və təlim şəxsiyyəti avtomatik olaraq formalasdır. Şəxsiyyət bilavasita həyatda, ictimai ünsiyyət və münasibələrdə, eyni zamanda öz-özü ilə mübarizədə yetişir və inkişaf edir. Nizaminin bu görüşləri mütənasib elmi baxışlarla yaxından səslənir, yəni şair, əvvəla, şəxsiyyətin inkişafında ırsiyyə-

1. Nizami Gəncəvi. Xosrov və Şirin, s.61.

2. X.Yusifov. Göstərlən əsəri, s.77-78.

tin, tə'lim-tərbiyənin, sosial mühitin və şəxsiyyətin fəallığının rolunu qeyd edir, ikincisi, bu amillərin münasibətinin mexaniki karakter daşımayıb dialektik təbiətə malik olduğunu göstərir. Şairin bu mövqeyi Xosrov surətinin inkişafı timsalında son dərəcə inandırıcı və əsaslandırılmış şəkildə ifadə olunmuşdur.

Özlüyündə aydır ki, Xosrovun heyat məqsədini təşkil edən "dörd gövhər"dən ikisi – Şirin və hakimiyyət (taxt-tac) əsasdır. Bu iki "gövhər" əsində şəxsiyyətin fərdi və ictimai istəklərini, vəzifələrini bir növ simvoliza edir. Odur ki, onların mahiyyətindəki ziddiyət Xosrovun simasında fərd-sosium konflikti kimi təcəssüm edir, onun daxili təzad və mübarizələrini şərtləndirir. Eyni zamanda hər iki "gövhər"ə qovuşmaq yolunda Xosrov zahiri maneələrlə də qarşılaşır. Şirina münasibətdə Fərhad, hakimiyyətə münasibətdə isə Bəhram Çubin onun "rəqibi" kimi çıxış edir və onun özünütekmilləşdirmə cəhdələrinin əlavə mənbəyinə çevrililər. Nəhayət, Şirin özü də Xosrovun məhəbbətinin passiv obyekti deyildir. O, Xosrovu saf bir məhəbbətlə sevsə də, bu məhəbbətin gənc Xosrovun anladığı tərzdə reallaşmasına qarşı çıxır, onun öz təbiətindəki ekoizmlə, xudpəsəndlilik və fərdiyyətçiliyə mübarizəsində daimi hərəkatverici qüvvəyə çevirilir. Beləliklə, əsərdə Xosrov-Şirin, Xosrov-Fərhad və Xosrov-Bəhram xətləri formalaşır və dramatik kolliziyaların əsasında dayanır. Bu mürəkkəb mənzərə Nizaminin şəxsiyyətin inkişafı problemini necə dərindən və hərtərəflı təsəvvür etdiyi-

ni göstərmək baxımından olduqca elamətdar və diqqətəlayiqdir.

Şübəsiz, qeyd olunan xətlər içərisində ən mühümü Xosrov-Şirin xəttidir. Bu xəttin digərlərindən daha davamlı olması həm də Nizaminin şəxsiyyət probleminin qoyuluşunda idealizmdən və sxematizmdən nə qədər uzaq olduğunu, şəxsiyyətin təkamülü və transformasiyasını tədrici və uzun bir proses kimi təsəvvür etdiyini göstərməkdədir.

Xosrov və Şirin qiyabi olaraq, bir-birinə aşiq olsalar da, xeyli müddət təsadüfi amillər nəticəsində görüsə bilmirlər. Nəhayət, budur, taxt-tac Bəhram Çubin tərəfindən əla keçirilmiş, Xosrov qəcib Azərbaycana gəlmüşdür və Şirinlə ova, gəzintiyə çıxmaqla məşğuldur. Bu zaman Xosrov ilk dəfə olaraq, Şirinin tərbiyeləndirici tə'sirinə mə'ruz qalır. Bibisi Məhənbənunun nəsihətlərinə "onun (Xosrovun) camalının eşqindən qan ağlaşam da, yalnız halal arvadı olacağam!" – deyə cavab verən Şirin "eşq şərabından mast olub" ictimai borcunu, varislik vəzifəsini unudan Xosrovu ciddi məzəmmət edir. "Xosrovun Şirindən murad istəməsi və onun mane olması" adlanan bu fəsil qəhrəmanların daxili aləmlərinin, əxlaqi keyfiyyətlərinin və qarşılıqlı münasibətlərinin bütün parlaqlığı ilə üzə çıxdığı ilk səhnədir, Şirinin Xosrova dediklərində iki məqam diqqəti cəlb edir. Bunlardan birincisi əsində Nizaminin öz

baxışlarını eks etdirir:

Qadını yıxmak kişilik deyil,  
Allah adamınsa, nefşini çek.  
Kim öz nefşini yılsa, o uclar,  
Özünü eyen bütün aləmdə yüksələr.<sup>1</sup>

Əgər Şirinin birinci məsləhəti ümumi əqlaqi-mə'nəvi mahiyyət daşıyırsa, ikincisi daha konkret məzmuna malikdir:

Burada sen mənimlə keyf edə-edə,  
Qorxuram şahlığın elindən gedə.  
Xeyalında varsa yene şah olmaq,  
Əfsus ki, tezliklə gerek ayrılaq.  
Bu dövlət əzəldən neslinizdədir,  
Çox eyb olsun indi, elindən gedir...  
Ölkəni fitnəden xilas edərək  
Qüdretini göstər bir dəfə görək...<sup>2</sup>

Şirinin bu sözleri Xosrovun şahlıq qıruruna toxunur, o, açıqlanıb Şirini günahlandırır, onu avara etməkdə, eşqə salıb tacısız qoymaqla ittimam edir və yola düşür.

Rum qeyserinin köməyi ilə Bəhram Çubinə qalib gələn, yenidən taxt-tacına sahib olan Xosrov, göstərilən köməyin müqabilində qeyserin qızı Məryəmlə evlənir. İlk anlar Xosrova elə gəlir ki, problem həll olunmuşdur. Lakin Şirinə olan sevgi onu rahat buraxmir və bu zaman Xosrov

qarşılaşdığı ziddiyəti bütün dərinliyi ilə dərk edir. Nizami qəhrəmanın bu vəziyyətinin olduğunu sərrast ifadəsini verə bilmışdır:

Doğrudur, şahlığı, xəznesi vardi,  
Şirinsiz qəmgindi, çox biqərardı.  
Demirəm, şadlanmır, heç olmurdu şən,  
Deyirəm, gülmürdü açıq ürəkden...  
Gah deyirdi: "Nedir isteyin, ürek!  
Şahlıq ya aşiqlik, cavab ver görək?  
Hökumət eşq ilə uymaz heç zaman  
Gerek birisindən yapışa insan...<sup>1</sup>

Xosrov qarşılaşduğu ziddiyəti, həll etməli olduğu dileməni düzgün səciyyələndirir: ya şahlıq, ya da aşiqlik! Və bunların uyuşmaz olduğunu söyləsə də, tez əlavə edir:

Hər ikisi olsa, həm şahlıq, həm yar  
Ürek də şahlıqdan bir ləzzət alar...<sup>2</sup>

Beləliklə, Xosrov necə deyərlər, əsas mətləb gəlib çıxır: o, ziddiyət təşkil edən bu iki anlayışın harmoniyasına nail olmalı, onları birləşdirməyi bacarmalıdır. Hər hansı şəkildə birtəriflilik onu qane etmir. Xosrovun bu harmoniya axşarıları onun sonrakı təkamülünü şərtləndirən başlıca amılə çevrilir.

Onu da deyək ki, Xosrov sözü gedən dileməmani hələlik şahlığın (hakimiyyətin) xeyirinə həll

1. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s.135.

2. Nizami Gəncəvi. Xosrov və Şirin, s.143.

1. Nizami Gəncəvi. Xosrov və Şirin, s.151.

2. Yenə orada, s.151.

edir ve

Hökmdarlıq varken bextin yar olar,  
Canan sene munis, vefadar olar.<sup>1</sup>

—nəticəsinə gelir. Lakin tezliklə o, səhvini anlayır. Xosrov eşqin, aşiqliyin Fərhad zirvəsi, Fərhad Ülviyəti ilə üzləşir. Bu "rəqib" Xosrovun bir aşiq kimi mə'nəvi yüksəlişində ciddi rol oynayır. Burada Şirinin Fərhada münasabəti də az əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, bütün əsər boyu Şirinlə münasabət Xosrovun kamilləşməsi prosesində həllədici tə'sire malikdir. Bu tə'sir Qəsri-Şirində onların dialoqu zamanı bütün qüvvəsi ilə üzə çıxır və Xosrovun özünü (təkəbbürünü) tamamilə "əyməsi" (sındırması) ilə nəticələnir. Şirinlə rəsmi kabın kəsdirib evlənməsi onun mə'nəvi-psixoloji inkişafının əsasən başa çatdığını göstəricisinə çevirilir. Şirinlə birgə yaşayışı onun xarakterini son qüsurlardan da təmizləyir. Şirin onu elmə rəğbatlaşdırır, Xosrov yenidən Büzürgümidla bir yerde olur, ondan mühüm fəsəfi, içtimai, əxlaqi məsələlər haqqında biliklər əldə edir. Beləliklə, o, insani kamilliyyin ən yüksək mərtəbəsinə çatır. Onun hökmdarlıqdan əl çəkəsi, atasığda məskən salması bu kamilliyyin təzahürü kimi qiymətləndirilməlidir. Nəhayət, Xosrovun ölüm sehnəsi də həmin kamilliyyin son təsdiqinə çevirilir.

Xosrovun bir şəxsiyyət kimi təkamülünün mahiyyətini X.Yusifov dəqiq səciyyələndirmişdir: "Xosrovun özüna, xarakterindəki nöqsanlara

1. Yenə orada, s.152.

qarşı aramsız mübarizə aparması və nəhayət, qalib gəlməsi hər hansı güclü bir ordunu məğlub etmək, sırlı bir qalanı döyüşlə almaq, hətta Bisütun kimi bir dağı çapmaqdən daha çatın bir işin öhdəsində gəlmək deməkdir. Bu, həm də o deməkdir ki, Nizami Xosrov surətində böyük, bəşəri, bütün insanlığı düşündürən məsələlər qoyur, müasir vəziyyəti əks etdirməklə onun gələcəyə doğru inkişafını göstərir. Nizami həyatı bu obrazla dialektik inkişafda verir. Xosrovun hər bir səhv hərəkəti, xarakterinin mütəraqqi cəhətlərinə ziddi getməsi öz əksliyinə çevirilir, onun istədiyi nəticəni deyil, mahiyyət e'tibarılı can atdıgi həqiqəti təsdiq edir".<sup>1</sup>

Nizaminin şəxsiyyət konsepsiyasının bir sıra mühüm cəhətləri Şirin surətində öz əksini tapmışdır. Şair Şirinin simasında ülvî bir məhabbatla sevən, iradəli və fədakar bir qadın obrazı yaratmış və bu obrazla dövrünün qadın haqqında bir sıra hakim baxışlarını alt-üst etmişdir. Əsər boyu Şirin Xosrov kimi ciddi mə'nəvi təkamüla mə'ruz qalmasa da, onun həyat yolunun hamar, ziddiyyətsiz olduğunu düşünmək de düzgün olmazdi. Şirinin qarşılaşduğu, təraddüdlərinə, iztirablarına səbəb olan və ağlı, iradəsi sayesində şərəfli həll etdiyi ziddiyyət, bele demek mümkünə, ağılla hissən konflikti idi. Xosrovu bütün varlığı ilə sevən Şirin həm də onun ötəri hissələrinə qurban olmamaq, təmiz adını, ismətini, şəx-

1. X.Yusifov, Şərqdə İntibah və Nizami Gəncəvi.  
Bakı, 1982, s.88.

si ləyaqətini qoruyub sevgilisine qanuni izdivac yolu ilə qovuşmaq istəyi ilə yaşayır. Nizami məhz bu konflikt işığında Şirinin qəlb çırıntılarını, düşdüyü ziddiyətli psixoloji vəziyyətləri təsvir edir, qəhrəmanının xarakterini, mənəvi keyfiyyətlərini açıqlamağa nail olur. Bu baxımdan əsardəki üç epizod üzərində dayanmaq faydalı olardı. Bunlardan birincisi, "Xosrovun Şirindən murad istəməsi və onun mane olması" adlanan fəsildir. Neçə günlük ov, gəzinti və işrat məclislərindən sonra Xosrovun sabri tükənir, Şirindən minbir dillə murad istəyir. Şirin sevdiyi adamın yalvarışları, tə'kidləri qarşısında daxili çəkışma girdabına düşür. Hissi onu Xosrova təslim olmağa sövq edirsə, ağılı bu meyli cilovlamağa, təmiz adını, namus və ləyaqətini qorumağa çağırır, Nizami Şirinin bu mürekkeb psixoloji durumunu heyrətamız bir məharətlə qələmə alır və bununla qadın psixologiyasına neçə dərindən bələd olduğunu nümayiş etdirir:

Ağlı "Təslim olma!"—deyerken ona  
Ne arzu hakimdıl, yareb, könlüne.  
Qızarmış tikantek itiydi yaman,  
Ne xoşdur — qırmızı gül aça tikan.  
Zahirdə olsa da acıqli, ancaq  
Könlü mehbibandı, üreyi yumşaq...  
Bir göz deyir: "Dur, get, artıq zamandır".  
Bir göz deyir: "Getme, getme amandır!"

Doğrudan bu istek yüz cana dəyer  
İstəmirmər deyer, candan isteyər...<sup>1</sup>

Şirinin bu davranışına Xosrovun münasibəti və verdiyi qiymət də maraqlıdır:

Sən də mey içmisən, mendə bu, nedir,  
Men serxoşam sənə etməyi tə'sir?  
Serxoşam, yanımıda dolanma humyar,  
Bilirəm, sənde də min iztirab var.  
Bu iz azdırmağın faydası hanı?  
Çalıb turacını eşqin terləni.  
Qelbindəki sırrı örtmek istəsen,  
Öz qelbinle gerek döyüşəsen sən.<sup>2</sup>

Xosrov doğru deyir: Şirin qəlbə ilə döyüşür və ağlinin, iradasının gücü hesabına bu döyüşdən qalib çıxır. Digər tərəfdən, Xosrov bu sözləri ilə əslində Şirinin xaraktercə ondan daha güclü olduğunu e'tiraf edir. Lakin bu güc, ağıl və iradənin hiss və isteklər üzərindəki bu qələbəsi Şirinə heç də asanlıqla başa gəlmir. Şirinin daxili mübarizəsinin bütün gərginliyi başqa bir epizodda – "Xosrovun fəraqından Şirinin ah-zar etməsi" adlı fəsilde göz önünde canlanır. Yarından ayrıldıqdan sonra Şirin sanki ağlinin hisslerinə vurduğu buxovu açır, hissler onun vücuduna hakim kəsilir, onda peşmanlıq duyğusu baş qaldırır. Nizami həttə "həvəs divinin onu yoldan çıxarıb şahin ardınca getməyə sövq etdiyini" də qeyd

1. Nizami Gəncəvi, Xosrov və Şirin, s.136-137.

2. Yenə orada, s.137.

edir.<sup>1</sup> Lakin bu zaman Məhinbanu onun köməyi-nə çatır, ağıllı məsləhətlərlə Şirinin mə'nəvi-psixoloji müvazinətini bərpa etməsinə yardımçı olur.

Şirinin xarakteri ve onun Xosrovla münasibətlərinin mahiyyəti əsərin sonunda iki qəhrəmanın Qəsr-Şirin yaxınlığındakı dialoqunda bütün parlaqlığı ilə üzə çıxır. Təsadüfi deyil ki, Nizami bu səhnəni "qılınc oyunu" adlandırır.<sup>2</sup> Ovdan sonra şərxoş vəziyyətdə onun yanına gələn Xosrovu Şirin sərt tənə'lərlə qarşılıyır:

Şəhərde keyf məclisi sür,  
Şirinlə yox, Şirin ondan güclüdür.  
Şəker bəsdir sənə tabaş üçün, al,  
Şirinsə bir baldır, özü da xam bal...  
Bir ürekde olmaz iki sevgili,  
İki üreklinin düz olmaz dili...  
Şirinəm, deyiləm südəmər uşaq,  
Aslanı maralla olmaz ovlamaq.  
Ele uşaqlardan deyiləm ki, mən  
Xurmayla varımı alasan əldən...<sup>3</sup>

Şirinin özünə qiymətini, "mən"i haqqında təsəvvürələrini bəyan edən bu sözlər mükalimə gedişində Xosrovun xasiyyətindəki qüsurların bila-vasitə tənqidilə ilə əvəz olunur. Şirin, öz sözləri ilə desək, Xosrovun xarakterine "güzgü tutur".<sup>4</sup>

Xosrov bu güzglidə özünü getdikcə daha ay-

1. Nizami Gəncəvi. *Xosrov və Şirin*. filoloji tərcümə, s.150.

2. Yenə orada, s.253.

3. Nizami Gəncəvi. *Xosrov və Şirin*, s.248-249.

4. Nizami Gəncəvi. *Xosrov və Şirin*, filoloji tərcümə, s.257.

din görməyə və Şirinin istədiyi səviyyəyə yüksəlməyə başlayır. O özü də bunu e'tiraf etmək-dən çekinmir:

Mənde könül olduqca,  
könül ovlayanım sen olacaqsan,  
Candan keç ki, can verən sensən.  
Əger senin bəndindən ayrı düşsem,  
Könülümün bəndindən qurtara bilmərem.  
Bəsdir cəfa atını üstüme çapdin,  
Gah torpağa saldın, gah qana bulaşdırın.  
Şirin dille şəherdə şöhrət qazandın,  
Mene zəher kimi acı cavab verdin.  
Mənə çətin deyil, bu dəfa də öyrəndim,  
Mübərek olsun, çox öyrəndim...<sup>5</sup>

Beləliklə, Xosrov Şirindən "öyrənə-öyrənə" zəruri təkamül prosesi keçir. Nizami iki qəhrəmanın ünsiyəti timsalında şəxsiyyətlərərəsi münasibətin onların inkişafına tə'sirini, müsbət nümunə və etik idealın şəxsiyyətin psixoloji fəallığı və yüksəlisiндəki rolunu açıb göstərə bilmışdır. Bu baxımdan Xosrova Fərhadın tə'sirini də qeyd etməməz olmaz. Fiziki qüdrəti və mə'nəvi əzəməti özündə tacassüm etdirən Fərhad Nizaminin ahəngdar, hərtərəflə inkişaf etmiş şəxsiyyət barədə idealını eks etdirir. Belə bir şəxsiyyətlə mükalimə və rəqabət Xosrovun daxili transformasiyası üçün ciddi təkan rolunu oynayır.

Aparılan təhlil belə bir nəticəyə gəlməye əsas verir ki, "Xosrov və Şirin" də Nizaminin şəx-

5. Nizami Gəncəvi. *Xosrov və Şirin*. filoloji tərcümə, s.248.

siyyet konsepsiyası bütün başlıca cəhatləri ilə öz əksini tapmış, şəxsiyyətin sosial-psixoloji məzmunu ilə bağlı problemlər dairəsi müəyyən edilmişdir. Bu cəhatlər şairin sonrakı əsərlərində əsasən davam ve inkişaf etdirilmişdir. "Xosrov və Şirin" in ardınca yazılmış "Leyli və Məcnun" da Nizami şəxsiyyətin daha konkret problemlərini araşdırılmışdır.

"Leyli və Məcnun" da məhabbat mövzusunda yazılmışdır, lakin "buradaki məhabbat öz mündərəcəsinə görə "Xosrov və Şirin" dəkündən fərqlidir; qahramanlar burada ilk başlangıçdan öz mə'nəvi məzmunu ilə bir-birinə uyardırlar. Lakin kolliziya da, konflikt də tamam başqa əsaslar üzərində qurulduğundan vəhdətə meyl edən tərəflər bu məqsədə nəsib olmurlar".<sup>1</sup>

"Leyli və Məcnun" daki eşq konsepsiyasının özünəməxsusluğunu felsəfə elmləri doktoru Z.Quluzada daha konkret şəkildə müəyyənləşdirərək yazar: "Əgər "Xosrov və Şirin" də əsas obyekt real-ülvi, mə'nəvi-cismani məhabbat idisə, "Leyli və Məcnun" da biz daha çox mə'nəvi başlanğıçın üstünlüyü və təntənesi ilə rastlaşıraq. Məcnunun eşqi cismanı başlanğıçı alçaq bir şey kimi rədd edən ən yüksək və ən saf bir hissdir".<sup>2</sup>

Doğrudan da Nizami əsərdə cismanı və

<sup>1</sup> R.Azadə. *Nizami Gəncəvi. Həyatı və sənəti*. Bakı, 1979, s.77.

<sup>2</sup> 3.Kuli-zadə. *Теоретические проблемы истории культуры Востока и низамиеведение*. Bakı, 1987, s.145.

mə'nəvi eşq anlayışlarının daha dəqiq sərhədlərini müəyyənləşdirməyə çalışmış, onlardan ikincisini insanın mahiyyətinə uyğun gələn bir kateqoriya kimi üstün saymışdır:

Əger məhabbetde olmasa ismet,  
O, şəhəvet hissidi, deyil məhabbat.  
Saf eşqin nurlu bir güzgüzi vardır,  
Eşqin hesabından şəhəvet kənardır.  
Qərozlı bir sevda yaşamaz, inan.  
Eşq ilə qərozi bir tutmaz insan.  
Düz gelmez eşq ilə qərez müxtəsər,  
Qərez olan yerdən eşq qalxb gedər...<sup>1</sup>

Lakin eşq Nizamini heç də nəzəri planda, mücərrəd bir anlayış kimi maraqlandırır. Şair iki gəncin ülvi və faciəvi eşqini şəxsiyyət və cəmiyyət problemi kontekstində nəzərdən keçirir. Həmin məsələni hər iki yönən şərh edən M.Məhəmmədli yazar: "Nizami eşqi mə'nəvi kamilliyyə yetişməyin başlıca vasitəsi sayı. Bu, hər hansı şəhəvet qarışığından uzaq olan ülvi bir duygudur, insanı daxilən nəcibləşdirən ali bir hissdir. Lakin bütün digər məsələlərdə olduğu kimi, burada da Nizami "e'tidal", müasir dillə deşək, "qızıl orta" tərəfdarı idi. Eşq insanı cəmiyyətdən təcrid olunmağa, ictimai borc və vəzifələrini unutmağa aparmamalıdır. Məcnunun faciəsi bu nəticəyə gəlməyə əsas verir. Beləliklə, fərd və cəmiyyət məsələsi ortaya çıxır və Nizami onu özünəməxsus şəkildə həll edir. Nizami-

<sup>1</sup> N. Nizami Gəncəvi. *Leyli və Məcnun*. Bakı, 1982, s.259.

ya görə, öz istək və tələbatları olan ayrı-ayrı fərdlərin məcmusu kimi meydana gələn cəmiyyətdə əsas məsələ fərdi və ictimai mənafelərin düzgün tənzimlənməsidir. Fərd cəmiyyətə münasibətdə müəyyən vəzifələrə malik olduğu kimi, cəmiyyət də fərd qarşısında məs'uliyət daşıyır. Sülh və anlaşma şəraitinin hökm sürmədiyi cəmiyyətdə nə fərdi, nə də ictimai səadətdən söhbət geda bilər".<sup>1</sup>

Bələliklə, Nizami hələ "Sirlər xəzinəsi"ndə irəli sürüüb əsaslandırdığı ideyalara qayıdır, onları daha da inkişaf etdirir. Şair yenə insana kənatdakı yüksək mövqeyini xatırladır, şəxsiyyətin dəyərliyini, ictimai borc və məs'uliyətini qeyd edir, idraki, psixoloji və ictimai fəallığa çağırır:

Qısa söz, dünyada nə sən, nə də mən  
Oyuncaq deyilik xilqətimizden.  
Nə şəhvət, nə yuxu, nə də ki yemek  
Həyatın mə'nası olmasın gerək.  
Yatmağı, yeməyi bu ələmdə sən,  
Eşşəkdə, öküzdə görə bilsən.  
Təbiət quranda xilqətimizi,  
Başqa səhifədə yazmışdır bizi.  
Anlayıb, düşünək hər şeyi gərek,  
Hər sırri açmaqla hünər göstərek.  
Yerləri, göyleri öyrənək bir-bir,  
Qalmasın bizimçin açılmamış sərr.<sup>2</sup>

Nizamiyə görə, insan öz məqamına layiq ol-

1. M. Məmmədi. Nizami dünyası. — "And", 1992, s.4.

2. Nizami Gəncəvi. Leyli və Məcnun, s.40-41.

maq üçün daim gerçəkliliyi və həmçinin özünü dərk etməyə çalışmalı, eləcə də ictimai fealiyyətlə məşğul olmalıdır. Şair ictimai əməyi şəxsiyyətin fealiyyətinin başlıca forması kimi qiymətləndirir və faydalı əməyin insana şərəf getiriyini göstərir:

Bir daş deyilsənse, donub qalma sən,  
Çələq deyilsənse, diribaş tərpen...  
Bacarsan, hamının yükünü sən çək,  
İnsana en böyük şərefdir kömək.  
Sən də əldən düşüb yorulsan eger,  
Sənin de yükünü bütün el çəkar.<sup>1</sup>

Nizami insanların başlıca vəzifəsini fealiyyət şəraitini yaxşılaşdırmaqdə, cəmiyyətin təkmilləşməsi üçün haqsızlıqlara, şəxsiyyətin inkişafı və özünü reallaşdırmasına mane olan amillərə qarşı mübarizə aparmaqdə görülür. Şair zülüm boyun əyməyi, başqalarının əlində oyuncaq olmayı, acizliyi qəbul etməri və göstərki, şəxsiyyət öz şərəf və ləyaqətini, mənlik və azadlığını qorunmalı, müdafiə etməyi bacarmalıdır.

"Leyli və Məcnun"un ilk səhifələrində verilmiş aşağıdakı misralar əsərin pafosunu, ideya istiqamətini anlamaq baxımından olduqca əhəmiyyətlidir:

Buz kimi donmaqdan gel sən götür el,  
Ölü sıçan kimi suda axma gel.  
Gül kimi yumşaqlıq göstərmə, gerçek.

1. Yena orada, s.74.

**Olma ikilüzlü bənövşələrək.**  
Tikan olmağın da öz məqamı var,  
Yerli dellilik də işə yarayır.<sup>1</sup>

Nizami hər cür durğunluğunu, süstlüyünü rədd edərək, həm də fealiyyət formalarının konkret situasiyaya uyğunluğu məsələsini qoyur. Məcnun məhz "yerli dəllilik" göstərərək, şəxsiyyətin mə'nəvi azadlığı uğrunda mübarizəyə qalxır və cəmiyyətə meydan oxuması ilə şəxsiyyətin sevgiya, ləyaqətləne hörmət edilmək hüququna malik olduğunu təsdiq edir. Əsərin özüllündə şəxsiyyət və cəmiyyət arasındaki bu ziddiyət durur. Nizami öz görüşlərinə uyğun olaraq, belə hesab edir ki, kamil şəxsiyyət və mükemməl cəmiyyət dialektik vəhdətdə olmalıdır. Fərdi istəklərlə ictimai vəzifələr bir-birini inkar etməməli, əksinə, tamamlamalı, bir-birinin daha dolğun reallaşmasına şərait yaratmalıdır. Şəxsiyyətlə cəmiyyət münasibətlərində harmoniya pozulduqda, müvazinə itdikdə faciə baş verir və bu, təkcə şəxsiyyətin deyil, bəlkə ondan daha artıq cəmiyyətin faciesidir.

Nizamının bu mövqeyini əsaslandırmış baxımından Məcnunun özünü zəncirləyib Leylinin görüşünə getməsi epizodu son dərəcə əhəmiyyətli və əlamətdardır. Bir qarı öz dilənçi, yoxsul yoldaşını zəncirləyib qapı-qapı gəzdirir, onu divanə kimi qələmə verir, bu yolla onlar bir parça çörək əldə edib böllüşdürürlər. Bu obraz, çox gü-

man ki, sərf simvolik səciyyə daşıyır. Şərq poeziyasında, o cümlədən Nizami yaradıcılığında dünya tez-tez dul, qoca qarıya bənzədir. Odur ki, Nizami əslində qarı dedikdə dünyani, onun zəncirləyib gəzdirdiyi adamın timsalında isə qanunlar, adət-ənənlər, norma və stereotiplər zənciri ilə əl-qolu bağlanmış insanı və insan cəmiyyətini nəzərdə tutur. İnsan da yaşamaq, bir parça çörəye malik olmaq xatirine özünü alçaldır, zəncirlədir, divanə şəklinə salır. Məcnun da qarı ilə rastlaşıqdır, heç olmasa bir dəfə Leylini görməkdən ötrü özünü bu zəncirə salır. Qarı Məcnunu qapı-qapı gəzdirir, Leylinin evinə gəldikdə isə Məcnun zənciri qıraraq çöllərə qaçıır. Məcnun ictimai zəncirlər buxovuna girməkla məqsədinə nail olmayı qəbul edə bilmir. Bir növ sınaq üçün özünü zəcirləyən Məcnun başa düşür ki, o, qanunlar zəncirində əsir olub sevgini, saadəti dilənə bilməz. O, məqsədə yetişməyin, xoşbəxt olmayı bu yolunu məqbul sayır. Onun öz zəncirini parçalaması cəmiyyətə olan son əlaqələri də qırmaq mə'hasını daşıyır. Məcnunun cəmiyyətə güzəştə gedəcəyi, onun zəncirlərinə təslim olacağı baradə kövrak ümidi ləvəzəf ehtimallar da həmin zəncirə bərabər qırılır. Bu baxımdan X.Yusifov tamamilə haqli olaraq yazar ki, "Məcnunun faciəsi təkcə məhəbbət faciesi deyildi. Bu, ağıln, kamalın, insanı hissərin, insanlığın faciesidir".<sup>1</sup>

Məhz buna görədir ki, Nizami oxucusuna

J. Nizami Gəncəvi. Leyli və Məcnun, s. 70-71.

I. X.Yusifov. Göstərilən əsəri, s. 128.

müraciətlə Məcnunu adı dəlilərdən saymamağı tövsiyə edir:

**Məcnunu sərsəri zənn etmə ki, son**  
Deyildi gördüyün divanelərdən.  
Oruclu, namazlı nurlu bir çiraq,  
Əqle yad deyildi, edəbdən uzaq.  
Vaxtinin en böyük bir alimiymi,  
Aləmi şərh edən Loğman kimiymi.  
Gizli mə'nalara o yol açardı,  
Qəlbində göyələrin min sırrı vardi.  
Qızıl sikkəsitek hər sözü gözel,  
Lə'lə benzeyirdi dediyi qəzel.  
Dəlinin aqlına bələddir hər kəs  
Ondan bu incilər saçılı bilməz...!

Bu baxımdan Nizami Məcnunun davranışının, münasibətlərinin, hal və vəziyyətlərinin psixoloji əsaslarını son dərəcə inandırıcı və müasir elmi müdədələlərə uyğun şəkildə şərh etmişdir. Məcnunun cəmiyyət üçün qəribə olan, sərsərlilik və divanəlik tə'siri bağışlayan davranışının, ruhi vəziyyət və düşüncələrinin kökündə heç bir psixi pozğunluq dayanmır. Onun qeyri-adi davranışının səbəbi insanlar tərefindən başa düşülməməsi və getdikcə cəmiyyətdən təcrid olunmasıdır. Əlbəttə, burada Məcnunun bir fərd kimi temperamenti, psixi keyfiyyətləri də mühümdür və Nizami böyük bir psixolog kimi bunu da nəzərdən qaçırırmır. Lakin Qeyzin Məcnun vəziyyətinə gəlib çıxmışında başlıca amil onun uzun müd-

dəqli, davamlı və özü tərefindən də tədricən bütün dərinliyi və dəhşəti ilə dərk edilən tənhalıqdır. Bu tənhalıq psixogen bir amil kimi Məcnunun "qəribə" psixoloji durumunu, kəskin emosional reaksiyalarını şartlaşdırır. Əsər boyu Məcnunun düşdürüyü psixoloji şok, həyəcan, çılgınlıq, depressiya və s. kimi vəziyyətləri də buradan irəli gelir.

Məcnunun davranışının en "qəribə" cəhətlərindən biri də onun heyvanlarla ünsiyyətdə olması (ahu, maral, qarqa, yırtıcı heyvanlar) və onlarla danışması, hətta cansız əşyalara öz dərдинi söyləməsidir. Bütün bunları də tənhalığın doğurduğu psixoloji halların təzahürləri kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, şəxsiyyətin uzun müddət təkklik, təcrid şəraitində qalması onda ünsiyyət tələbatını aktuallaşdırır. Bu tələbatın ödənilməsi cansız əşya və heyvanların şəxsləndirilərək ünsiyyət partnyoruna çevrilməsinə gətirib çıxarır. Kompensator xarakterli bu proses heç də psixoloji norma sərhədlerindən kənara çıxmır. Məhz buna görə, Nizami Məcnunun heyvanlarla ünsiyyətdə, cansız şəyərlə, təbiət hadisələri ilə söhbətlərində heç bir dəllilik təzahürü görmür.

Öslində isə həmin davranışın təsvirinin psixoloji adekvatlığı insanı heyrətə gətirir. Yəni frustrasiya halətində şəxsiyyətdə baş verən dəyişiklik Nizami tərefindən müasir elmi psixologyanın müdədələrinə uyğun şəkildə izah edilmişdir.

Nakam eşq və uzun müddətli tənhalıq Məc-

nunun davranışında müəyyən frustrasiya haləti ni meydana gətirir. Məsələn, yanına gələnləri qarşılıyarkən, ona xəber getirənlərlə danişar kən (yaxud, Leylinin İbn Salama ərə getməsi xəberini eşidərkən). Məcnunun davranışında bu elementlər kifayət qədər qabarıq nəzərə çarır. Əsərin sonuna doğru Məcnunda açıq-aşkar de-personalizasiya təzahürləri müşahidə olunur.

Bu psixi halət, ilk növbədə, Məcnunun öz yaxın və doğmalarına (atası, anası, dayısı və s.) münasibətdə emosional bağlılığının olma-masında aşkara çıxır. Məsələn, atası ilə ikinci görüşü zamanı Məcnun öz vəziyyətini belə təsvir edir:

Tam puç eyləmiş meni dünyada,  
Eşidib bildiyim düşmeyir yada.  
Bütün hafızəmisovurub yeller,  
Yoxdur xatırimdə ne ses, ne xəber.  
Bu gün soruşma ki, ne yedim dünən  
Bu cavab da çıxar puç hafızəmdən  
Bu saat gördüğüm işi de sorma,  
Cavabsız qalarsan, özünü yorma!  
Bilirəm oğlunam, sen də atamsan,  
Adın da qalmamış yadimdə inan.  
Bir atam çıxmamış yadimdən bu gün,  
Huşumun özü də itmiş büsbütün.  
Öz adım da çıxmış yadimdən bu dəm,  
Bilmirəm mə'suqəm, yoxsa aşiqəm...<sup>1</sup>

1. Nizami Gəncayı. Leyli və Məcnun, s.168.

Məcnun özünü müşahidəsinin, özünü təhlili- nin nəticəsi olan bu sözlər yaddaşının silinməsindən, identifikasiya qabiliyyətini itirməsindən dənisişir. Bir qədər sonra isə o, artıq öz "mən"inin itirilməsindən söz açır. Leyli ilə sonuncu görüşdə dedikləri bunu əyani şəkildə nümayiş etdirir:

Menimcın sen varsan özümden evvel,  
Çünki mənim deyil, sənindir bu el,  
Neçiyəm, de kiməm, mən taleyikəm?  
Dünya şahiddir ki, sənin kölgənəm.  
Özümü hər sayda heç bilmirəm men.  
Heçə benzəyirəm bu heçkəslikdən...  
Mən yoxam, dünyada sensən var olan,  
Bu xəyalı surət özünsən, inan!

Beləliklə, "Leyli və Məcnun"da Nizami insan qəlbinin, şəxsiyyət psixologiyasının ən incə, ən mübhəm guşələrinə nüfuz edir, bə'zən sözla ifa-dəsi qeyri-mümkün görünen psixi proses və vəziyyətləri e'cazkar qələmi ilə oxucunun gözü qarşısında canlandırır. Əsəri yüksək sənət nümunəsi kimi qiymətləndirən rus tədqiqatçısı E.M.Meletinski yazır: "Heç bir əsərdə orta əsrlər ədəbiyyatında keşf olunmuş fərdi ehtirasın mö'cüzəsi və faciəsi Nizaminin "Leyli və Məcnun" adlı romantik poemasında olduğu qüdrətə göstərilmemişdir".<sup>2</sup> Lakin əsərdəki faciə yalnız Məcnunun fərdi faciəsi deyildir, həm də yaşadığı cəmiyyətin faciəsidir. Belə bir cəhətə diqqət

1. Yenə orada, s.255-256.

2. E.M.Мелетинский. Средневековый роман. М., 1983, с.187.

yetirək ki, əsərdə ictimai norma və stereotiplərə riayət edən, hətta onların pozulmazlığı uğrunda mübarizə aparan digər surətlər — Məcnun və Leylinin ata-anası, İbn Salam, Nofel və s. də xoşbəxt ola bilmirlər. Bu, Nizaminin şəxsiyyət və cəmiyyət problemini nə dərəcədə mükemmel nəzəri mövqedən həll etdiyini göstərən əlamətdar bir faktdır. İctimai səadətin olmadığı bir şəraitdə fərdi səadət qeyri-mümkün olduğu kimi, fərdi xoşbəxtliyin tə'min olunmadığı bir mühitdə ictimai xoşbəxtlikdən danışmaq da yersizdir. Bu iki amil olduqca sıx qarşılıqlı əlaqə və asılılıqdır. Fərdin azadlığını boğan, şəxsiyyəti bədbəxt edən bir cəmiyyət xoşbəxt ola bilmez. Çıxış yolu bu iki cəhətin ahəngdar şəklə salınmasında, harmonik bir hala gətirilməsindədir. Nizaminin yaradıcılığında həmin harmoniya axtarışı mərkəzi istiqamətlərdən biridir. Şairin "Leyli və Məcnun"un ardınca yazdığı "Yeddi gözəl" poemasında da bu problem mühüm yer tutur. Əsər tarixi bir şəxsə — Sasani hökmətləri V Bəhrəma həsr olunmuşdur. Onun şahlığı, həyatı, fəaliyyəti və apardığı müharibələr vaxtı Firdovsinin "Şahnamə"sində öz əksini tapmışdı. "Lakin Nizami Bəhrəmin həyatını, fəaliyyətini nəzəmə çəkmək, onun başına gələnləri eks etdirmək istəməmişdir. Tarixi Bəhrəmi düşünmək və yaratmaq Nizami üçün lazımsızdır. Bəhrəm haqqında əfsana və rəvayatları, tarixi mənbələrdə onun barəsində yazılışları toplayıb nəzəmə çəkmək də Nizaminin məqsədi olmamışdır. Bəlkə bunlar əsasında yeni insan idealını eks etdirmək, zaman və insan

ətrafindakı derin düşüncələrini ifadə etmək olmuşdur".<sup>1</sup>

Əsərin əvvəlində Nizami yenidən özünün şəxsiyyət konsepsiyası ilə bağlı başlıca ideyalarını nəzəri şəkildə irəli sürür. Həmin ideyalar "Sözün tə'rifli və hikmət haqqında" və "Oğlum Məhəmmədə nəsihət" adlı fəsillərdə öz əksini tapmışdır. Nizaminin şəxsiyyətə verdiyi əsas tələb, onda görmək istədiyi ən mühüm keyfiyyət kamillilik idi. Şairin nəzərində insanlar etnik və dini mənsubiyyətinə, cinsinə, sosial mənşəyi və məqamına görə yox, yalnız və yalnız kamillilik dərəcəsinə görə fərqlənilirlər. Onun insanlara, əsərlərində yaratdığı obrazlara münasibətində də başlıca me'yar budur.

Nizamiyə görə, Kamilliyyə gedən yol özünüdür və özünültərbiyədən keçir. "Yeddi gözəl" də şairin şəxsiyyətin özünüdərki ilə bağlı mövqeyini daha aydın və əsaslandırılmış ifadəsinə rast gelirik:

Kim ki, öz-özünü düşmüşdür başa,  
Ona ölüm yoxdur, o, ölməz haşa.  
Nəqşini bilmeyen fanidir, fani,  
Baqi say bu nəqşini bilən insanı.  
Tanışan özünü, köçşən cahandan  
Yene bu dünyada yaşayacaqsan.  
Özündən hər kim ki, deyil xəberdar  
Bir qapıdan girər, birindən çıxar...<sup>2</sup>

1. X.Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi, s.137.

2. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, 1983, s.43.

Göründüyü kimi, şair özünü derk baxımından insanları iki yerে böler. Özünü derk eden insanlar dünyadan köcüb getsler də öz xeyirxah işləri, işqli əməlləri və təmiz adları ilə yaşayırlar, çünkü onlar özünü derk edən, öz mövqeyi olan şəxsiyyət səviyyəsinə yüksəlmışlar. Özünü derk etmeyənlər isə həyatdakı vəzifəsini, ictimai borclarını anlamadıqlarından öteri istək və ehtirasların əlində əsir olur, ömrü daimi vurnuxma və mə'nasız əyləncələrlə başa vurur, "bir qapıdan girib o birindən çıxa-çıxa" fani olurlar.

Şair insanın adekvat özünü derkini yalnız ağlın vasitəsilə mümkün sayıır, odur ki, ağlı dostluğa layiq yeganə şey" adlandırır:

İnsana arxadır onun kamalı,  
Ağlıdır hər kesin dövleti, malı.  
Kim ki, yetişmedi ağlıdan bara,  
Oxşar insansıfet ejdahalara.<sup>1</sup>

Yalnız ağlın gücü ilə insan "şəhvət bəndindən qurtulmağa", "tamah dişini çıxarmağa", "qürruru tərk etməyə" nail olur və ictimai varlıq kimi öz mahiyyətini və mövcudluğunun mə'nasını anlayır, öz sosial funksiyasını başa düşür. Bu mövcudluğun mə'nasını isə Nizami son dərəcə aforistik bir tərzdə ifadə edir

İnsan yem dalınca qaçmasın gerek,  
Quşdan ayıq olsun, zirəkdən zirək.

1. Nizami Gəncəvi. Yeddi gözəl, s.44.

Köpek eləsindən yaxşıdır düzü,  
Ki, hey eşşek kimi otdadır gözü.  
Çalış öz xalqının işinə yara,  
Geysin əməlindən dünya zərxara...<sup>1</sup>

Beləliklə, şair fərdin şəxsiyyət olması üçün ondan ictimai feallıq, insanların "işinə yaramaş" keyfiyyəti, sosial funksiyasını dərk etmək qabiliyyəti tələb edir. Bunun əldə olunduğu başlıca fealiyyət forması isə, şairin fikrincə, əməkdir. Nizami insanın taleyində təsadüflərin, qazavü-qədərin, daha dəqiq desək, obyektiv amillərin rolunu inkar etməsə də, onun bir subyekt kimi fealiyyətinin, "zirəkliyinin" əhəmiyyətini ön plana çəkir:

İnan, zirək adam mələkdir, mələk,  
Zirəklilik gözəldir, acebdir gerçek  
Yazılmış alına çox şey əzəldən  
Cəhd eylesən bele ne gələr əldən?  
Her halda son çalış, heyat — əməkdir,  
Cennət kahilliği neyə gərəkdir?..<sup>2</sup>

"Heyat — əməkdir" tezisi Nizaminin şəxsiyyət konsepsiyasını anlamaya yönelik oldukça müüm detaldır. Şair məhz ictimai fealiyyət və ilk növbədə, əmək fealiyyəti nəticəsində insanın inkişaf etməsi, dəyişməsi, "mələk səviyyəsinə qalxmaşı" fikrini irəli sürür. "Kahilliq", etalət və fealiyyətsizlik isə şəxsiyyətin degradasiyasına səbəb olur, cəmiyyətdə "alaq otuna" çevrilmesinə gətirir.

1. Yenə orada, s.45.

2. Yenə orada, s.44.

rib çıxarır. Şair şəxsiyyətin fəallıq, se'y ve əmək nəticəsində nəinki özünü, həm də ətraf mühiti dəyişmək, gerçəklilikdəki neqativ hadisələri aradan qaldırmak imkanına inanır və onu bu imkanı reallaşdırmağa çağırır:

Çarpış dünya ilə şiri-nər kimi  
Yoxsa udar seni bir ejder kimi...  
Qalx, ezeb başını bu fitnenin biz,  
Mehv eyləyək tamam, bu – vezifemiz!

Oğlu Məhəmmədə müraciətlə yazdığı nəşrətde Nizami şəxsiyyətin formallaşması və inkişafına dair görüşlərini daha da konkretləşdirir. Burada üç tezis diqqəti cəlb edir. Birincisi, şair oğluna "bədəsillərdən", "zatiqırıqlardan" uzaq gəzməyi tövsiyə edir. Bununla da yaxşı ünsiyat və münasibətlərin şəxsiyyətin formallaşmasına tə'sirini vurğulayır.

İkincisi, "həyat-əməkdir" tezisinə uyğun olaraq, oğluna sənət öyrənməyi məsləhət görür. Şairin fikrincə, yalnız bu yolla "qapılar açmaq", yəni insanlara fayda vermək və onların gözündə ucalmaq olar.

Üçüncü tövsiyə isə, ümumiyyətlə, öyrənmək və tə'limlə bağlıdır və burada "öyrənmək" sözü kifayət qədər geniş mə'nada götürülür:

Hər kim öyrənməyi bilmeyirse ar,  
Sudan dürr, daşdan da gövher çıxarar.

I. Nizami Gəncəvi. Yeddi gözəl, s.4.,

Ancaq öyrənməyi ar bilen insan  
Mehrumdur dünyada bilik almaqdan.  
Çox iti zehinler yatan oldular,  
Axırda saxsı qab satan oldular.  
Te'lime həveskar çox korazehin  
İqlimlər qazısı olmadı? Deyin!..  
Te'limdər düzəldən işləri sap tek  
Olmazmı cəhd etse bir insan melek?

Şair sanki "bilməmək eyib deyil, öyrənməmək eyibdir" məsələndən çıxış edərək, biliyin insana güc və qüdrət bəxş etdiyini xatırladır və öyrənməyə daimi cəhdli onun inkişafının hərəkat-verici qüvvəsi kimi qiymətləndirir. Nizami insanın fitri istə'dad və qabiliyyətlərindən daha çox, öyrəndiyi, eldə etdiyi, qazanılmış qabiliyyətlərini həyatda müvəffəqiyyətin rəhni sayır (sonralar Bəhram və Fitnə əhvalatında şair bu məsələnin üzərinə bir də qayıdır). İnsan yalnız bu yolla öz intellektual və fiziki potensialını aktuallaşdırıbılır. Elə buradan Nizaminin "öyrənmək", "tə'lim" sözləri altında geniş psixoloji məsələlər kompleksini nəzərdə tutduğu aydınlaşır. Əvvəla, insanın özünü öyrənməsindən səhbət gedir, bu isə insanın öz fərdi xüsusiyyətlərini təhlil etməsi və adekvat özünaqıyməti nəzərdə tutur.

İkincisi, müasir anlamda tə'limdən, müəyyən nəzəri biliklərin eldə olunmasından, dünyagörlüşün formalaşmasından bəhs olunur.

Üçüncüsü, öyrənməyin praktik aspektinə, əməlli bilik və tacrübənin, vərdiş və qabiliyyətlə-

I. Yenə oruda, s.53.

rin əldə edilməsinə işaret edilir. Nəhayət, ən mü-hümü Nizami şəxsiyyətin özünü təbliğ etməyəni nə-zərdə tutur ki, bu da insanın bir şəxsiyyət kimi özünü mümkin qədər tam reallaşdırmağa yönəlmış şüurlu fəaliyyəti deməkdir. Məhz bu amil şəxsiyyətin inkişafında həlledici rol oynayır və onun "mələk olmasını" tə'min edir. Təsadüfi deyil ki, Nizami yuxarıdakı misraların bilavasitə ar- dincə yazar:

Tanı Xızır kimi özünü gel sen,  
Dirilik suyundan belke içesen.  
Düşünme ki, bu su abi-heyvandır  
Can ile ağıldır, ağılla candır.  
Onları bəxş edib bize yaradan,  
Əbədi yaşalar ağıllı can...<sup>1</sup>

Şair demək istəyir ki, insanın vəzifəsi yara-danın ona bəxş etdiyi zehni-psixi və fiziki imkan-lardan düzgün, necə deyərlər, tə'yinatı üzrə isti-fada etməklə, bu yolla kamilleşərək özüne əbə-di hayatı qazanmaqdan ibarətdir. Beləliklə, şair fikirlərinin çıxış nöqtəsinə qaydır və əsərdəki surətlər, ilk növbədə, poemanın baş qəhrəmanı olan Bəhram obrazı vasitəsilə öz şəxsiyyət kon-sepsiyasını eyanılışdırıcıya başlayır.

Nizami Bəhramı da Xosrov kimi şəxsi hisslerlə ictimai borcun toqquşması, daimi çə-kişməsi şəraitində təqdim etmişdir. Bəhramın, öz sözləri ilə desək, həmişə bir əlində şərab, bir

1. Nizami Gəncəvi. Yeddi gözəl, s.53-54.

əlində isə qılinc vardır.<sup>2</sup> Burada şərab fərdi, şəx-si istəklərin, qılinc isə ictimai vəzifələrin simvolu kimi mə'nalandırılmışdır. Qəhrəmanın bütün hə-yati bu ziddiyət fonunda verilmiş, onun bir şəx-siyyət kimi özünü axtarışı və özünü təsdiqi pro-sesi təsvir edilmişdir.

Nizami Bəhramın bir şahzadə kimi mükəm-məl tə'lim gördüyüünü xüsusi qeyd edir. "O, ərəb, fars və yunan dillərini öyrənmiş", "bütün elmlərin mahiyyətinə bələd olmuşdur". Eyni zamanda o, "silah oynatmaqda, at çapmaqda və mahir ov-çuluqda" hamını heyran qoynan bir gəncdir. Bel-əliklə, o, hem zehni, hem də fiziki cəhətdən kamil tə'lim prosesi keçmişdir. Lakin Nizamiya görə, bu, Bəhramın bir şəxsiyyət kimi formallaşması üçün hələ azdır. Bəhramın şəxsiyyətə çevrilmiş ictimai fəaliyyətdə, digər fərdlərlə münasibət və ünsiyyət şəraitində baş verir. Təsadüfi deyil ki, ilk dövrda Bəhram öz vaxtını əsasən ovda, aylancalarda və müxtəlif kef məclislərində keçirir. Onun ictimai borca münasibətinin ilk təzahü-rünü atasının ölümündən sonra taxt-taca yiye-lənmək məsəlesi ortaya çıxanda görülür. Artıq Bəhramın simasında qayısız kefcil gəncdən əsər-əlamət yoxdur. O, şəraiti ayıq şəkildə qiy-mətləndirir, öz məqsədini, ona yetişmək vasitə-lərini yaxşı anlayır. Bu keyfiyyət onun iranlıllara məktubunda öz parlaq əksini tapmışdır. O, ata-sının günahlarına görə cavabdeh olmadığını,

1. Nizami Gəncəvi. Yeddi gözəl, s.278.

2. Yenə orada, s.97.

şahlığa layiqliyini sübut etmeye hazır olduğunu bayan edir. Bu layiqlik bir tərəfdən onun şahlıq tacını iki şirin arasından götürməsində (yeni Bəhramın qəhrəmanlıq və cəsarətində), digər tərəfdən taxta çıxdığı andan ölkədə ədalət və qanunçuluğu bərqrar etməsində təzahür edir. Lakin Bəhram fərdi hissələrini də unutmamışdır. O, "həftədə bir gün dövlət işlərlə məşğul olub, qalan altı günü isə eşqbazählə edir".

Fərdi və ya şəxsi istək və tələbatlarla ictimai borc arasındaki nisbətin pozulması Bəhramın təleyində öz nəticələrini tezliklə göstərir:

Həmi: —Sərxoş olmuş, — dedi Bəhram, Dini niyə satib, şəmşiri cama. Əyyaş həriflərle olmuş hemməslək, İçdiyi şərabdır, məhsulu külek. Qicidi dişini yerindən duran Ki olsun dünyaya sahib, hökmran."

Ictimai rə'yin əleyhinə işlədiyi, rəqiblərinin hər tərəfdən baş qaldırıldığı bir şəraitdə Çin xaqanı Bəhramın ölkəsinə hücum edir. Bəhram ölkədəki mə'nəvi-psixoloji atmosferi düzgün qiymətləndirərək, ağıl və tədbirlə Çin xaqanını məğlub edir. Onun ordu başçılarına müraciətindəki aşağıdakı sözələr diqqətəlayiqdir:

Qəribə budur ki, hər yetən avam,  
Söyləyir: "Heyf ola, yatıbdır Bəhram.  
Mey içir dünyani yadına salmaz,

I. Nizami Gəncəvi. Yeddi gözəl, s.114.

Bələ şahdan adam heç razi qalmaz".  
O qeder içmərem meyi dünyada,  
Unudam cahani, salmayam yada."

Beləliklə, Bəhram hələ öz ictimai borcunu tam unutmamışdır, odur ki, vəziyyətdən çıxa bilir. Lakin yeddi ölkə gözəlinin gətirilməsi ilə Bəhram bir hökmədar kimi vəzifələrini yaddan çıxarıır, insan Bəhram şah Bəhramı üstələyir və ölkədə hərc-marclik, zülm və haqsızlıq baş alıb gedir. Belə olduqda, Nizami Bəhramı çobanla qarşılaşdırır və sadə bir əhvalatdan aldığı ibrat Bəhramın ictimai mə'suliyyət hissini canlandırır və o, ölkəni zalim vəzir Rast-Rövşənin elində qurtarır, haqqı, ədaləti bərpa edir. Bununla da bir şəxsiyyət kimi, Bəhramın xarakteri və davranışında fərdi və ictimai başlanğıcların düzgün tənasübü da bərpa olunur.

Göründüyü kimi, Nizami Bəhramı bütün əsər boyu özünü təhlil və özünü dərk prosesində eks etdirmişdir. O, tam özünü dərkə nail olmayıncı "bir qapıdan girib, o birindən çıxməqla" məşğuldur.

Bəhramın özünü dərkində, xarakterindəki lovgılıq və tekəbbürün aradan qaldırılmasında onun öz kənizi Fitnə ilə olan əhvalatının da müüm rolü vardır. Bu epizod şəxsiyyətin inkişafında ictimai münasibətlərin, psixoloji tə'sir və inandırma üsulunun əhəmiyyətini göstərməklə bərabər, başqa bir aspektdə də maraq doğurur. Bu da şəxsiyyətin qabiliyyətləri və vərdiş problemi

I. Yenə orada, s.120.

ile əlaqədardır. Bahramın ov zamanı gurun dirnagini başına tikməsini Fitnə qeyri-adi hünər və filtri istə'dad kimi qiymətləndirməyərək, məşq nəticəsində əldə edilmiş vərdiş adlandırır:

Söyledi: "Şah buna etmişdir adet,  
Sayılmaz heç yerde adet məhəret.  
İnsan etse oğur bir işə vərdiş,  
Çatın olsa belə, görülən bu iş.  
Zənn etmə emolin şücaətindir,  
Güclülükden deyil, bu adətdəndir".<sup>1</sup>

Şah tərefindən cəzalandırılan Fitnə yenice doğulmuş buzovu altmış pille ilə qaldırmağa başlayır və altı illik öküz olduqda da, onu asanlıqla yuxarı qaldırmağı bacarır. Bu mənzərəni seyr edən Bəhram da təxminən eyni sözləri deyir:

Şah dedi: "Güclündən deyil bu, əlbət  
Əvvəlcədən etmişən bu işə adet.  
Vərdiş eylemisen hər il başabaş,  
Öyrenmişən buna sən yavaş-yavaş...".<sup>2</sup>

Bu sözlərlə Nizami belə bir fikri irəli sürür ki, "insanın göstərdiyi hər bir hünər ilahi vergininin, fövqəl-adəliyin deyil, vərdişin nəticəsidir, zəhmətin möhsuludur".<sup>3</sup> Maraqlıdır ki, Nizami Fitnənin timsalında işin dəfələrlə invariant tekrarı nə-

1. Nizami Gəncəvi. Yeddi gözəl, s.103-104.

2. Yenə orada, s.111.

3. X. Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi, s.163.

ticəsində avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu kimi vərdişin formallaşma prosesini müasir elmi baxışlara uyğun surətdə təsvir edir. Yə'nı vərdişin formallaşmasına: a) motivasiya, məşq və möhkəmləndirme; b) işin məzmununu aydınlaşdırmaq üçün subyektiñ inkişaf dərəcəsi; v) mənimsəmənin bir səviyyəsindən başqaına keçidin tədriciyi kimi empirik amillərin tə'sir göstərdiyini oxucuya çatdırır. Bu, Nizaminin şəxsiyyətin qabiliyyətlərinin psixoloji aspektlərinə necə dərindən bələd olduğunu sübut edən bir fakt kimi son dərəcə əlamətdardır.

"Yeddi gözəl"də bu baxımdan əhəmiyyətli olan başqa bir fakt da diqqəti cəlb edir. Əsərin sonunda şair insana müraciətə yazır:

Ey uzunu üç gez, eni işə bir gez torpaq olan insan,  
Sən dörd küplü boyaqçı dükanındansan.  
Sənin mə'dənin həzm etdiyi hor loxmani  
Xilt öz rənginə boyayır.  
Vücudun baş və ayaqdan boyun və qulağa qədər  
Bu dörd xıldan omanet götürülmüş geyimdir...<sup>4</sup>

Bu misralarda Şərq tababətində və fəlsəfi-psixoloji fikrində mühüm yer tutan bir konsepsiya öz əksini tapmışdır. Həmin tə'lime görə, insan dörd үnsürdən (torpaq, od, hava və su) yaranmaqla bərabər, onun organizmində dörd maye mövcud olur: qan, bəlgəm, sövdə (qara öd) və

1. Nizami Gəncəvi. Yeddi gözəl. filoloji tərcümə.  
Bakı, 1983, s.285.

səfra (sarı öd). Nizami dörd xilt dedikdə, bu məyələri nəzərdə tutur. Bu dörd maye tekçə insanın fizioloji təbiətini deyil, psixoloji xüsusiyyətlərini, temperamentini də müəyyən edir, daha doğrusu, onlar temperamentlərin tipologiyasının əsasını təşkil edir. Yəni həmin tipologiyada insanın orqanizmində hansı mayenin üstünlük təşkil etdiyi əsas götürülür. Əgər insanın orqanizmində qan üstünlük təşkil edirsə sanqvinik, bələğəm üstünlük təşkil edirsə fleqmatik, səfra üstünlük təşkil edirsə xolerik, sövda üstünlük təşkil edirsə melanxolik temperament tipi meydana çıxır. Bu tə'ləm kökləri ilə yunan və Roma təbabətinə gedib çıxsa da, Nizaminin ona tərəfdar olması şübhə doğurmur. Şairin əsərlərində həmin tə'ləmin yaradıcıları olan Hippokrat ("Boqrat" şəklində) və Qaleni ("Calinus" şəklində) xatırlaması da bunu sübut edir.

Əsərin sonunda Bəhrəmin ölümünü təsvir etdikdən sonra Nizami yenidən insanın özünüdürki, ağıla əsaslanan feallığı və kamilləşməsi barədə əvvəlki fikirlərinə qayıdır:

Yaranış üçün şükür edən melek səsən,  
Yaradanı tanımaq üçün bəledçi səsən.  
Yaxşı insanlara bax ki, pis olmayasan,  
Yırtıcılara bax ki, yırtıcı olmayasan.  
Neyin varsa, yaxşı və yamanın hesabındadır,  
Onu ki, istəylərsən, o da ağıl vilayetindədir...

Bu dünyadan ne'metlərindən  
Öz hayatında öz payını ye...  
Kamil insan iki şeyle nıcat tapa biler —  
Çoxlu bağışlamaq və az yemekle.  
Böyüklik yoluna kim qedəm qoysa,  
Bu iki ad çıxaran şeyle ad çıxara biler...<sup>1</sup>

Şair burada "bağışlamaq" və ya "yemek" sözlərini geniş mənada işlətmüşdür. Onlardan birincisi, insanın içtimai vəzifələrini yerinə yetirməsini, ikincisi, fərdi tələbatların ödənilməsini nəzərdə tutur. Şairin fikrincə, kamillik, "böyüklik" məqamına yüksəlmış şəxsiyyət "bağışlayan", öz qüvvə və enerjisini cəmiyyətə, "xalqın işinə yaramağ" sərf edən şəxsiyyətdir.

Nizaminin kamil şəxsiyyət konsepsiyası sonuncu, monumental əsəri olan "İsgəndərnəmə" də məntiqi bitkinlik və fəlsəfi miqyas keşb edir. Y.M.Meletinski bu əsəri haqlı olaraq, belə qiymətləndirir: "İsgəndərin tarixi təkçə böyük fatehin, müdrik hökmədarın, filosof və peyğəmbərin tarixi deyildir. Bu, həmcinin insanın həyat yolu nü, onun feallığının, həqiqət və həyatın mənası sahəsində axtarışlarının təsviridir".<sup>2</sup>

"İsgəndərnəmə" əslində şəxsiyyətin həyatı axtarışları və mə'nəvi kamilləşməsinin simvolik in'ikasıdır. Nizaminin digər əsərlərində üstünlük təşkil edən məhəbbət mövzusu "İsgəndərnəmə" də açıq-aşkar arxa plana keçir və öz yerini

1. Nizami Gəncəvi. Yeddi gözəl. Filoloji tərcümə, s.286-288.  
2. E.M.Мелетинский. Средневековый роман. М., 1983, с.196

sirf mə'nəvi axtarışlara verir. Nizami şəxsi şöhər naminə göstərilən qəhrəmanlıqları da insanlara xidmət, insanlığa sevgi kimi daha yüksək mə'navi, humanist ideallara tabe edir.

Mə'lumdur ki, Nizami əserin qəhrəmanı olan Isgəndəri üç aspektdə – qıldırtlı fateh, müdrük hökmədar və peyğəmber kimi təqdim etmişdir. Bunlar əslində, onun bir şəxsiyyət kimi inkişafının mərhələləridir. Z.Quluzadənin sözləri ilə deşək, əsərin "leytmotivini mə'nəvi və intellektual kamilliyyin – içtimai kamilliyyin, insanların ümumi rıfah və səadətinin bir şəxsiyyət kimi insanın rıfah və xoşbəxtliyinin əsasında dayanması barədə idəya təşkil edir".<sup>1</sup> Bu mə'nada Isgəndər surəti Nizaminin şəxsiyyət idealını təcəssüm etdirir. Şair onu bir növ təqlid üçün nümunə kimi təqdim edir. Əsərin əvvəlində şairin öz könlüne müraciətlə dediyi aşağıdakı sözləri də yəqin ki, bu mə'nada başa düşmək lazımdır:

Ey könül, böyüklük ele keçirmədən,  
Böyüklerin yerində oturmaq yaraşmaz.  
Əger böyüklük qazanmaq isteyirsənse,  
Böyükleri yada sala-sala nefəs al.<sup>2</sup>

Lakin Isgəndər bu "böyüklük" məqamına birlən-bira qalxır. Əsərin əvvəlində o, daha çox dəliqanlı bir şahzadə və cəsur bir sərkərdədir.

1. З.Кулизаде. Теоретические проблемы истории культуры Востока и низамиеведение. Баку, 1987, с.172.

2. Nizami Gəncəvi. Isgəndərnəmə. filoloji tərcümə. Bakı, 1983, s.42.

Onun bir şəxsiyyət kimi inkişafı mücərrəd şəkildə deyil, konkret münasibətlər və situasiyalar fonunda baş verir. Artıq ilk böyük mührəribədən – zənciləri məğlub etdikdən sonra Isgəndərin qəlebə sevincinə acı bir təəssüf qarışır:

Şah şanlı zeferle dolğun qarətdən.  
Şənlenib qurtulu qəmdən, zillətdən.  
Bir dünya cəmdeye ibretlə baxdı,  
Güldüse, qelbindən gizlin qan axdı.  
Ki neçin döyüşdə bu qeder insan  
Məhv oldu zəhərli oxdan, qılıncdan?!  
Yanlışdır hər suçu bunlarda görmək,  
Özümdə görəmkə də xətadir gerçək.  
Fəleyin işi baş vurmaqdır ancaq  
Qəzadan olurmu boyun qaçırməq...<sup>1</sup>

Göründüyü kimi, Isgəndər "bir dünya insan cəmədəyinə" baxıb, "Kimdir günahkar?" sualına cavab axtarır, nə qalıb, nə də məğlubu günahlandıra bilir və hələlik bunu "fəleyin işi" kimi mə'nalandırır. Isgəndərin bu daxili tərəddüd və iztirabı İran şahı Daranın ölümü səhnəsində dəha parlaq şəkilde özünü bürüza verir. Isgəndər bir qədər əvvəl onunla vuruşan, indi isə döylüş meydanında can verən Daranın başını dizi üstə alır, təəssüflənib göz yaşı axıdır, ondan son istəyini soruşur və həmin istəyi yerinə yetirir. Həmin fəslin sonunda Nizaminin lirik rec'ət şəklində yazdığı misralar müyyəyen mə'nada həm də Isgəndərin düşüncələrini eks etdirir:

1. Nizami Gəncəvi. Isgəndərnəmə. Bakı, 1982, s.97.

Bu vəhşi, yırtıcı, divxislet insan,  
Səmimi dost deyil, uzaq ol ondan!  
Hər maral ovçunun zülmündən qaçar,  
Yırtıcı vəhşidir hele insanlar...  
İnsanda insanlıq öləndən bəri  
İtmış insanlığın parlaq gövheri.  
İnsanlıq nəqşini oxusan bir-bir,  
Bilərsən bugünkü insanlıq nedir.  
Bebəyin qapağı neçin qaradır?  
İnsanlıq ölmüşdür, matəm saxlayır...<sup>1</sup>

Beləliklə, Nizamının təqdimində Isgəndər heç də qana susamış, hakimiyət ehtirasını "öldürmək", böyüklik iddiasını ödəmək namına müharibələr aparan fateh deyildir. Əksinə, çox vaxt özündən asılı olmayan səbablər üzündən tökdüyü qanlar Isgəndərdə dərin ruhi iztirablar doğurur. Onun müharibələrinin əksəriyyəti ədaləti qorumaq və bərpa etmək, incidilmişləri müdafiə etmək xarakteri daşıyır. İranı aldiqdan sonra onun etdiyi yürüşlər cahangırlıq xülyası ilə deyil, onun görüb-götürmək, bilmək, öyrənmək istəyi, bir sözla, idraki maraqları ilə şərtlənmişdir. (O, özü də vəziri Ərestuna (Aristotelə) bu barədə açıq deyir.<sup>2</sup>) Bu yürüşlər zamanı gördükleri və rastlaşıqları Isgəndərin kamilləşməsinə güclü tə'sir göstərir. Qarşısına çıxan hökmardalar, filosoflar, zahidlər və s. içərisində Isgəndərə mə'nəvi-psixoloji tə'sir baxımından ikisi xüsusiile

1. Nizami Gəncəvi. Isgəndərmamə, s.159.

2. Yenə orada, s.193

diqqətalayıqdır. Bunlardan birincisi, Bərdə həkim Nüşabə, ikincisi isə Çin xaqanıdır. Dünnyaya meydan oxuyan gənc fatehi mərdliklə, qorxusuz-hürküsüz qarşılıyan Nüşabə yemək məclisində onun qarşısına içərisində qızıl, la'l, yaqut və dürr olan dörd kasa qoydurur. Isgəndərin "İnsan daşı necə yeyə bilər?" sualına isə bu müdrik qadın belə cavab verir:

Nüşabə gülərək söylədi şaha:  
"Daşın ki boğaza yolu yox, daha  
Faydasız, yaramaz belə daş üçün,  
Bu qədər vuruşmaq, çarpışmaq neçin?  
İndi ki, yeməye yaramaz bu daş.  
Dünnyada onunla ucalarmı baş?  
Deyərsiz bir daş ki, olmayır yemek,  
Onunçun bu qədər zəhmət nə gərək?  
Yollardan daşları almaq lazımkon  
Daşı daş üstüne qoysuran nədən?"<sup>1</sup>

Bu tutarlı, təkzibedilməz məntiqin qarşısında Isgəndərin: "Sənin sözlərin tamamilə yerlidir. Min afərin olsun ağıllı qadına ki, bize mərdliyin yolunu göstərir"<sup>2</sup> deməkdən başqa çarəsi qalmır.

Bir müddət sonra Isgəndər qoşunu ilə Çin sərhədlərinə yaxınlaşır və xaqana itaət ultimatumu göndərir. Xaqan Isgəndərə yazdığı məktubda bildirir:

1. Nizami Gəncəvi. Isgəndərmamə, s.217

2. Nizami Gəncəvi. Isgəndərmamə. filoloji tərcümə, s.213

Sən de, men de torpaq, yerlər de torpaq,  
İnsan torpaq qədər olmalı yumşaq.  
Ağalıq torpağa girincədir şən  
Torpaqda seçilməz kimse kimsəden,  
Qətəri ni denizə atsalar eger,  
Başqa qətrelərdən kim onu seçər?!<sup>1</sup>

Bu fikirlərlə xaqan İsgəndəri sülhə, barışğa səsləyir. İsgəndər təklifi qəbul edir, əvəzində isə xaqandan yeddi illik xərac isteyir. Xaqan isə cavab verir: "Raziyam, lakin qoy ulu hökmər zəmanət kağızı versin ki, men bundan sonra yeddi il yaşayacağam".<sup>2</sup> Bu cavab İsgəndəri heyətləndirir və bir illik xərac ilə kifayətlənir.

Bütün bu hadisələr İsgəndərin lap əvvəldən bir qədər dumanlı şəkildə axtardığı suallara tədricən aydınlıq gətirir. İsgəndər hər dəfə həyatın mə'nası üzərində düşünərkən, labüd olaraq, ölüm probleminə gəlib çıxır. Nüşabənin sözleri, xaqanın cavabları da onu həmin problema yönəldir. İsgəndərin dirilik suyu axtarışı isə nəticəsiz qalır. Deməli, əbədi yaşayış mümkün deyil, ölüm labüddür. Bəs, onda insan necə yaşamalıdır ki, ölüm onun həyatını mə'nasız etməsin? İnsanın, insan cəmiyyətinin xoşbəxtliyinə necə nail olmaq olar? İsgəndər bu suallara "xoşbəxtlər şəhəri"ni gördükdə cavab tapır. Özü də bunu təsdiq edmiş kimi "əger bu xalqı bundan əvvəl górsəydim, dünyani başdan-başa heç dolaş-

1. Nizami Gəncəvi. İsgəndərnəma, s.284.

2. Nizami Gəncəvi. İsgəndərnəma, filoloji tərcümə, s.285.

mazdim"<sup>1</sup> – deyir və bundan sonra doğrudan da Ruma qayıdır. Budur, həmin şəhəri gördükdən sonra İsgəndərin dedikləri:

Bütün bildiklərim qalsın bir yana  
Bunların söhbəti bes edər mana.  
Elə bil dünyəni o pərvəndigar  
Bu mərd insanlارcın etmiş bərqrər.  
Düz yaşayış yolu budursa eger  
İnsan bunlardırısa, bəs neyik bizlər?  
Bizi haqq göndərib çöle, dənizə  
Qesdi göstərməkmiş bunları bize.  
Vehşi adətləre eyleyib nifret,  
Öyrənek bunlardan ayın, mə'rifet.<sup>2</sup>

Beləliklə, İsgəndər əsərin əvvəlində onu iztiraba salan "kimdir günahkar?" sualına cavab təpir. Dünyadakı bütün bələlərin, müharibələrin, aqlıq və xəstəliklərin, bir sözlə, bütün sosial eybəcərliklərin günahı fələkdə deyil, insanların xisəltindəki naqışlıklarda, onların qeyri-kamilliyindədir. Həyatın mə'nası kamillaşməkdir. Yalnız kamil insanlar həqiqi səadətə qovuşa bilərlər. İsgəndərin bir şəxsiyyət kimi həyatı bu həqiqətlərə çatmağa və həmin həqiqətlərin təsdiqinə xidmet edir. Bu isə nəticə e'tibarı ilə Nizaminin humanist şəxsiyyət konsepsiyasının təsdiqi idi.

1. Nizami Gəncəvi. İsgəndərnəma, filoloji tərcümə, s.586.

2. Nizami Gəncəvi. İsgəndərnəma, s.576.

### **III FƏSİL**

## Nizami Gəncəvi Şəxsiyyətin İnteqral Mə'nəvî-psixoloji keyfiyyətləri haqqında

Nizami Gəncəvi öz yaradıcılığında şəxsiyyətin mahiyyəti, sosial-psixoloji məzmunu, forma-laşması və inkişafının qanunauyğunluqları barədə sistemli baxışlarını eks etdirməklə yanaşı, şəxsiyyətin integrال psixoloji keyfiyyətlərinə də geniş yer vermişdir. Başqa cür ola da bilməzdi. Əvvələ, eks halda, şairin şəxsiyyət konsepsiyası yarımcıq xarakter daşmış olardı, Nizami kimi bir düha isə buna yol verə bilməzdi.

Ikincisi, şairin irəli sürdüyü kamil şəxsiyyət ideyası "şəxsiyyət necə olmalıdır?" – sualına mümkün qədər konkret cavab tələb edirdi və o, bu suali cavabsız qoymamalı idi. Maraqlıdır ki, Nizami əsərlərində həm de "şəxsiyyət necə ol-mamalıdır?" – sualına da cavab tapırıq. Şair bir növ eksdən çıxış etmək yolu ilə öz müsbət idealını təsdiq etmişdir ki, bu da öz növbəsində onun yaradıcılığında didaktik pafosu gücləndirmiş, yüksək bədii keyfiyyətlərə malik olan əsərlərinin

həm de daimi təbiya və mə'nəvi yüksəlis vasi-təsinə çevrilməsini tə'min etmişdir.

"Xəmsə"yə daxil olan poemaların dərin və hərtərəflı şəkildə araşdırılması göstərir ki, Nizami şəxsiyyətin integrال keyfiyyətləri sistimdə şəxsiyyətin əxlaqi-mə'nəvi xassələrinə, münasibətlərinə (özüñə, başqalarına və borca münasibət), həmçinin şəxsiyyətin strukturunda fərdi və tipoloji xüsusiyyətlərə başlıca diqqət yetirmiş, həm nezəri mühakimələr vasitəsilə, həm də rəngarəng xarakterlər qalereyası yaratmaq yolu ilə bu problemlərə dair öz görüşlərini ifadə etmişdir.

Şəxsiyyətin əxlaqi-mə'nəvi keyfiyyətləri və münasibətlərinə dair Nizaminin prinsipial müd-dəələri artıq onun ilk böyük əsəri olan "Sirlər xə-zinəsi"ndə irəli sürülmüş və poemanın didaktik ruhuna uyğun surətdə öz təcəssümünü tapmışdır.

Nizami özündərəki fərdin şəxsiyyətə çev-rilməsi prosesində on mühüm amillərdən biri saydıgı üçün ona eks olan keyfiyyət kimi "özündən xəbərsizliyi", "qafilliyi" qətiyyatla rədd edir, naqis keyfiyyət kimi pisləyir. "Qafıl oturma, qafilik – divanəlik əlamətidir", deyən şair poemadakı məqalələrdən birini xüsusi olaraq bu mövzuya həsr etmişdir. "Qəfletin məzəmməti haqqında" adlanan həmin məqa-lətdə Nizami yazır:

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.95.

Ey öküza, ulağa harınlıqda tay olan!  
 Ömrü, günü qəfletdə gece-gündüz zay olan!  
 Batılıçıxan Güneşin gerdışından xəbersiz!  
 Bu laciverd göylerin hər işindən xəbersiz!  
 Müdiriklər əmeliyle şöhrətidir alemin,  
 Nadanlar qəfletiyle möhnətidir alemin!..  
 Yatanlara yaxşı bax, bu qəfleti tərk elə...  
 Kamalına görədir şan-şöhrətin dünyada  
 Onsuz adın, hünerin olar çetin dünyada.  
 Öz ağlındır İsatək mö'cüzeni yaradan  
 Ulaq görmek istemez, bil ki, səni yaradan.  
 Ya ağlınlı ucalıb al Güneşə qovuş sən,  
 Ya da uca dərgahın qapısından sovuş sən!"

Göründüyü kimi, Nizami qəfleti şəxsiyyətin xarakterində bir sira digər mənfi keyfiyyətləri də şərtləndirən təhlükəli amil kimi qiymətləndirir. Bu isə artıq şair tərefindən psixi-mə'nevî keyfiyyətlərin qarşılıqlı elaqə və asılılığı principinin irəli sürülməsi deməkdir. Şairin fikrincə, qəflet, ilk növbədə, insanın özünə və başqalarına münasibətin xarakterində özəksini tapır. Əger şəxsiyyətin özünə münasibətində bu, təkəbbür, özü-nəvurğunluq, öz eyiblərini görməmək, bir sözla, özünə qeyri-tərqiidi münasibət doğurursa, başqalarına münasibətdə laqeydlik, hər şeyde eyib axtarmaq, bədgümanlıq və s. şəklində təzahür edir. Nizami hər iki hali bir sırf kiçik hekayələr vasitəsilə əsaslandırmışdır. "Zülmkar padşah və düzdanışan kişinin hekayesi" adlanan birinci hekayedə Nizami padşahın qəfletin-

1. Nizami Gəncəvi. Sirdər xəzinəsi, s.124.

dən ölkədə baş verən haqsızlıqları və padşahın şəxsi qüsurlarını tənqid edən bir şəxsi təsvir edir. Onun bu cəsarətindən qəzəblənen padşah kişinin tutulub hüzuruna getirilməsini əmr edir. Həmin şəxs kəfərini boynuna salıb saraya gedir, üzünü şaha tutub deyr: "Sənin eyiblərini bir-bir sayaraq, mən sənin pis və yaxşı əməllerin qarşısında güzgü tuturam. Güzgү sənin şəklini düz göstərirse, özünü sindir, güzgүnү sindirməq isə səhvdir".<sup>1</sup>

"İsa peyğəmbərin dastanı" adlanan ikinci hekayə ibretmiz bir pritça xarakteri daşıyır: Isa peyğəmbər yol ilə gedərkən bir dəstə adamın ölü itin başına toplaşdığını görür. Hər kəs olmuş itin iyrəncliyini göstərən bir cəhəti qeyd edir. Isa peyğəmbər isə onların diqqətini itin "dürr kimi ağı dişlərinə" cəlb edir.<sup>2</sup>

Nizami bu əhvalatla "başqalarında qüsurları, eyibləri yox, ilk növbədə, işqli cəhatləri, mə'ziyyətləri görmək lazımdır" – demek istəyir. Şairin fikrincə, hər bir insanın tənqidini baxışları hamidan əvvəl, onun özünə yönəlməlidir:

Öz eyiblərinə göz yummusən,  
 Amma başqalarının eyiblərinə güzgülük edirsən...  
 Gözünü başqalarının eyibinə yum,  
 Və öz surətinə baxıb, onda eyib axtar.  
 Her bir şeyde həm hüner, həm də eyib var.  
 Eybi görme ki, hüneri elə getirəsen...

1. Nizami Gəncəvi. Sirdər xəzinəsi. filoloji tərcümə,  
 s.153-154.

2. Yenə orada, s.133-134.

Başqalarının eybini ve öz yaxılığını görme,  
Nəzərini aşağı, öz yaxana sal.  
Bir gün güzgünü alına götürsənse,  
Hemin gün özünü sindir, xudpərest olma!

Nizamiyə görə, özüne tənqid münasibət həm da səhvləri, günahları e'tiraf etmək deməkdir. Şair bu fikre illüstrasiya kimi "Umidsız padşahın bağışlanması" hekayesini əsərə daxil etmişdir. Özünütənqid, e'tiraf — mərdlik, cəsarət və kamillik əlamətidir. Xudbinlik, qəflət isə insanda paxılılıq, həsəd, bədxahlıq və riyakarlıq kimi keyfiyyətlər doğurur. Şair "Paxilların məzəmməti haqqında" və "İkiüzlüləri məzəmmət haqqında" məqalətlərində həmin mənfi keyfiyyətlərə münasibətini ifadə etmişdir. Bu məqalətlərdən ikinci xüsusilə diqqətəlayiqdir. Şair fərdlərə rəsi münasibətlərde riyakarlığın anatomiyasını heyrətamız bir dəqiqliklə açıb göstərə bilməşdir. Bu mövzu ilə əlaqədar olaraq, Nizami dostluq münasibətinə də toxunmuşdur.

Şairin fikrincə, dostluqda qərəz, "sənlik" və "mənlik" olmamalıdır, dost dostun zəhərini şəker, eybini hünər sanmalıdır.<sup>2</sup>

Nizami tənbəlliyi, müftəxorluğu, harınlığı da qəflətin, özündən bixəbərliyin törəməsi sayır və çalışqanlığı, fəallığı, əməksevərliyi onlara qarşı qoyur. Şair əməyi şəxsiyyətin mühüm tələbatı kimi qiymətləndirdiyi kimi, əməksevərliyi də

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.132.  
2. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.169.

onun vacib keyfiyyəti sayır. "Süleyman və qoca əkinçinin hekayəsi", "Kərpickəsən kişinin dastanı" kimi hekayətlərdə şairin bu mövqeyi parlaq əksini tapmışdır. Nizamiyə görə, əməksevərlik insanın şəxsi müstəqiliyini, daxili azadlığını, ləyaqət və özüne hörmətini şərtləndirən, onu asılılıqlıdan, ələbaxımlılıqlıdan, başqaları öündə alçalmaqlıdan xilas edən başlıca amillərdən biridir. Qoca əkinçinin qürur hissi ilə Süleymana dediyi aşağıdakı sözlər bunu təsdiq edir:

**Halal zəhmət itməyib, əlləşmək deyil eyib,  
Tanrı: "səndən harəkət, məndən bərəkət" — deyib.  
Küreyimин төрдір — мәнім сұйым, селім де,  
Бу дамыр діңаңымдыр, хіш əвази белім де.  
Şah deyiləm, məmlekət dərdi çəkib yىخىل  
Ömrü boyu şadam ki, vardır dənim, taxılım...**

Artıq bu misralarda əlinin zəhməti ilə dolanıb aza qane olmağın şahıldan, xəzinə, var-dövlət sahibliyindən üstünlüyü fikri kifayət qədər qabarlıq formada vurğulanır. Başqa bir yerdə isə şair sərvət ehtirasını açıq şəkildə rədd edərək yazar:

**Nə qədər başqa budaqlara el atacaqsan:  
"Kaş menim dövlətim bundan da artıq olaydı!"  
Tutalım, sən bütün aləmi tutduñ,  
Əger sən onu qoyub gedəcəksənse, niya tutursan?  
Hərisliy at, yoxsa, o, itaət yolunu kəsər,  
Şənin hərisliyinin boynunu yalnız qənaət vura biler.<sup>2</sup>**

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. s.82-83.  
2. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.162.

Bu ideya şairin digər əsərlərində daha da əsaslı şəkildə inkişaf etdirilir.

"Xosrov və Şirin"də şəxsiyyətin integral keyfiyyətinə dair Nizaminin baxışları daha konkret və ardıcıl əksini tapmış, həmçinin əsərdəki əsas suretlərin (Xosrov, Şirin, Fərhad və s.) timsalında ve münasibətlərində maddiləşmişdir. Burada şairin mövqeyinin çıxış nöqtəsi kimi, hər bir işdə, hər bir keyfiyyətdə orta həddin gözlənilməsi, əks meyillər arasında tənasübə, harmoniyaya riayət olunması götürülmüşdür. Şair müdrik Büzürgümidin dili ilə həmin mövqeyini belə açıqlayır:

Təbiblik birce nöqtədə gizlənmişdir.  
Allah o nöqtəni xalqa demişdir.  
Hər nəyi istəsən, onu ye və iç,  
Az da, çox da zərərlidir.  
Çoxdan da, azdan da keç ki, xamlıqdır,  
Ortanı gözləsen, hər iş yerində olar.  
Oxumuşam, bir diyarda iki zirek adam  
Təsadüfen bir bulaq başına çatır.  
Biri az içir, cana zərəri var, deyə,  
O biri çox içir, cana xeyirdir, deyə.  
Orta həddi saxlamadıqlarına görə  
Biri susuzluqdan, o biri çox içməkdən ölürlər...<sup>1</sup>

Göründüyü kimi, şair öz baxışlarını islam etikasının mühüm cəhətlərindən olan "e'tidal" (orta hədd) prinsipi ilə əsaslandırır, hər hansı şəkildə ifratçılığı rədd edir. Özlüyündə aydınlaşdır ki, bu prinsip həm maddi-fizioloji, həm də mə'nəvi-psi-

xoloji proseslərə aid edilir. Nizaminin fikrincə, orta həddin gözlənilməsi şəxsiyyətin ahəngdar inkişafının rəhni olmaqla bərabər, onun psixi sağlamlığının, normal ictimai fealiyyətinin də başlıca şərtlidir:

Telesmeklə her kesin işi düzəlməyib.  
Kölge kimi yere serilmek istemirsənə,  
Nerdəvanı pille-pilla çıx.  
Kama yetmek üçün elə can atma ki,  
Nail olmadıqda, ağrı çəkəsan.  
Tamatını azalt ki, çox tapdıqda,  
Öz müvəffəqiyətine sevinəsan...<sup>1</sup>

Beləliklə, Nizami ifratçılığı, məqsədə nəyin bahasına olur-olsun, tezliklə yetişmək istəyini şəxsiyyətin mümkün psixi zədələrinin, yaranan biləcək natamamlıq kompleksinin potensial mənbəyi hesab edir və bunun qarşısını almaq üçün mühüm bir keyfiyyətə — səbər, təmkinə, dözdümlüyə malik olmayı zəruri şart kimi irəli sürrür. Hərçənd, şairin fikrincə, burada da orta hədd gözlənilməlidir:

Dözümü özüne peşə et, feqət,  
O qeder etmə ki, alçalasan.  
Alçaqlığı həddindən keçirsən,  
Cühudluq olar, cühudluq etmək yaramaz.  
Eşşək qulağını salladıb dözdümlü olduğuna görə  
Hər bir uşaq onu minir...

1. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s.310.

Aslanlarla vuruşmaq niyyetinde olan adam  
Gerek aslan kimi diş göstərsin...<sup>1</sup>

Bu misralar Nizamının şəxsiyyətin integral keyfiyyətlərinə dialektik yanaşmasını göstərmək baxımından olduqca əhəmiyyətlidir. Şair belə bir fikir irəli sürür ki, hər hansı müsbət keyfiyyət ifrat həddə çatdıqda, asanlıqla öz əksinə keçə və şəxsiyyətə ziyan gətirən keyfiyyətə çevrilə bilər. Belə ki, məsələn, hədsiz dözümlülük acizliyə, fealiyyətsizliyə gətirib çıxarar və bu, avtomatik olaraq, şəxsiyyətin münasibətlərinə də tə'sir göstərər. Odur ki, dözümlülük, səbr zəruri keyfiyyət kimi başqa bir vacib xassə ilə — mübarizliklə tamamlanmalıdır.

Nizami bu fikirlərini ümumiləşdirərək, şəxsiyyətin ideallarının, nail olmaq istədiyi məqsədlərin onun imkanlarına, keyfiyyət xarakteristikasına uyğunluğu ideyasını əsaslandırır:

Bu darvazada ki, manzıl etmişən,  
Kədərdə, sevincdə hüdud gözle sən.  
Dövrənəndə çıxma heç yüksəklərə,  
Ayağını uzat yorğana görə.  
Hədsiz dalğalanma sən də deniztək  
Çalışma uçmağa özündən yüksək...<sup>2</sup>

Nizami şəxsiyyətin göstərilən mühüm keyfiyyətlərə malik olmasını onun özünə, başqalarına və ictimai vəzifələrinə münasibətlərini müəyyən-

1. Yenə orada, s. 265-266.

2. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 164.

ləşdirən bir amil kimi qiymətləndirir. Şair şəxsiyyətin başqalarına münasibətdə təkəbbürü, iovation qətiyyətlə redd edir, hörməti, başqasının ləyaqətini tapdalamamağı, özgəsində eyib axtarmamağı ön plana çəkir:

Təkəbbürle baxma dərvîşə zinhar.  
Onun da özünün bir aləmi var.  
Yaxşı adamların göz yum eybinə,  
Yaxşı şey öyretməz yaman göz sənə...  
Gözlerin qarğanın gözündə olsun,  
Çırキン ayağına baxma tovusun.  
Yüz nöqsanın varken, dinmə, sus barı  
Özgedə axtarma o nöqsanları...<sup>3</sup>

Maraqlıdır ki, Nizami məsələni belə qoyar-kən, ilk növbədə, şəxsiyyətin öz mənafeyini vurğulayır. Şairin fikrincə, başqalarına xeyirxah münasibət adekvat reaksiya doğurur, onlardakı yaxşı, müsbət keyfiyyətlərin daha qabarıq təzahürünə səbəb olur. Əslində Şirinin Xosrova təribyədici tə'sirinin esasında da bu inam dayanır. Şairin fikrincə, insan "nə əkirsə, onu biçir", "pislik edən özüne pislik edir". İnsan yalnız xoş xəsiyyətlə, müsbət xarakterlə ictimai münasibətlər sistemində səmərəli fəaliyyət göstərə, özünü bir şəxsiyyət kimi tam və dolğun şəkildə reallaşdırıbilər:

1. Yenə orada, s. 165-166.

3. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s. 206.

Pis xasiyyeti özüne cəhennem eləmə,  
Öz xasiyyetini özgələrinin behiştə ele.  
Sənin xasiyyətin insanpərvər olsa,  
Həm burada, həm də orada behiştəsən...<sup>1</sup>

Xoş xasiyyət şəxsiyyətin borca, içtimai vəzifələrə münasibətini düzgün istiqamətdə qurmasına şərait yaradır. Məs'uliyət hissi, səxavət, fədakarlıq, içtimai mənafeyin üstün tutulması bu münasibətin başlıca göstəricilərinə çevirilir:

Dünyanı aldiğın kimi de bağışla  
Bağıtlasan ve almasan, onu özün bilərsen.  
Dünyanı tek başına saxlamaq olmaz,  
Təklikdə dünyani yemek olmaz.  
Kim ki, tədbirli olsa, anlar ki,  
Tek yeyən tek də ölü...  
Gərək özünü şam edib,  
Özgələrin xətri üçün yanasan...<sup>2</sup>

Nizami şəxsiyyətin münasibətlərinə də ciddi tə'sir göstərən əqləqi-mə'nəvi keyfiyyətləri barədə fikirlərini sanki Büzürgümidin Xosrova verdiyi nəsihatlərdə ümumiləşdirmişdir. Bu nəsihatlərin əsas müddəələri bunlardır: nəfsini öldür, ri-yakarlıq etmə, sələm yema, tədbirli ol, dilini saxlamağı bacar, hiyləgərlik etmə, başqasının haqqını tapdama, bilik əldə et, təkebbürlü olma, tamahdan al çək, düşməni aciz sanma, vəfali, sədaqətli ol, pis adamla dostluq etmə, qafıl olma,

1. Yena orada, s.201.

2. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s.213.

doğruçuluq yolu ilə get, yaxşılıq et və s.<sup>1</sup>

Nizaminin şəxsiyyətin integral keyfiyyətləri barədə bu ideyaları "Xosrov və Şirin"ın ümumi məfkurəvi istiqamətini, məzmun və mündericisi ni, habelə əsərdəki surətlərin səciyyəsini, onların qarşılıqlı münasibətlərini anlamağa e'tibarlı zəmin rolunu oynayır. Məsələn, əsərin baş qəhrəmanı Xosrovun xarakterindəki ziddiyyətlərin, onun daxili tərəddüd və bürdəmələrinin kökü onun istək və tələbatlarında orta həddi tapa bilməməsindədir. Məhz bunun nəticəsində o, Şirini ələ getirdikdə hakimiyəti, hakimiyətə yetişdikdə isə Şirini itirir. Bu proses Xosrovda arzu olunan integral keyfiyyətlərin formallaşmasına qədər davam edir. Bu işdə Şirin mühüm rol oynayır. Şirin sanki mə'nəvi yetkinlik və saflıq zirvəsində dayanıb Xosrovun pillə-pilla həmin zirvəyə yaxınlaşmasına kömək edir. Diqqətəlayiq cəhat odur ki, bu zaman Şirin Xosrovun xarakterindəki müsbət meyllərin güclənməsi, onda potensiya şəklində mövcud olan mə'nəvi-əqləqi keyfiyyətlərin aktuallaşdırılması istiqamətində iş aparır və son nəticədə məqsədine nail olur. Bu isə, öz növbəsində Xosrovun başqalarına və həmidan əvvəl isə, Şirinin özüne münasibətində köklü təbəddülata səbəb olur.

Nizami Xosrov surətini şahlara məxsus bir sıra tipik keyfiyyətlərin daşıyıcısı kimi təsvir etmişdir və bu baxımdan onda həm Bəhram-Gur-

1. Yena orada, s.313-315.

da, həm də müəyyən qədər Isgəndərdə olan xüsusiyyətlər vardır. Bununla belə, Xosrov fərdi keyfiyyətlərdən də məhrum deyil. Xosrovun fərdiyəti hər şeydən avval, onda kamilləşməyə, münasibət və daxili ziddiyyətlərini harmonikləşdirməyə daimi cəhd və təhrikla bağlıdır. Məhz bu cəhət Xosrovun bir şəxsiyyət kimi formalasmasını və yüksək mə'nəvi-əxlaqi keyfiyyətlər qazanmasını şərtləndirir. Əsərin əvvəlində hökmərlılıq, öz ictimai vəzifəsinə yüngül münasibəti ilə səciyyələnən Xosrov poemanın sonunda borcuna mə'suliyyətlə yanaşan, tutduğu məqamdan irəli gələn vəzifələri aydın dərk edən və yerinə yetirən bir şəxsiyyət səviyyəsinə yüksəlir. Xosrovun qocalarkən taxt-tacdan könüllü əl çəkib atəşgaha (mə'bədə) getməsi onun bu istiqamətdə mə'nəvi yüksələşinin son həddidir. Əsərin əvvəlində Şirinin əsasən fiziki gözəlliyyinə alude olan, ona sadəcə, şəhvani ehtirasın obyekti kimi baxan, ondan yalnız "atəşini söndürməyi" uman Xosrov poemanın sonunda vəfali bir ömür yoldaşı, sədaqətli bir ər kimi təqdim olunur. Son nəfəsdə Şirini yuxudan oyatmağa belə qiymaması və "beləca ölüb getməsi" Xosrovun bu istiqamətdə təkamülünün zirvəsidir.

Xosrovdan fərqli olaraq, Şirin demək olar ki, ləp əvvəldən məhəbbətlə təmiz ad, "istəklə namus" arasında orta həddi tapmağa nail olmuşdur. O, bütün əsər boyu yüksək mə'nəvi keyfiyyətlərin daşıyıcısı kimi çıxış edir və bu keyfiyyətlər onun münasibətlərində (Xosrova, Fərhadə və s.) da özünü bütün parlaqlığı ilə göstərir. Ey-

ni sözləri Fərhad haqqında da demək olar. Nizami Fərhadı fədakarlığın, mə'nəvi saflığın, başqalarına təmənnasız, qarəzsiz münasibətin simvolu, nümunəsi kimi təsvir etmişdir. Onun bu keyfiyyətləri Şirinə olan ülvə sevgisində bütün darinliyi ilə üzə çıxır. O, sevgilisinə qovuşmaq üçün ən çətin bir işə – Bisütun dağını yarmağa razılıq verir. Bu cəhət məqsədə çatmaq vasitələri baxımdan onun Xosrovdan ne qədər fərqləndiyini aydın göstərir. Xosrov isə özünün dayandığı insanlıq pilləsinə uyğun olaraq rəqibini aradan qaldırmış və son nəticədə məqsədine (Şirinə) yetişmək üçün hıylaya əl atır və Fərhadın faciəvi ölümüne səbab olur.

Fərhadın xarakteri, onun mə'nəvi ucalığı Xosrovlə görüş səhnəsində bütün parametrləri ilə aşkarla çıxır. Bu səhnə ən əvvəl onu göstərir ki, Fərhad sərvətə, dünya malına e'tinasızdır, onun xarakterində acıgözlük, tamahkarlıq, vərdövlət ehtirası yoxdur. Xosrov onu ələ almaq və Şirinə olan sevgisindən imtina etdirmək üçün saraya girərkən, "fil qamatlı" Fərhadın ayağı altına "fil boyda qızıl tökdürür". Lakin Fərhadın "gözündə qızılla torpaq bir olduğu üçün" qızıllara gözünün ucu ilə də baxmir<sup>1</sup>. Belə olan halda, Xosrov Fərhadı söz meydanına, ağıl sınığına çekir. İki qəhrəmanın məşhur deyişməsi, X.Yusifovun sözləri ilə desək, "insana, sevgiya, insanın mə'nəvi aləminə iki münasibətin ifadəsidir"<sup>2</sup>.

1. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s. 186.

2. X.Yusifov. Şərqdə İntibah və Nizami Gəncəvi, s.109.

Bu dialoq Fərhadin tam mə'nəvi qələbəsi ilə nəticələnir və Xosrovun hiyləyə əl atmaqdən başqa çərəsi qalmır. Fərhadin bu qələbəsi əslində onun daşıyıcısı olduğu integral mə'nəvi keyfiyyətlərin qələbəsi və təntənəsidir.

"Xosrov və Şirin"da Nizami şəxsiyyətin integral keyfiyyətlərinin müəyyənləşməsi üçün mühüm bir cəhətə — qadına münasibət probleminə də toxunur. Fərhadin fədakarlığı, Xosrovun mə'nəvi təkamülü və ilk növbədə, qadının tə'siri ilə xarakterinin transformasiyası timsalında Nizami mahiyyət e'tibarı ilə öz dövründə qadına münasibətin hakim prinsiplərini alt-üst edir. Şair növbəti əsəri olan "Leyli və Məcnun"da həmin prinsip və müddəaları Leylinin İbn Salama əra gelməsi xəbərini Məcnuna getirən şəxsin dili ilə ümmümləşdirilmiş şəkildə ifadə etmişdir:

Qadın bir deyildir, minlər ilə var,  
Lakin öz əhdini tez pozur onlar.  
Əhdü vəfa sözü yazıldığı dem,  
Qadınlar adına çekildi qəlem.  
Qadın doğrudan da, səni çox sever,  
Sendən yaxşısını tapana qeder...  
Qadında kışləndən çoxdur ehtiras,  
Ölse də dünyada muradsız qalmaz.  
Qadın düz oynamaz heç bir oyunu,  
Çətinlər hiyleden ayırməq onu.  
Qadınlar dərdini çox çekdi insan  
Vəfa görünmedi heç bir qadindan...<sup>1</sup>

1. Nizami Gəncəvi. Leyli və Məcnun, s. 156-157.

Lakin real həqiqət, Leyli vəfəsi və sədaqəti həmin şəxsi əla oradaca öz sözlərini təkzib etməyə vadər edir və o, Məcnuna müraciətlə deyir:

Bir sözdü uydurub dedim yalandan,  
Gel, moni əfv elə, yanılar insan...  
Pərde dalındadır o canan indi  
Qırıqdır sən kimi onun da qəlbİ...  
Yoxdur sendən özge muradı, kamı  
Bir sensən dünyada onun adamı...<sup>2</sup>

Əslində Nizaminin yaratdığı Şirin, Məhinbanu, Leyli, Fitna, Nüşabə, Nistəndərcahan kimi qadın xarakterləri qadına antihumanist münasibəti müəyyənlaşdırır həmin fikirlərin təkzibinə və Şirinin ölüm sahnəsində şairin dediyi:

Bil ki, namerd olmaz hər qadın olan,  
Dord çəkməyen kişi pisdir qadindan.  
Çox gözel arvad var, mərdlikdə bir şir.  
Çox ipək içində şirələr gizlənir.<sup>2</sup>

— fikrinin təsdiqinə xidmət edir.

"Leyli və Məcnun"da Nizami şəxsiyyətin xarakterinin formalşılması və münasibətlərinin səciyyəsi üçün mühüm hesab etdiyi daha bir keyfiyyət üzərində dayanır. Bu isə, istənilən şəraitdə ümidişsizliyə qapılmamaq, nikbinlik keyfiyyətidir:

1. Nizami Gəncəvi. Leyli və Məcnun, c. 157-158.

2. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 343.

Ümidden el üzme, gel, çare qılaq,  
Göyermək deyildir danədən uzaq.  
Ümidsiz bir işdən sobr etsen eger,  
Bir ümid işigi parlaya biler.  
Hər ümidsiz işde bir çox ümid var,  
Qaralıq gecədən ağ seher doğar...<sup>1</sup>

Bu müddəaya uyğun olaraq, şair şəxsiyyət üçün daha mühüm bir tələb – fəallıq, mübarizlik, iradəli olmaq tələbini irəli sürür və eyni zamanda acizliyi, taleyin əlində oyuncağa çevirməyi, başqalarının iradəsinə tabe olmayı rədd edir. Şair bu keyfiyyətə malik olmayı məqsədə çatmağın zəruri şərti kimi təqdim edərək yazar:

Neçin alçaqlara boyun eyirsən?  
Oyuncaq olursan naməndləre sen?  
Nə üçün boynuna min yük alırsan?  
Zalimin zülmündən razı qalırsan?  
Qelbi yumşaqlığı bir dəfə unut,  
Çiyinini dağ kimi ucalıqda tut!  
Sen de süsen kimi ipəkdən olsan,  
Seni saf torpaq da yaralar, lənən!..  
Tikantek çiyində tut yarağını,  
O vaxt qucaqlarsan gül budığını...<sup>2</sup>

Zahirən bu fikirlər əsərin ümumi məzmunu və poemanın baş qəhrəmanı Məcnunun xarakteri ilə dissonans təşkil edir. Lakin əslində belə

1. Nizami Gəncəvi. Leyli və Məcnun, c.104.  
2. Nizami Gəncəvi. Leyli və Məcnun, s.71-72.

deyil: Məcnun məhz acizliyi ve başqalarının iradəsinə tabe olmayı bir kənara atıb öz şəxsi səadəti uğrunda mübarizə aparır. Məsələ yalnız bundadır ki, bu mübarizə öz mahiyyəti və forması baxımından son dərəcə fərdi xarakter daşıyır. Ümumiyyətlə, Məcnun əsas parametrləri cahətdən olduqca fərdiləşdirilmiş bir obrazdır və bu səciyyəsi ilə Nizami tərəfindən başlıca olaraq tipik keyfiyyətlərlə təqdim olunan digər personajlara qarşı durur. Bu, əsərin faciəvi pafosunu gücləndirən amillərdən biri kimi qiymətləndirilə bilər.

"Yeddi gözəl" poeması Nizaminin şəxsiyyətin integral keyfiyyətləri haqqında baxışlarını araşdırmaq baxımından daha geniş material verir. Bu, həm əsərin baş qəhrəmanı olan Bəhramın xarakteri və münasibətlərinə, həm də poemada mühüm mə'nə yüküna malik yeddi novelanın mündəricəsinə aiddir.

Nizami Bəhram obrazında özünün içtimai idealına uyğun olaraq, borca, sosial vəzifələrə münasibət problemini ön plana çıkmışdır. Bu baxımdan Bəhramın hakimiyətə gəlməsi epizodu diqqətəlayiqdir. Atasının yerinə qoca bir müdrikin taxta çıxarıldığını eşidən Bəhram böyük qoşun toplayıb Yəməndən İrana yolları. Bunu eşidən həmin qoca Bəhrama məktub yazar və şahlığın son dərəcə məs'uliyətli iş olduğuna işarə edərək, dələyi ilə Bəhramı şahlıq iddiasından çıxındırmaya çalışır. Bəhramın cavab maktubu onun can atlığı vəzifəyə aydın münasibətini və cəmiyyət qarşısında məs'uliy-

yatını anladığını eks etdirir.

Hemin məktubda Bəhram yazır:  
Mən öz xeyrim üçün bir iş görmərəm,  
Püxtəyəm, xamlara könül vermerəm,  
Yaxşı adamlara olaram dayaq.  
Məsləhətə daim asaram qulaq.  
Kim xəta işləsə, göze almaram,  
Cana da, mala da tamah salmaram...  
Xeyirxahlar olmaz yanımdan,  
Pisləri eylərəm canımdan uzaq.  
Yaxşılardan qeyre nezərə salmaram,  
Yaman adətlərdən bilik almaram...  
Sürünü gözləyen çobandan artıq  
Reyyət qeydini çəkərəm sayıq.  
Arzu divi moni azdırın deyil,  
Arzum günahımın girovudur bil.  
Neyi bəyənməsə böyük yaradan,  
Baş verməz o əməl məndən heç zaman."

Lakin Bəhram taxt-taca sahib olduqdan sonra bir növ onun hakimiyyətqabağı programını xatırladan bu müddəaların bir çoxunu pozur, verdiyi və'dləri unudur. Bir sıra hallarda, "arzu divi" onu yolundan azdırır, Bəhram kefə qurşanaraq, ölkənin problemlərini həll etməyi tə'xira salır. "Reyyətin qeydinə sayıqlıqla qalmaq" əvəzinə, onu Rast-Rövşən kimi zülmkarın ixtiyarına buraxır və nəticədə, ona "sürünü necə gözləməyi" öyrədən çobandan ibrat almaq məcburiyyəti ilə üzləşir. Üzüne çəkinmədən həqiqəti deyən

I. Nizami Gəncəvi. Yeddi gözəl, s.86.

gözəl Fitnəni onun təkəbbürüne, tə'rif istəyinə qarşı çıxdığı üçün ölümə mahkum edir, sonradan qızığın başla, xudbinliyin tə'siri altında çıxarıldığı qərarın səhv olduğunu anlayıb peşmanlığın acısını dadir. Beləliklə, Bəhramın hayatı daim eks qütblər arasında keçir, xarakteri bu qütblərin çəkişməsi şəraitində formalaşır. Bu isə, Nizamiyə görə, xeyir və şər qütbləridir. Əslində, xeyirle şərin mübarizəsi, şəxsiyyətin xarakteri və inteqral keyfiyyətlərinin formalaşmasında onların dialektik ziddiyətinin rolü "Yeddi gözəl"də bütöv konsepsiya kimi irəli sürülmüşdür. Bəhramın hayatı və fəaliyyətinin yuxarıda göstərilən məqamları ilə tanışlıq Nizaminin əsərin əvvəlində irəli sürdüyü bu fikirlərin mə'nasını dərindən anlamağa kömək göstərir:

Xeyirxah olan hümmətli adam  
Yaxşılığı özüne peşə edər, çünki yaxşılıq yaxşılıq getirər.  
Elə yaşa ki, əgar sənə bir tikan batsa,  
Həc olmasa düşmənlərin tan'asına mə'rüz qalmayasan.  
Bu deməsin ki, sənə bədbəxtlik basıb  
O bılı ise gülməsin ki, sənən mükafatın elə budur.  
Sənən əlindən bir kimse tutmasa da,  
Həc olmasa qoy sənə doyuncu tapıklamasın..."

Şairin xeyir və şər haqqında tə'limi yeddi ölkə gözəlinin Bəhrama danışlığı didaktik ruhlu yeddi novellada daha konkret ifadəsini tapmışdır. Hemin novellaların təhlili göstərir ki, Nizami xeyir və şər adı altında əxlaqi-mə'nəvi keyfiyyət

I. Nizami Gəncəvi. Yeddi gözəl. filoloji tərcümə, s.40.

və münasibətlərin ziddiyət təşkil edən iki kompleksini nəzərdə tutmuşdur. Şairin fikrincə, onlardan birincisi, insanın ağılı, ikincisi isə ehtirasları, heyvani istək və meyilləri ilə müəyyən olunur. Bu da Nizaminin şəxsiyyətin psixoloji məzmunu ilə bağlı yuxarıda şərh olunan mövqeyinə tam uyğundur və bir daha şairin şəxsiyyət konsepsiyasının bütövlüyünə və məntiqi bitkinliyinə dəlalat edir.

Göstərilən təlim altıncı ölkə padşahı qızının danışlığı "Xeyir və Şər" hekayəsində özünün birbaşa in'ikasını tapmışdır. Xeyir və Şər burada şəxsi adlar olsa da, Nizami elə əvveldən bunu onların mə'nəvi keyfiyyətlərinə və fəaliyyətinə də aid edərək yazır: "Hər ikisinin əməlləri adlarına uyğun idi".<sup>1</sup> Hekayənin məzmunu şairin bu fikrini təsdiq edir. Şər səhrada suyu qurtaran Xeyiri aldadıb gözlərini çıxarır, paltarını və iki qiymətli gövhərini götürüb yola düzəlir. Təsadüfən köçəri bir kürdün qızı Xeyiri görüb evlərinə gətirir və səndən ağacının yarpaqları vasitəsilə Xeyirin gözləri şəfa tapır. Xeyir kürdün qızı ilə evlənir. Sonra başqa bir şəhərə köçərkən Xeyir hamir yarpaqlardan özü ilə aparır və o, ölkə padşahının və onun vəzirinin qızlarını sağdırır, onlarla da evlənir və nehayət, padşah ölükdə taxta çıxır. Zaman keçir, Xeyir və Şər yenidən rastlaşır, lakin Xeyir öz adına uyğun olaraq, Şəri bağışlayır. Lakin qoca kürd "insanları onun şərindən qurtarmaq" məqsədilə Şəri xəncərlə öl-

dür.

Bu hekayə ilə Nizami insanların xarakteri və münasibətlərində xeyirlə şərin mübarizəsini və xeyirin, xeyirxahlığın qəlebəsinə inamını ifadə etmişdir. Eyni inam başqa bir hekayədə – üçüncü ölkə padşahı qızının danışlığı "Bışr və Məlixa" hekayəsində də öz əksini tapmışdır.<sup>1</sup> Yüksek əxlaqlı Bışr yolla gedərkən külək yoldan keçen qadının çarşabını açır və o, qadının gözəlliyyinə valeh olur, ehtiras vücudunu bürrütür. Onun çəkdiyi ahi qadın da eşidir. Lakin Bışr şahvətə tabe olmayı kişilikdən saymır və bu hissi unutmaq üçün ziyarətə yollanır. Qayıdarkən o, Məlixa ilə yoldaş olur. Məlixa tabiatən bədxah, hər şəyə eyib tutan, hamidan bədgüman, heç kəsi bəyənməyən və özünü hamidan ağıllı sayan nihilist bir tipdir. Son nəticədə Məlixa öz xasiyyətinin qurbanı olur və suda batır. Xeyirxah və düz əməlli Bışr onun kisəsindən tapdıığı min qızılı ailəsinə çatdırmaq üçün onun evini axtarır. Məlum olur ki, onun arvadı da əlindən təngə gəlibmiş. Bu isə Bışrin yolda görüüb aşiq olduğu qadındır. Bışr öz istəyinə çatır və həmin qadınla evlənir. Hekayə "kimin xasiyyəti, əməlleri necadır-sə, qisməti də elədir" fikrini ifadə edir.

Göstərilən iki hekayə Nizaminin Xeyir və Şər anlayışlarını son dərəcə geniş mə'nada işlətdiyini və bu adlar altında bütöv keyfiyyətlər sistemini nəzərdə tutmasını əyani şəkildə sübuta yetirir. Xeyir – xeyirxahlıq, düzlük, səxavət, mərdlik,

1. Yenə orada, s.221.

1. Nizami Gəncəvi. Yeddi gözəl, s.177-191.

səmimilik, təvazökarlıq, halallıq, zəhmətkeşlik və s. kimi keyfiyyətləri, Şər – bədxahlıq, kinlilik, yalançılıq, xəsislik, xəyanətkarlıq, lovgalıq, tekabbür, müftəxorluq və s. kimi xasiyyətləri ehtiva edir.

Şəxsiyyətin integrallı keyfiyyətlərinin in'ikası baxımından poemadakı daha iki novella maraq doğurur. Bunlar qara geyimlər şəhərindən bəhs edən birinci və "Mahanın hekayəsi" adlanan beşinci novellalardır.<sup>1</sup> Hər iki hekayə "insan isteklərinin, ehtiraslarının əsiri olmamalıdır" prinsipi üzərində qurulmuşdur və "çox istəyən azdan da olar" həqiqətini isbatlamağa xidmət edir. Sonuncuda Nizami yalançılıq mövzusuna da toxunur və bunu "şeytan xisleti" kimi qiymətləndirərək yazar:

Bə'zi divxasiyyet insanlar da var,  
Adəm övladını yoldan çıxardar...  
Yalana doğrudan pərde tutarlar,  
Bə'zen de ki bala zeher qatarlar.  
Sönükdür hər zaman yalan xeyallar,  
Yalnız həqiqətdə ölməz qüvvə var...<sup>2</sup>

Şair yalanın insana fəlakət, düzlük və həqiqətpərəstiliyin isə səadət getirməsi fikrini ikinci novellaya daxil etdiyi "Süleyman və Bilqeyis" əhvalatı ilə də əsaslandırmışdır.

Şəxsiyyətin integrallı keyfiyyətləri haqqında Nizaminin baxışları bir çox yeni cəhətləri ilə so-

1. Yenə orada, s.135-163, 209-234.

2. Nizami Gəncəvi. Yeddi gözəl, s.222.

nuncu əsəri olan "İsgəndərnamə"də də öz eksi ni tapmışdır. Şair özünün kamil şəxsiyyət konsepsiyasına uyğun olaraq, burada yenidən hər bir şeydə orta həddi gözləmək ideyasını irəli sürür. Misal üçün, israfçılığın ziyanolu olduğunu söyləməklə yanaşı, xəsisliyin də fayda getirmədiyi ni qeyd edir.<sup>1</sup> İnsan ele yaşamalıdır ki, başqalarına xeyir vermediyi halda, ziyan da vurmasın.<sup>2</sup> Nizami yenidən ümidsizliyə qapılmağı rədd edir, necə çatın vəziyyət olur-olsun, "çarə qapsını üzünə bağlamamağı" məsləhət görür.<sup>3</sup> Şair dözümlülüyü, iradəli və əzmkar olmağı ən mühüm keyfiyyət kimi qiymətləndirərək yazar:

**Meğlub olan zaman uca görünmek,  
Dağılan vaxt özünü cəmləmek.  
Şam kimi içəridən ciyeri yandırmak,  
Dişarıdasa şadlıqla şö'lələnmək...<sup>4</sup>**

Nizamiyə görə, əksər insanların ümidsizliyi, başqalarına olan inamsızlığı müvəqqəti uğursuzluqlardan, ötəri məqsədləri böyük niyyət saymasından irəli gelir. Lakin şair oxucusuna tövsiyə edir ki, "cahan qəmə dəyməz, şadlıqə meyl et!", əhəmiyyətsiz şeylərdən ötrü kədərlənməmək üçün insan qarşısına real vəzifələr qoy-

1. Nizami Gəncəvi. İsgəndərnamə. filoloji tərcümə, s.69.

2. Yenə orada, s.69.

3. Yenə orada, s.111.

4. Yenə orada, s.193.

malıdır.<sup>1</sup> İnsan hayatı mə'nasını əbədi dəyərlər kontekstində araşdırmalı ve yer üzündə vəzifəni dərk etməlidir:

**Her şeyi özlünçün ekmek ne yarar?  
Dünyada hesabsız ruzi yeyen var!  
Keçenler zehmetle ekdli bağdan,  
Gelenler meyveni dermiş her zaman.  
Keçenler bılır çox şey ekmışdır bize,  
Biz de ekməlliyk genc neslimiz.  
Dünya bir tarladır, diqqətli baxsaq,  
Hamı bir-bırına cütçüldür ancaq.<sup>2</sup>**

Bələ olan halda, var-dövlət dalınca qaçmaq, sərvət toplamağı həyatın mə'ha və məqsədinə əvərmək əbəsdir. Şair İsgəndərin Nüşabə ilə görüş sahnəsində, həmçinin "Qibtlı Mariya və onun kimya hazırlaması", "Yoxsul çörəkçi və onun varlanması" kimi hekayelərdə bu fikri məntiqi şəkildə əsaslandırır. Həyatın mə'nasını və insanın yer üzündəki missiyasını düzgün anlayan şəxsiyyət yaşayışını və başqları ilə münasibələrini da düzgün qura bilir. Şair bu mövqeyini əsərin son hissəsində təsvir etdiyi ideal cəmiyyətin timsalında əyanlılaşdırır.

Ideal cəmiyyətdə yaşayan insanlar hansı keyfiyyətlərə malikdir? Onlar doğruluqdan başqa bir şey bilmirlər. Öyrilik, yalan onlara yaddır. Onlar bir-birinə köməyi özlerinin vəzifəsi sayırlar. Heç kəs üstünlüyə can atmır, hamının mali

berabərdir. Onlar əğrılıq, xəbərçilik bilmir, bir-birinin nöqsanlarına göz yumurlar. Birgə sevinir, birgə kədərlənirlər, onlar qan tökmürlər, tələbatlarını zəruri olan həddə ödəyirlər. Qızıl və gümüşə onları aldatmaq mümkün deyil və s.<sup>1</sup>

Bütün bunlar şəxsiyyətin mə'nəvi-əxlaqi keyfiyyətləri, onun özünə və başqlarına münasibətinin xarakteri barədə Nizami ideyalarının ümumiətdirilməsi və məntiqi yekunlaşdırılması idi. Həmin ideyalar bu gün üçün də aktualdır və yəqin ki, bəşəriyyət durduqca öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

1. Nizami Gəncəvi. İsgəndərnâmə. filoloji tərcümə, s.353.

2. Nizami Gəncəvi. İsgəndərnâmə, s.386.

1. Yena orada, s.573-576.

## IV FƏSİL

### Nizamî Gəncəvinin yaradıcılığında liderlik və idarəetmə psixologiyası məşələləri

Nizami Gəncəvini ensiklopedik biliklərə, güclü müşahidə qabiliyyətinə və nadir analitik təfəkkürə malik bir sənətkar kimi şəxsiyyət problemi özü-özlüyündə maraqlandırmırıdı. Dahi mütefəkkirin şəxsiyyətin mahiyyəti, təşəkkülü, sosial-psixoloji məzmunu, integral keyfiyyətləri və kamilliya çatması yolları ilə bağlı axtarışları daha yüksək bir vəzifəyə — şairin ictimai idealından doğan ədalətli dövlət ideyasına, insanın hədsiz fiziki, zehni və mənəvi imkanlarını tam reallaşdırmağa, onun ahəngdar inkişafına şərait yaranan mükemmel ictimai qurulus nəzəriyyəsinə tabe edilmişdir. Daha dəqiq desək, bunlar bir problemin üzvi, dialektik vəhdət təşkil edən iki cəhəti kimi Nizami zəkasını bütün həyatı və yaradıcılığı boyu məşğul etmişdir.

Dövlətin mahiyyətini və onun ictimai həyatda təşkiledici rolunu, tənzimləyici funksiyasını en

müasir elmi baxışlara uyğun şəkildə anlayan Nizami, ilk növbədə, belə bir ilkin prinsipdən çıxış edirdi ki, "dövlət anlayışı ilə zülm anlayışı bir araya siğa bilməz. Dövlət məzhabində zülm haramdır. Zülm edən adam dövlətlə dost ola bilməz". Dövlətin başına keçmiş zalim padşahı, şair "samanlığa girmiş eşşəyə" bənzədir və "eşşəyə deyil, samanlığa yaziq" deyir.<sup>1</sup>

Bu prinsipa uyğun olaraq Nizami "Xəmsə"də "dövlət başçısı necə olmalıdır?", "dövlət başçısının həqiqi liderə çevrilmesinin şərtləri hansılardır?", "idarəetmə işi necə təşkil olunmalıdır və burada psixoloji amillərin rolu və əhəmiyyəti nədən ibarətdir?" — kimi suallara cavab axtarmışdır. "Xəmsə"nin təhlili göstərir ki, şairin bu məsələlərə dair baxışları "Sirlər xəzinəsi"ndən "İsgəndərnamə"ya qədər müyyəyen təkamül yolu keçmiş, həm lirik ricətlərdə, həm dövrünün ayrı-ayrı hökmardarlarına müraciatlarda, həm də Xosrov, Bəhram, İsgəndər kimi hökmərə obrazlarının təqdimi və səciyyəsində öz əksini tapmışdır.

Bəri başdan belə bir cəhəti qeyd edək ki, Nizami dövrün poetik ənənəsinə uyğun olaraq, əsasən şahları öz əsərlərinə baş qəhrəman seçmişdir. Lakin şair həmin personajlara tam fərqli bir münasibət ifadə etmişdir ki, bu da əsl ədəbi novatorluq və cəsarət nümunəsi kimi qiymətləndirilməlidir.

Nizamiyə qədərki farsdilli ədəbiyyatda şahla-

I. M.Ə.Rasulzadə. Azərbaycan şairi Nizami.  
Bakı, 1991, s.212.

rin hakimiyet hüquqı ırsı prinsipa göre əsas-landırılırdı və onlar hansıa ilahi verginin daşıyi-  
cısı sayılırlıar. Bu təsəvvür xüsusi "fərr" anlayış-  
ı ile ifadə olunurdu. "Fərr" dedikdə, şahın başı  
üstündə hala şəklində mövcud olan ilahi nur na-  
zərdə tutulurdu. "Fərr" anlayışı məsələn, Nizam-  
ının birbaşa ədəbi sələfi sayılan böyük fars şa-  
iri Əbü'lqasim Firdovsinin "Şahnamə"sində geniş  
əksini tapmışdır. Nizami isə "fərr" konsepsiyası-  
nı kökündən yanlış sayaraq redd etmiş və öz ba-  
xışlarını ona qarşı qoymuşdur. Şairin fikrincə, li-  
derlik keyfiyyəti ilahi vergi ilə deyil, şəxsiyyətin  
sosial münasibətlər sisteminde formallaşış tə-  
millaşan əxlaqi-mə'nəvi xüsusiyyətləri ilə müəy-  
yen olunur ki, burada əsas şərt liderin bir şəxsiyyət  
kimi kamiliyi, birgə fealiyyəti və münasibətləri  
düzgün təşkil edib tənzimləmək qabiliyyəti,  
insanlara ədaletli, həssas münasibəti və bütün  
bunların nəticəsi kimi meydana çıxan şəxsi nü-  
fuz və ta'siridir. Xosrov Pərviz, Bəhram-Gur və  
Makedoniyalı Isgəndər kimi tarixi şəxsiyyətlərin  
bədii təqdiminin xarakteri şairin bu mövqeyini  
ayani şəkildə nümayiş etdirir. Beləliklə, Nizami  
əslində liderliyin xarizmatik konsepsiyasını redd  
etmiş olur.

Nizamiya görə, liderlik keyfiyyəti ırsən də ke-  
çə bilməz. Şair "Leyli və Məcnun"da oğlu Mə-  
həmmədə müraciətə dedi:

1. Бу барəдə бах: Е.Э.Бертельс. История персидско-таджикской литературы. М., 1960.

Ad ve nəsəb (mənşə) kiçik yaşlı üçündür,  
Böyük ağacın nəslə axtarılmaz.  
O yerde ki, böyük olmağın lazımdır,  
Menim oğlum olmağının sənə faydası yoxdur.  
Aslan kimi özün ordu qıran oll  
Öz xisletinin övladı oll.."

—sözlərində həmin mövqeyi aydın şəkildə  
ifadə etmişdir. Deməli, şair liderliyin şəxsiyyətin  
ırsı mənsubiyət və yüksək mənşəyi ilə deyil,  
"öz xisleti" ilə, yəni mə'nəvi-psixoloji xüsusiyyətləri  
ilə şərtlənən bir keyfiyyət olması ideyasını  
irəli sürür. Nizamiyə görə, Xosrovun Sasani  
hökmdarı Hörmüzün, Bəhramın isə başqa bir  
Sasani şahı Yəzdigürdün oğlu olması onların ölkəyə  
başçılıq etməsi üçün hələ kifayət deyil.  
Ona görə, hər iki tarixi şəxsiyyət Nizami əsərlə-  
rində şahlığı layiqliyini və dövlətə başçılıq et-  
mek qabiliyyətini sübut etməli, liderlik iddialarını  
əsaslandırmalı olurlar. Nizami Isgəndərin, guya,  
Iran şahları nəslindən olması barədə saxta tezi-  
si redd edib, onun Makedoniya hökmdarı Feylə-  
qusun (Filippusun) oğlu olduğu barədə tarixi hə-  
qiqəti irəli sürməklə də, mahiyyətçə özünün hə-  
min ideyasının təsdiqinə çalışmışdır. Isgəndərin  
Iran şahları nəslindən olması fikrini ortaya atan-  
lar, bu yolla onun Iran taxtına yiyələnməsinin  
"fərr" konsepsiyasına uyğunluğunu əsaslandı-  
raq məqsədi güdmüşlər. Nizami isə bu fikri tək-  
zib edərək, Isgəndərin Iran taxtına şəxsi şücaət  
və qəhrəmanlığı, əqli və mə'nəvi keyfiyyətləri

1. Nizami Gəncəvi. Leyli və Məcnun. filoloji tərcümə, s.51.

sayesinde yiyelendiğini görmemiştir.

Nizamının liderliyin xarizmatik konsepsiyesini ve ırsan keçması ideyasını redd etmesi, heç da onun "İstənilən adam lider ola biler" mövqeyində dayanması demek deyildir. Şair bu məsələdə, şübhəsiz, şəxsiyyətin fitri-genetik keyfiyyətlərinin, psixofizi kompleksinin rolunu nəzərə alırı. Lakin hər halda, liderliyin sosial münasibətlər və fəallıq, aqlı-məhnəvi kamilləşmə prosesində əldə edilən keyfiyyət olması fikrini döñə-döñə vurğulayırdı və əsas diqqəti problemin bu aspektinin açıqlanmasına yönəldirdi. Şairin həmin məsələyə dair fikirlərinin müfəssəl şəhənə keçməzdən əvvəl bir məsələ üzərində də danışmaq lazımdır.

Mə'lumdur ki, müasir psixologiya elmində liderliklə yanaşı, "rəhbər" anlayışı da mövcuddur. Rəhbərin liderdən başlıca fərqi onun rəsmən tə'yin olunması və ya seçilməsindən ibarətdir. Nizami əsərlərində ırsı hüquqa əsasən və ya zoraki yolla hakimiyyətə yiyeleñən şahlar öz statusu baxımından rəhbər anlayışına daha çox uyğun gelir. Orası da bəllidir ki, çox zaman kortəbi şəkildə irəli çıxan və statusunun ən mühüm göstəricilər nüfuz və tə'sirdən ibarət olan lider rəhbər olmaya da bilər. Böyük şair humanist dünyagörüşüne uyğun olaraq, rəhbərin həm də lider keyfiyyətlərinə malik olmasını, yəni bu iki statusun bir şəxsin simasında təcəssüm etməsini məqsədəuyğun sayırdı. Nizami yaxşı anlayırdı ki, rəhbər və liderin müxtəlif şəxslər olması

cəmiyyətdə münaqışa ehtimalının mövcudluğu-na şərait yaradır, ictimai asayiş və sabitlik üçün potensial təhlükə törədir. Şairin öz dövründə baş verən və tarixdən də yaxşı bəlli olan hadisələr bu fikrin düzgünlüyünü sübut edirdi. Odur ki, Nizami şahların taxt-tacın onlara verdiyi hüquq və səlahiyyətlərlə, sanksiyalar sistemi ilə yanaşı, öz təbəələri arasında şəxsi nüfuz və tə'sirə malik olmasını, beləliklə, ölkənin həqiqi lideri keyfiyyətini qazanmasını mühüm bir şərt kimi irəli sürürdü. Şairin öz yaradıcılığında liderlik və idarəetmə məsələlərinə geniş yer verməsi də mehz bu mövqeyin nəticəsidir.

"Sirlər xəzinəsi"ndə Nizamının bu problem ətrafında əsasən didaktik planda verilmiş mülahizələri ilə rastlaşırıq və şair əsərə daxil etdiyi kiçik hekayələrlə həmin mülahizələri bədii şəkildə əsaslandırmışdır. Bu baxımdan, əsərin "Ədaleti qorumaq və insafa riyat etmək haqqında" adı daşıyan ikinci "məqaləti" daha çox diqqəti cəlb edir. Həmin parça bùsbütün şaha müraciətə yazılmışdır və bu müraciətin əsasında bir ideya – ədaləti olmaq, zülmü boşlaşmaq, xalqa münasibədə diqqəti və qayğıkeş olmaq ideyası dayanır:

...Əger sen şahsansa, şahlıq mülküni abad et,  
Əger gövhərsənse, ilahi tacını abad et.  
Bu memlekətin hökmranlığı və işi senindir  
Sinəni ger, bunlar hamısı sinəlerini səninçin əribər...

Adililik xeyirxahlıq güdmekdir,  
 Bu, xalqdan xılas olmaq üçün böyük senetdir.  
 Ölkenin ve qoşunun xeyirxahi olsan,  
 Bütün ölkə ve qoşun da sənə yaxşılıq dileyecekdir.  
 Memlekətin evini yıxan sitemkarlıqdır  
 Əbedi seadət xalqı az incitməkdən hasıl olur.  
 Qabaqda aqibət var, gel ondan qabaq  
 Öz əməllerini gözden keçir və fikirləş.  
 Xalqın rahatlığını tələb et, zülm nedir?  
 Bu işin hasılı xəcalətdən başqa nə ola biler?

Göründüyü kimi, Nizami ədaləti olmağın zəruriyini həm də şahin öz mənafeyi baxımından əsaslandırır: təbəələrə qarşı ədaletli, xeyirxah münasibət onların qəlblerinin fəth olunması ilə nəticələnir və bu təqdirdə onların hökmdara münasibətində qorxu hissi deyil, sevgi və minnədarlıq duyğuları üstünlük təşkil edir. Zülm və sitem isə hakimiyətin dayaqlarının sarsılmasına və son nəticədə xəcalətə, peşimanlığa gətirib çıxarır.

Nizami bu müddeaları "Nuşirəvanla veziri və bayquşların söhbəti" adlı ibretamız bir hekayə ilə əsaslandırmışdır. Alloqrik səciyyə daşıyan bu hekayədə Nizami tarixdə "Ənuşirəvani-adil" (ədalətli Ənuşirəvan) adı ilə məşhur olan Sasanı hökmdarının həyatından xəyalı bir epizod təsvir edir. Vəziri ilə ov zamanı yolu xaraba bir kəndə düşən Nuşirəvan iki bayquşun toyqabağı söhbətinin şahidi olur və bayquşlardan birinin o birinə: "Əger hökmər budursa, mən sənə süd

I. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.86-88.

bahası olaraq, yüz min belə xaraba kənd verərəm" deməsi, onun əhvalında ciddi təbəddülətə səbab olur. Zülmü və zorakılığı hakimiyətinin başlıca prinsipinə çevirmiş Nuşirəvan öz siyasetinin acinacaqlı nəticələrini görüb, dərin mə'nəvi-psixoloji sarsıntı keçirir və bundan sonra ədalət qanunlarını bərpa edib adının tarixə "Adil" kimi düşməsinə nail olur.

Bu epizod Nizamının nə üçün yuxarıda şaha mücariətlə "öz əməllerini gözdən keçir və fikirləş" deməsinin səbabını aydınlaşdırır. Şairin fikrincə, hər bir lider (rəhbər) vaxtaşını olaraq öz fəaliyyətinin nəticələri barədə, ilk növbədə, özünə hesabat verməli və real nəticələrin əsasında fəaliyyətinin prinsipləri və təşkilində zəruri təshihlər etməlidir. Bu, həm onun keyfiyyətcə təkmiləşməsinə, həm də nüfuzunun qorunmasına şərait yaradır.

Nizami bu istiqamətdə fikirlərini "Sirlər xəzinəsi"nin dördüncü "məqaləti"ndə də davam etdirir. "Ədalətdən gözəl hüner yoxdur!" – deyən şair yenə üzünü hökmdarlara tutaraq yazar:

**Zülm etmek bəyenilen emel deyil, çünki bu,  
 Öz üzünün suyunu (abrını) və xalqın qanını tökmək deməkdir...**

**Dadlara çat, xalqın hümmətindən qorx,  
 Gece yarısı zülmkar elindən edilən ah və əfqanlardan qorx!**

I. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, s.90.

Zülm qilincini onların yolundan uzaq eš ki,  
Onların zehirli oxları sene döymesin.  
Ədalet padşahlığın esas şorıldır.  
Cahanın qeddarlığı onsuz da bize besdir...<sup>1</sup>

Bu misraların ardında verilmiş "Qarı ve Sultan Səncərin hekayəsi" şairin fikirlərinin düzgünlüğünü əyani şəkildə sübuta yetirir. Sərəxo darğası tərəfindən öz evindəcə döyüllüb təhqir olunan, böhtana mə'rız qalan qarının küçədən keçən Sultan Səncərin ətəyindən tutub ölkədəki haqsızlıq və zülmdən şikayət etməsi və "sən ondan ötrü şahsan ki, zülmü azaldasan, başqları xəstə olarsa, sən onlara dərman verəsən",<sup>2</sup> – deməsi Nizamının liderlik və idarəetmə üsulu ilə bağlı baxışlarını aşkarlamaq nöqtəyi-nəzərindən mühüm mə'ha yükünə malikdir. Şair bu hekayə ilə nə demək istəyir?

Birinci, hər bir lider öz mə'murlarının fəaliyətini və onların insanlarla rəftarını daim nəzarət altında saxlamalıdır. İkinci, vaxtaşını olaraq, insanların şikayət və istəklərini dinləməli və öz fəaliyyətində bunları nəzəre almalıdır. Bunun üçün ilk növbədə, adı insanların səsinin ona çatmasına normal şərait yaratmalıdır. Əger Sultan Səncər şikayətləri dinləmek üçün normal imkan yaratsayıdı, qarı küçədə onun ətəyindən tutmağa məcbur olmazdi. Üçüncüüsü və ən mühümü, Nizami qarının dili ilə demək istəyir ki, hakimiy-

1. Nizami Gəncəvi. Sirdər xəzinəsi. filoloji tərcümə, s.99-100.

2. Yenə orada, s.102.

yət yalnız selahiyət və məziyyət deyil, həm də bəlkə ondan da artıq, mə'suliyyət və bordur. Hər bir lider insanlar arasında bu mə'suliyyəti dərk etməli və öz borcunu layiqince yerinə yetirəlidir. Onun bir lider kimi nüfuzu və tutduğu məqama layiq olub-olmaması son nəticədə bu amille müəyyən olunur.

Nizami əsərə daxil etdiyi "Zülmkar padşah və düzdanışan kişinin hekayəsi" ilə lider üçün daha vacib bir keyfiyyəti açıqlayır. "Lider daim tənqid üçün açıq olmalıdır, əks təqdirdə o, həqiqətin və inkişafın qapısını öz üzünə bağlamış olur" – hekayədən çıxan başlıca nəticə budur.

"Sirlər xəzinəsi"ndəki "Cavan şahzadə və onun qoca düşmənləri" adlı hekaya Nizaminin idarəetmədə psixoloji məqamlara necə böyük əhəmiyyət verdiyini göstərmək baxımından son dərəcə maraqlıdır. Hekayədə Mərvdə yenice hakimiyətə gəlmış gənc şahzadə təsvir olunur. Onun idarəetmə işində tətbiq etmək istədiyi yeniliklər köhnə, yaşlı və dövlət mə'murlarının müqavimətinə rast gelir və hətta qiyam təhlükəsi yaranır. Bundan pərişan olan şahzadə yuxuda müdrik bir qoca görür və həmin qoca ona cəsərli olmağı, dövlət aparatını öz əleyhdarlarından təmizləməyi tövsiyə edir və obrazlı şəkildə deyir:

Buda köhne budağı, yeni pöhre görersen,  
Teze, cavan budaqdan teze behre görersen.  
Sel qoymasa işlesin kökü yera çinarın,  
Uzanarmı əlli felekklere çinarın?

Göz açmasan kor qalar öz yerinde bulaqlar,  
Coşmaz yerin qelbində, gözlerinde bulaqlar.<sup>1</sup>

Bu hikayə ilə idarəetmə işində sosial stereotiplərdə mühafizəkarlıq məsələsinə, başqa sözlə, köhnəliklə yeniliyin mübarizəsi problemini toxunan Nizami köhnə dövlət mə'murlarının mühafizəkarlığını, ilk növbədə, psixoloji amillə izah edir. Şairin fikrincə, onlar öz stereotiplərinin əsiri olaraq yeniliyi psixoloji cəhətdən qəbul edə bilmir və hər vasitə ilə islahatlara mane olmağa çalışırlar. Odur ki, köhnə psixologiyasının, ətalətli təfəkkürün, mühafizəkar stereotiplərin daşıyıcıları ilə idarəcilikdə, ictimai həyatda yenilik və dəyişiklərlə nail olmaq mümkün deyildir. Nizaminiñ bu fikirləri yaşadığımız dövr üçün də olduqca aktual səslənir.

Nizaminiñ "Xəmsə"yə daxil olan ikinci əsəri "Xosrov və Şirin" məhəbbət mövzusunda yazılısa da, burada liderlik və idarəetmə psixologiyası ilə bağlı məsələlər geniş yer tutur. Əslində bu problem əsərdə məhəbbət xətti ilə paralel şəkil-də inkişaf etdirilir və müxtəlif cəhətlərdən şərh olunur. Bu faktın özünün də böyük mə'nası vardır. Əgər birinci xətt Xosrovun daxili kamilləşməsinə, yüksək əxlaqi-mə'nəvi keyfiyyətlər qazanmasına xidmət edirsə, ikinci xətt onun bir ölkə başçısı kimi real, praktik fəaliyyətini, bu sahədəki səhvərini, mübarizələrini və uğurlarını eks etdirmək funksiyasını yerinə yetirir.

1. Nizami Gancavı. Sirdər xəzinəsi, s.131.

Əsərdə liderlik və idarəcilik problemi ilə bağlı Nizaminiñ ilk müləhizələri Xosrovin atası Hörmüzung hakimiyəti dövrünün təsviri zamanı irəli sürürlür. Çoxlu nəzir-niyazdan sonra Xosrovin simasında özünə varis əldə etmiş Hörümüz "Ədalət bayrağını daha da yüksəyə qaldırır" və "zalımların qolunu bağlayır".

Dedi: "Carçı, çağır! Eşitsin alem,  
Her kim zülm eləse, görecək sitəm.  
Əger bir at gedib girse tarlaya,  
Bırı bağdan meyve, güi oğurlaya,  
Bırısi naməhəm qadına baxsa,  
Bır gözəl evine yadi buraxsa,  
Ən ağır cezama olacaq düçar!"  
Şah and İcdi, dedi, sınmaz bu İlqar.<sup>2</sup>

Göründüyü kimi, Hörmüzung fərmanının əsasında şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipi, həmcinin əxlaqi təmizlik ideyası dayanır. Lakin bu fərmani ilk pozan elə Hörmüzung öz ciyərparası, gənc şahzadə Xosrov olur. Bu xəbəri Hörmüze çatdırırlar. Şah çətin bir vəziyyətə düşmüştür. Saray əhli haqlı olaraq deyir:

Əger bu işi senin oğlun deyil, özgesi eləseydi,  
Sen onun ev-eşyini dağıdardın.  
Bell, qan alan bir damara yüz neşter vura biler,  
Amma öz damarına gelendə eli titr...<sup>2</sup>

1. Nizami Gancavı. Xosrov və Şirin, s.56-57.

2. Nizami Gancavı. Xosrov və Şirin, filoloji tərcümə, s.58.

Lakin Hörmüzün "əli titrəmir". O, qətiyyətlə öz oğlunu layiqincə cəzalandırır. Xosrov bütün saray əhli qarşısında üzr isteyir və atasından bağışlanması xahiş edir. Nizami bu hərəkətə öz münasibətini belə bildirir:

Doğma bir övlada evvel ne sayaq,  
Ədaletle ceza veriliirdi bax!  
Hani o adalet, o insaf hanı?  
Vere öz oğluna belə cezanı.  
İndi yüz yoxsulun töküle qanı,  
Nahaq qan tökəne bir ceza hanı?'

Beləliklə, Nizami liderlik və idarəetmə psixologiyası baxımından mühüm bir ideya irəli sürür. Bu da liderin obyektivliyi və mütləq ədaletliyi ideyasıdır. Şairə görə, haqqıqı lider başçılıq etdiyi sosial qrupun bütün üzvlərinə eyni gözəl baxmalı, istənilən hərəketin qiymətləndirilməsində obyektivliyə dönmədən, ardıcıl şəkildə riayət etməlidir. Bu cür davranış qrup üzvlərinin psixologiyasına tə'sir göstərməklə, onların lidərə münasibətində dərhal əksini tapır və liderin nüfuzunu yüksəlməsinə, onun təqlid üçün nümunəyə çevrilməsinə səbəb olur.

Xosrov cəzalandırıldıqdan sonra babası onun yuxusuna girir və təselli verərək, evində məclis qurduğu kəndliyə verilmiş taxtinın əvəzinə şahlıq taxtı əldə edəcəyini bildirir. Bu epizodun mühüm mə'nası vardır. Xosrov hakimiyyətin

I.Nizami Gəncəvi, Xosrov və Şirin, s.59.

qanuni varisi olsa da, şahlıq taxtına birdən-bira yetişmir. Bunun üçün o, Şirinin tə'siri altında dəyişib kamillaşmali, rəqibləri ilə mübarizədə özü-nü təsdiq etmeli, bir sözlə, liderlik iddiasının əsassız olmadığını sübuta yetirməlidir. Nizami məsləhəni məhz belə qoyur.

Tezliklə Xosrov hakimiyyətə çatmaq yolunda ilk ciddi manə ilə üzləşir. Atasının düşmənləri onu gözdən salmaq üçün Xosrovun adına pul sikkələri vurub, müxtalif yerlərə göndərirlər. Hörmüz bundan xəber tutub qəzəblənir. Müdrük Büzürgümidin məsləhəti ilə Xosrov ölkəni tərk edib Azərbaycana – Şirinin yanına gəlir. Bir müddət sonra Hörmüz vəfat edir və bunu eşidən Xosrov İrana qaydır və taxta çıxır. Nizami Xosrovun hakimiyyətinin çox davam etməyən bu dövrünü təsvir edərək yazar:

O cavan şah gelib uğurlu vaxtda  
Öz məmlekətində oturdu taxtda...  
Dünyanı tikdirdi, abad eyledi,  
Fitnədən ölkəni azad eyledi.  
O qeder zəlile oldu pasiban  
Çıxdı Nuşirevan xalqın yadından.  
Memlekət işini qurtardı, sonra  
Başladı yene de qonaqlıqlara.  
Günleri həmişə ovda keçirdi,  
Ovlayıır, quşlayır, şərab içirdi...<sup>1</sup>

I.Nizami Gəncəvi, Xosrov və Şirin, s.112.

Göründüyü kimi, idareetmə sahəsində müəyyən müsbət addımlar atsa da, Xosrov hələ liderlik məs'uliyyətini dərk etmir və az sonra "məmləkət işini" bitmiş hesab edib kefə qurşanır. Bu məs'uliyyətsizliyi tezliklə onun taleyində öz əksini tapır:

Xosrov Bəhram Çubin kimi ağılı və güclü bir rəqiblə üzləşir. Nizami bu epizodu təsvir etməyə başlayarken ağılı və düşüncənin ordudan, qoşundan güclü olması fikrini irəli sürür:

On adam öldürer bir qılinc eğer  
Düşünce ordunu salar derbedər.<sup>1</sup>

Şairin fikrincə, Bəhram məhz düşüncəsinin gücü sayəsində Xosrovu taxtdan salmağa nail olur. Bəhram insanlara məqsədönlü tə'sir (inandırma və təlqin vasitəsilə) göstərərək, tədricən onları Xosrovun əleyhinə qaldırır. Bu zaman onun vurğuladığı cahətlər Xosrovun "uşaq olması", "bir rudun səsinə bir ölkəni bağışlaması", kefciliyi və "eşqbazlığı"dır.<sup>2</sup> Əslində bu epizodla Nizami rəhbərlə liderin konfliktini təsvir etmişdir. Bəhram ictimai rə'yə davamlı tə'siri nəticəsində müvəqqəti də olsa, ölkənin faktik lideri səviyyəsinə yüksələ bilmişdi. Nizaminin "rəiyyəti şahın əleyhinə qaldırdı", "şah rəiyyəti özündən dönük gördü", "rəiyyət hər tərəfdən baş qaldır-

1. Nizami Gəncəvi. Xosrov və Şirin, s.114

2. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, s.111-112.

di", kimi ifadələri Bəhramın həqiqətən böyük nüfuz qazanması və xalqı arınca apara bilməsindən xəbər verir. Rəsmi şah olsa da, ölkədə nüfuzu olmayan, liderlik statusuna hələ yetişməyən Xosrov "bu qovğada başını götürüb aradan çıxır"<sup>2</sup> və yenə da Şirinin yanına gelir. Hakimiyət cəbhəsində uğursuzluqla üzləşən Xosrov Şirinin eşqi ilə təselli tapmağa çalışır, lakin Şirinin ağır ten'ləri, kəskin məzəmməti ilə qarşılaşır. Şirinin Xosrova dediyi sözlərdə liderlik səviyyəsine yüksəlmək üçün daha mühüm bir keyfiyyət qeyd olunmuşdur:

Dünyanı yaxşı çalışan tapır,  
Cahangırılık durğunluğu sevmir  
Hər işdə gecikmək mümkün olsa da,  
Padşahlıqla durğunluq olmaz.  
Əger padşahlığa diqqətə baxsan,  
Əzmi itl olan vurub aparıb...<sup>3</sup>

Bu sözlərdə "lider fəal, diribaş, əzmkar olmalıdır, süstlüyə, ətalətə yol verməməlidir" — qənaəti aydın şəkildə öz əksini tapmışdır.

Şirinin sözleri Xosrovun fəallığı üçün təkan roluunu oynayır və o, Rum qeyşərinin köməyi ilə yenidən taxt-taca yiyələnir. Lakin şahlıq məs'uliyyəti ona yene ağırlıq edir və:

Qelbim gülüstana getmek arzular,  
Əfsus ayağımda var qızıl cidar.

1. Yena orada, s.112.

2. Yena orada, s.112.

3. Yena orada, s.138.

Ne bele cidarı açmaq mümkündür,  
Ne de o zencirle uçmaq mümkündür.  
Birinin dərdindən xəstelenmişəm  
Mümkünmü bir elin qəminini çekəm?..<sup>1</sup>

— deyərək mə'nəvi əzablar burulğanında çırpınır. Xosrovun bir şah və bir insan kimi bu iztirab və tərəddüdləri Şirinə qovuşana qədər davam edir.

Xosrovun ikinci dəfə taxta çıxması ilə təxminən eyni vaxtda Məhənbənu vəfat edir və Şirin onun yerinə hakimiyyət başına keçir. Şirinin hökmranlığı Nizamının təbliğ etdiyi baxışlara tam uyğun şəkildə həyata keçirilir və şair bir ölkə başçısı kimi, Şirinin amalının, niyyatının yaxşı olmasına, qalan müsbət cəhətlərin də buradan, yəhi həmin ali sosial yönümdən doğduğunu xüsuslu olaraq qeyd edir:

Şirinin eline çatanda şahlıq,  
Ölkəden her yana yayıldı işıq.  
Ədalətə etdi rəiyyəti şad,  
Mehbuslar olundu hebsden azad.  
Şəher qapısından bir bac almadı,  
Heç bir ekinçidən xərac almadı...  
Bolluq oldu, her şey mehsul getirdi,  
Bir buğda denəsi yüz den yetirdi.  
Şahın niyyətleri xoş olsa eger,  
Otdan gül yerine görverler biter.  
Pis niyyət bir ağac quru budaqdır  
Bolluq xoş niyyətdən yaranacaqdır...<sup>2</sup>

1. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 151-152.

2. Yena orada, s. 159-160.

Bir müddət sonra Xosrovlə birləşdikdə Şirin eyni idarəetmə prinsiplərini ona da təlqin etməyə çalışır. "Şirinin Xosrovu elma rəğbatlaşdırması" adlı fəsil bunu aydın şəkildə göstərməkdədir. Şirin Xosrovu "inək kimi ayağı ilə öz südünü vurub dağıtmamağa", "məzлumların ah və qarğışlarından qorxmağa" çağırır, rəhbərlik işini məs'uliyətlə, düşünülmüş şəkildə, ehtiyatlı, təbəələrin əhval-ruhiyyəsini, ehtiyac və arzularını nəzərə almaqla həyata keçirməyin vacibliyini əsaslandırır. Onun Xosrova etdiyi xəbərdarlıq olduqca tə'siri və mənqididir:

Dünyada zülm etmək qoçaqlıq deyil,  
Rəiyyət bəsləmek çox yaxşıdır, bil.  
Qorxuram düz çıxsı, çox da məsəlmiş,  
Sevilməyen bir şah belə söylemiş:  
Necə çox yaşayar köhnə bir dövlət?  
Rəiyyətə baxmaz, göstərməz rəğbet.  
Məndən yaxşı de, er vardır daha kim  
Dünyada tek qalar bir belə hakim.  
Güvənər özüne, öz cəlalına  
Baxmaz rəiyyətə, qalmaz halına.  
Bir zaman çıxaraq bir xoşbəxt insan  
Zülme düşmən olar, xalqa mehriban.  
Xeyirxəliq edər o, ildən-ile  
Şahlığa başlayar el birliyile...<sup>1</sup>

1. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 319-320.

Bu sözlər əslində Nizaminin özünün dövrünün hökmdarlarına xəbərdarlıq idi. Həmin xəbərdarlığın mahiyyəti nədən ibarətdir? Nizami demək istəyir ki, əgər rəhbər şəxs öz tabeliyində olan insanlara münasibətdə ədaletli, qayğıkeş, həssas və obyektiv olmazsa, bu, uyğun reaksiya doğurur və həmin insanlar içərisindən onların istək və tələblərinin ifadəçisi olan lider yetişər və kollektivin (Nizamidə "elin") gücü ilə ("şahlığı") ələ alar. Tarix də, müasir dövrümüz də, elmi nəzəriyyə və təlimlər də Nizaminin bu qənaətinin düzgünlüyünü sübut etməkdədir.

Beləliklə, Şirin Xosrovun ölkənin formal rəhbərənən həqiqi liderinə çevrilməsini arzulayır və bunun üçün mühüm şərtlərdən biri kimi elmə yiylənməyi tövsiyə edir. Xosrov bu məsləhətə əməl edir və müdrük Büzürgümidi çağıraraq, ona elmi-fəlsəfi problemlər ətrafında çoxlu suallar verir. Nizaminin geniş mənzərəsini yaratdığı bu dialoq İsgəndərin hind filosofu ilə səhbatini xatırladır, bununla da şairin "İsgəndərnama"yə və İsgəndər surətinə təbi olaraq galib çıxdığını göstərir. (Eynilə Büzürgümidin Xosrova qırx nəsihət verməsi, Ərəstun, Əflatun və Sokratın İsgəndəra ünvanlaşdırıqları "nəsihətnamə"ləri yada salır).

"Xosrov və Şirin"də idarəetmə psixologiyası baxımının bir epizod xüsusi maraq doğurur. Həmin parçaya diqqət yetirək:

**Əzəldən dövr edən bu dünya bełə,  
Xosrov kimi bir şah görməmiş hełə.**

Hüzuruna qəbul başlayan zaman,  
Önündə durardı bir cərəga insan.  
Varlılar durardı birinci səfde,  
Yoxsullar ikinci, arxa terefdə.  
Üçüncü sıradə elil, naxoşlar  
Bir ayağı gorda qarı, ixtiyar.  
Dördüncü sıradə ancaq dustaqlar,  
Açıq deyil qollar, bağlı ayaqlar.  
Beşinci sıradə qatıl, günahkar,—  
Bir ehval soruşub danışmadılar.  
Ümidsiz olmasın bu cür teqsirkar,  
Qarşıda efv emri asdırardılar.  
Gözetçi deyirdi hamiya birdən:  
"Arxanda dayanan cərəgeye bax sən!"  
Yoxsulu görürdü varlı olanlar,  
Çox şükür edirdi bu hala onlar,  
Yoxsulun gözüne xəsto deyənde  
Şükr edib deyirdi: "Merez yox məndə".  
Dustaqları xəste olardı çox şad.  
Deyirdi: "Şükr olsun, gəzirəm azad".  
Qatılı deyənde dustağın gözü,  
Xoşbəxt görünürdü özüne özü.  
Qatıl görəndə ki, ümidi yolu var  
Şükr edib deyirdi: "Canım qurtarar".

Bu epizod Xosrovun idarəetmədə psixoloji amildən necə məhərətlə istifadə etdiyini, insanların düşüncə ve əhvalına məqsədyönlü tə'siriinin mexanizmini göstərir. Şübhəsiz, Nizami döhasının məhsulu olan bu səhnə böyük şairimizin

idarəetmə işinin, insanlara psixoloji tə'sirin inca-liklərinə qədər dərindən bələd olduğunu nüma-yış etdirir.

Nizaminin liderlik probleminə dair baxışlarını araşdırmaq baxımından onun "Leyli və Məcnun" poemasının sonunda Şirvanşah Axsitana nəsi-hətlərini eks etdirən parça da əhəmiyyətlidir. Nizami şaha nələri tövsiya edir? Şairin vurğuladığı başlıca məsələlər bunlardır: sayıqlıq, ədalət, sə-xavət, əzmkarlıq, xeyirxahların günahlarını ba-ğışlamaq, düşmənlə sülh imkanı varsa, hərb et-məmək, qüdrətli olduğun qədər də təmkinli ol-maq, nə qədər ağıllı olsan da başqalarının fikri-nə biganə olmamaq, sabit xarakteri olmayan adamlardan uzaq gəzmək, hər bir işin sonunu qabaqcadan düşünmək, "doqquz addimla başa gələcək işdə onuncu addimi atmamaq", sözün-də bütövlük, yaxına buraxdiğın adamları sına-maq, hər kəsə inanmamaq, sırr saxlamağı bacar-maq, ən çətin anlarda belə iradəli olmaq və təbəələr qarşısında zəif görünməmək və s.'

Qeyd olunan keyfiyyətləri, Nizami Xosrov, Bəhram və ən dolğun şəkildə İsgəndər surəti-nə təcəssüm etdirmişdir. Bu isə onu göstərir ki, göstərilən şəxslər tarixi simalar olsalar da, daha çox Nizaminin öz baxış və ideallarını eks etdirir-lər. Məsələn, Bəhramın hakimiyyətə gelərkən söylədiyi "ədalət nitqi" əslində şairin özündən obrazın dilil ilə bəyan edilmiş fikirləridir:

I.Nizami Gəncəvi. Leyli və Məcnun. filoloji tərcümə, s.256-258.

İndi ki, taxtü-tac verilmiş mənə,  
Ele işlərem ki, tanrı bayənə.  
Allah qoysa, gerek çalışam ele,  
Məndən incimesin bir insan belə.  
Menim dergahımın xas olan qulu,  
Menim kimi gerek düz getsin yolu.  
Doğruluk yaxşıdır, uymayın yada,  
Birçə düzlükdədir nicat dünyada.  
Sağ qulaq düzüldən eyləse hezər  
Bir çox sol qulaqlar çəkəcək zərər.  
Keçər bir neçə gün, man istirahət  
Eyləyib saçaram ele ədalət.  
Vəzifəm, sənətim bu olsun gerek,  
Zülmkara zülüm, adile kömək...<sup>1</sup>

Padşahlığının ilk dövründə Bəhram bu nitqin-de irəli sürdüyü müddəələrə əməl edir. Onun ədalətli bir şah kimi təşkilatçılıq bacarığı quraqlıq dövründə bütün parlaqlığı ilə üzə çıxır. Nizami-nin təsviri sayesində gözümüz önünde ekstre-mal şəraitdə nöqsansız fəaliyyət göstərən əsl li-der və ölkə başçısı canlanır:

Quraqlıq nəticəsində ölkədə qıtlıq yaranır. Bunu görən Bəhram ehtiyat ərzaq anbarlarını işə saldırır. Həmin anbarlardan varlırlara müna-sib qiymətlə, yoxsullara isə pulsuz taxıl verilir. Qalan taxıl quşlara töküür ki, onlar da ölməsin-lər. Eyni zamanda Bəhram xəzinə hesabına başqa ölkələrdən taxıl alır, dəvə karvanları ilə ölkəyə gətirdir. Beləcə, dörd il davam edən quraq-

I.Nizami Gəncəvi. Yeddi gözəl, s.95.

ləq dövründə ölkədə yalnız bir nəfər acıdan ölürlər. Bunu eşidən Bəhram böyük təessüf keçirir, pərişan olur, Tanrıya üz tutub bağışlanması xahiş edir. Onun bu keyfiyyəti müqabilində Tanrı da mərhamətini əsirgəmir. Sonrakı dörd ildə ölkədə bir nəfər de ölmür. Əhali artıb çoxalır, ölkə firavanlıq içərisində yaşayır. Bəhramın göstərişi ilə gün iki yerə bölünür: birinci yarısı iş üçün, ikincisi, "eyş" (istirahət) üçün nəzərdə tutulur. Yeddi il ölkə əhalisindən vergi alınmır...<sup>1</sup>

Bəhramın daha bir tədbiri xüsusilə maraqlıdır. O, ölkədən altı min "neğməkar sənətkar - çalğıçı, rəqqas, hoqqabaz" toplayıb dəstələrə ayırır, hərəsini bir şəhərə qəsəbəyə göndərir ki, "həm xalqı xoşlaşdırınlar, həm də özləri xoş olsunlar".<sup>2</sup> Beləliklə, Bəhram əhalinin yalnız maddi tələbatını deyil, mə'nəvi tələbatını da ödəmək qayğısına qalır. Bu cəhət Nizamının liderlik və idarəetmə ilə bağlı görüslərini səciyyələndirmək üçün mühüm göstəricidir.

Lakin görünür, Bəhramın qazandığı müvəffəqiyyət onun başını gicəlləndirir, ölkədəki nüfuzu onu arxayınlığıdır və o da Xosrov kimi kefa qurşanır. Bundan istifadə edən Çin xaqanı ölkəyə hücum edir. Bu zaman Bəhramın davranışları psixoloji baxımdan maraq doğurur.

Bəhram hər şeydan əvvəl, ölkədəki daxili vəziyyəti öyrənir. O, görür ki, qoşun nazla bəsləndiyindən hərb sənətini yadırğayıb. Sərkərdələrin

səhə münasibəti birmə'nali deyil, bir çoxları artıq düşmənə gizli elaqəyə girmişlər. Odur ki, Bəhram tədbirlə hərəket etmək qərarına gelir. Ölkəni nayiblərinə tapşırıb, özü bir müddət qaçıb gizlənir. Bundan xəbər tutan Çin xaqanı qələbəsinə yüz faiz əmin olub kefa başlayır, "düşmənidən bəyənmədiyi işi görməklə məşğul olur".<sup>1</sup> Bu barədə dəqiq mə'lumat alan Bəhram özünə sadiq üç yüz atlı ile hücuma keçir, gece ikən çinlilərin sərəxoş və dağınıq əsgərlərini darmadağın edir.

Qəlebedən sonra o, qoşunda və sarayda təmizlik işləri aparır. Yenidən əsl liderlik keyfiyyətləri nümayiş etdirən Bəhram bir müddət sonra arxayınlığı, yeddi gözəlin əfsanələr aləminə dalır. Ölkədə vəziyyət təzədən pisləşməyə başlayır. Bəhramın e'timad göstərdiyi vəzir Rast-Rövşən zülmə, özbaşinalığa və hərc-mərcliyə rəvac verir. Bu yandan da Çin xaqanı hücuma keçir. Bəhram yenidən çıxış yolu arayır. Adı bir çoban ona ibrət dərsi verir. Həmin epizoddan bəhs edərkən M.Ə.Rəsulzadə yazar: "...şairin yürütmək istədiyi fikir aşkarıdır: padşah və ya dövlət başçısı sürüye cavabdeh bir çoban deyil, bundan daha artıq, sürüünün salamatlığı üçün mə'suliyyət daşıyan bir köpəkdir. Bu vəzifəni unudaraq kefa dalan və idarəni zalımlara tapşırıran hökmardarlarla hekayədəki "dişi canavarla cütłəşen köpek" arasında heç bir fərq yoxdur. Cöldə rastlaştığı çobanın vəzifəsində səhlən-

1. Nizami Gəncəvi. Yeddi gözəl. filoloji tərcümə, s. 92-95.

2. Yenə orada, s. 95.

I.Nizami Gəncəvi. Yeddi gözəl. filoloji tərcümə, s. 109.

karlıq etmiş köpəyi cazalandırdığını görərək gözleri həqiqətə açılan Bəhrama, şair dərhal "həftənin yeddi gecasını yeddi iqlim gözəlləri ilə keçirməyi" tergidib onu "edalet gözəlinin" ("peykərsədil") qucağına atır".<sup>1</sup>

Şəraitü özü üçün tam aydınlaşdırın (bu işdə yeddi məhbusun şikayətini dinləməsi də mühüm rol oynayır) Bəhram əhalinin gözü qabağında zalim vəziri dar ağacından asdırır və iştirak edənlərə üz tutur:

**Şah dedi: "Kim qalxsa bu cür göylərə,  
Ruzgar yixar onu bu minval yere.  
Xeyanətkar olar eller bednamı,  
Pislerin pislikdir her sərəncamı.  
Zülm eyleyib eger şur qaldırsa, bil,  
Göndərər məzara onu her adıl.  
Sanma ki, dayağı yox ədaletin,  
Yer, göy qulluğunda durmuşdur metin.  
Kim salsa dünyada zülüm bağını  
Deməli, bağlar öz el-ayağını"...**<sup>2</sup>

Bəhramın bu hərəkəti ani çılgınlıqdan doğmayıb şüurlu səciyyə daşıyır və psixoloji effekt əldə olunmasına yönəlmışdır. Ümumiyyətlə, Bəhramın liderlik üslubu bir çox cəhətdən Xosrovun üslubundan fərqlənir. Bəhram başqaları ilə məsləhətləşməyə, mühüm tədbirləri aşkarlıq şəraitində həyata keçirməyə və bununla ictimai

1. M.Ə.Rəsulzadə, Azərbaycan şairi Nizami, s.214.

2. Nizami Gəncəvi. Yeddi gözəl, s.296.

rə'ye istinad etməyə daha çox meyllidir. Bu isə artıq liderlik üslubunda avtoritarizmdən uzaqlaşma əlamətləridir. Elə həmin cəhət Bəhramı Nizamının sonuncu əsərinin qəhrəmanı olan İsləndərə yaxınlaşdırır.

Nizami yaradıcılığında liderlik problemini ilk dəfə tədqiqat obyektiına çevirmiş professor Ə.S.Bayramov tamamilə əsaslı olaraq, Nizami irsində yalnız İsləndərin ölkənin, xalqın lideri səviyyəsinə qalxa bildiyini göstərərək yazır: "İsləndər öz fealiyyətində üç əsas bələya qarşı çıxır: zülm, nadanlıq, bədxahlıq. Həmin anlayışların məzmununa fikir verilsə, hər üçü ümumbəşəri bəla, böyük insan qrupu və müəyyən ölkə əhaliisinin taleyi ilə bağlı məsələlərdir. Deməli, Nizamının əqidəsinə, xalqın, bütün insanların taleyi ilə bağlı məsələlərin həlli ilə məşğul olmaq həqiqi liderin əsas sosial funksiyası olmalıdır.

Odur ki, onun yaratdığı ideal lider – model, təqəlidə layiq nadir şəxsiyyət kimi verilir. Bu halda, sosial sırayət və sosial təlqin mexanizmi da-ha yaxşı işləyə bilər".

"İsləndərname"nın geniş təhlili alimin bu fikirlərinin düzgünlüyünü bir daha təsdiq edir. İsləndərin yüksək liderlik keyfiyyətləri artıq onun taxta çıxmasının ilk dövründən özünü göstərir. O, gənc də olsa, maksimalizmdən uzaqdır, odur ki, "atasından qalan ayinlərdən ağılı qəbul edəni saxlayır".<sup>2</sup> İnsanların yaşayışını yaxşılaşdırmaq

1. Ə.S.Bayramov. Psixoloji düşüncələr. Bakı, 1994, s.138.

2.Nizami Gəncəvi. İsləndərname. filoloji tərcümə, s.74.

sahesində bir sıra tədbirlər görür, o cümlədən tacirləri, sənətkarları və kəndliləri vergidən azad edir, abadlıq işlərinə xüsusi diqqət yetirir. Müelliminin "ağılı məsləhətçi qılıncaqdan və sərvətdən yaxşıdır" tövsiyəsinə əməl edərək, müdrik filosof Ərəstunu bütün işlərdə özünün məhrəminə çevirir. Nizami bu birliyi Isgəndərin gelecek uğurlarına tə'minat verən bir amil kimi qiymətləndirir və fikrini daha mühüm bir cəhəti qeyd etməklə yekunlaşdırır:

Bizim ayağımız süst olsa hergah,  
Zerər yox, ancaq ki, süst olmasın şah.  
Padşahın ayağı sürüşse artıq,  
Çıxar memlekətde bir qarşıqlıq...<sup>2</sup>

Nizami Isgəndəri məhz "ayağı sürüşməyən" və bununla da hər cür "qarşıqlıq" ehtimalını aradan qaldıran iradəli, cəsur və müdrik bir şəxsiyyət kimi təqdim edir və onun simasında bütün yaradıcılığı boyu inkişaf etdirdiyi prinsiplərin tam, dolğun təcəssümüne çalışır.

Isgəndər ilk liderlik imtahanını zəncilərlə döyüş səhnəsində verir və bu sınaqdan ləyaqətlə çıxır. Ərəstunun məsləhəti ilə zəncilərə qarşı yürüşə başlayan Isgəndər, ən əvvəl, məsələni dinciliklə hell etmək məqsədi ilə gözəl danışq qabiliyyəti olan yaxın dostu Tutiyanuşu Zəngibar padşahının yanına elçi kimi göndərir. Lakin

1. Yenə orada, s.71.

2.Nizami Gəncəvi. Isgəndərnama, s.72.

"divsifət" zəncilər digər elçilərin gözü qarşısında onun başını kəsib qanını içirlər. Dəhşətə gəlmış digər heyət üzvləri qayıdır hadisəni Isgəndərə nəql edirlər. Isgəndər döyüş əmri verir. Lakin rumlular ne üçünə cəsarətsiz vuruşur, zəncilərlə ilk döyüşdə çoxlu tələfat verirlər. Bunun səbəbi üzərində düşünən Isgəndər məsələnin psixoloji tə'sirlə bağlı olduğunu anlayır, başa düşür ki, Tutiyanuşun başına gələn hadisə rumluları vahiməyə salmışdır. O, vəziri Ərəstunun məsləhəti ilə çıxış yolu tapır. Bir neçə zənci əsir tutulur. Onlardan birinin başı kəsili və qalanlarının gözü qarşısında Isgəndər aşpaza əmr edir ki, bu başı bişirsin. Əvvəlcədən xəbərdar edilən aşpaz başı aparır, bir müddət sonra qara qoyunun bışırılmış başını getirib hökmdarın qarşısına qoyur. Şah hamının iştirakı ilə başı "acgözlükə" yeyir. Qalan zəncilər azad edilir, onlar qaçıb bu hadisəni öz padşahlarına danışırlar. Eyni zamanda Isgəndərin hərəketi rumlulara cəsərat verir, onları ürekli olmağa ruhlandırır. Beləliklə, prof. Ə.Bayramovun yazdığı kimi, "psixoloji tə'sir üsulunun tapılması və tətbiqi Isgəndərin qələbəsini tə'min etdi".<sup>1</sup>

Sonuncu qanlı döyüş səhnəsində Isgəndər daha bir lider keyfiyyəti nümayiş etdirir. "Qorxunc" zəncilərin "zərif" rumlulara üstün gəldiklərini gördükdə, özü döyüşa atılır:

1. Ə.S.Bayramov. Psixoloji düşüncələr, s.141.

Düşündü: "Mən özüm olaram aslan,  
Ayırram özümü bu qorxaqlardan.  
İndi ki, qorxmuşdur qoşunun qelbi  
Mən özüm aparam gerek bu herbi"...

Bu epizoda Nizami liderin şəxsi nümunə göstərməsinin vacibliyini və əhəmiyyətini göstərmək istəmişdir.

İsgəndər ikinci dəfə İran şahı Dara ilə mübarizədə bir lider kimi özünü təsdiq edir. Uzun illər Yunanistandan xərac alan Dara İsgəndərin xəracı vermədiyini görüb qəzəblənir. Müdrük Fəriburzun məsləhətinə qulaq asmayıb döyüşə həzırlaşır. Nizami Daranın məğlubiyyətini bir tərəfdən onun şəxsi tekabbürü və real şəraiti düzgün qiymətləndirə bilməməsi, digər tərəfdən isə onun ölkə daxilində öz sosial dayaqlarını tam itirməsi ilə izah edir. Döyüş meydanında Daranın tək qaldığını göstərən şair yazar:

Daranın yaxınlığında inanılmışlar yox idi,  
Çünki heç kəsin üreyində ona rəğbet yox idi.<sup>2</sup>

Daranın özünə yaxın sərkərdələr tərəfindən öldürülmesi də onun bu vəziyyətini təsdiq edir. Az sonra əhali İsgəndərin onlara qayğıkeş münasibətini görüb "Daranın zülmünün sirlərini açırlar".<sup>3</sup> Mə'lum olur ki, Dara "xalqla ünsiyyətini itiribmiş", ölkədə haqsızlıq, böhtənciliq at oynan-

1. Nizami Gəncəvi. İsgəndərnama, s.90.

2. Nizami Gəncəvi. İsgəndərnama. filoloji tərcümə s.151.

3. Yenə orada, s.167.

dirmiş, xəzinədən oğurluq edilmiş, ən başlıcası isə:

Ölkədə tərk oldu sənət, sənətkar,  
Heyhat, bundan böyük felaketmi var?  
Sənətkar el çəkmiş öz sənətindən,  
Başqa bir sənət yapmış cəbren.  
Pehlevanlıq eder çoldən gelenlər,  
Çölədə şahzadələr qarovalı çeker.  
Əkinçi el qatmış ordu işinə,  
Əsgerlər başlamış ekin-biçinə...

Deməli, Daranın süqutunun əsas səbablarından biri, sosial təbəqə və qruplar arasında hüdüdların itmesi, nəticədə sabitliyin pozulması, ölkənin mə'nəvi iflasa uğraması olmuşdur. Bunu dərk edən İsgəndərin ilk göstərişi da "hami öz sənətinin dalınca getsin" olur.<sup>2</sup> Daradan fərqli olaraq, ağılla hərəkət edən İsgəndər İran ə'yanlarının toxunulmazlığını tə'minat verir, ölkəni şahzadələr arasında bollub bilavasita idarəciliyi onlara həvələ edir. Bununla o, ölkə üzərində əsasən mə'nəvi nüfuzunu tə'min etməyə çalışır. Onun İranın qədim paytaxtı İstəxrde taxta çıxmazı da simvolik səciyyə daşıyır. Lakin bu zaman söylədiyi nitqə İsgəndər öz hakimiyətinin prinsiplərini, başqa sözə desək, liderlik əslubunun mahiyyətini açıqlayırlar:

1. Nizami Gəncəvi. İsgəndərnama. s.170.

2. Nizami Gəncəvi. İsgəndərnama. filoloji tərcümə s.168.

Öyrendim o adil, ulu tanrıdan,  
 Ədalet yolundan dönmerem bir an.  
 Yoxsula, mezluma olaram kömek,  
 Qaralıq geceye parlayan şimşek.  
 Ağlımlı düşüncəm olmuş mənə yar.  
 Bu dünya himayəm altında yaşar...  
 Nə aciz qarınca, ne de güclü fil,  
 Əlimden bir zərər görmez onu bil.  
 Ovcumun içinde olsa da, yene  
 Dikmərem gözümü özge mülküne.  
 Xalq mənə versə de eziyyət, keder,  
 Qiymaram incisin menden bir nefer...  
 Qaldırırmış her kimin varsa hüneri,  
 Zəncire çekerəm divaneləri.  
 Düşüknlər, dilsizlər tapacaq aman,  
 Qurtulmaz elimden boş yeyib-yatan.  
 Vücudu sağlamlar bunu bilmeli,  
 Sənədən gerek boş qalmasın eli...  
 Kim günah işlətse, cəzaya çatar,  
 Peşiman olursa, edləm bağışlar...  
 Vücadum olmuş hem bulud, hem güneş,  
 Bir elimde su var, bîrində ateş...  
 Yamani edərəm yaxşılıqla ram,  
 Yaxşılara yamanlıq etse, qoymaram...!

İsgəndərin bütün sonrakı fəaliyyəti onun axıra qədər bu prinsiplərə sadıq qaldığını, onları da-ha da inkişaf etdirib təkmilləşdiriyini göstərir. Bu, Nizamının idealına tamamilə uyğundur. İsgəndəri bir ideal lider kimi öz baxışlarının ifadəcisinə və canlı təcəssümüne çevirən Nizami

*I. Nizami Gəncəvi. İsgəndərnamə, s.187-189.*

onun təqdimində bə'zən ən xırda detallara da diqqət yetirir, İsgəndərin xarakterinin bütün tamlığı ilə açılmasına çalışır. Bu baxımdan İsgəndərin taxta çıxma mərasimində sınaq məqsədilə ona verilən suallar və gənc hökmdarın cavabları maraq doğurur, eyni zamanda İsgəndərin bir lider kimi fəaliyyətinin nə qədər şüurlu səciyyə daşıdığını nümayiş etdirir:

"Padşahdan soruşdu bir igid oğlan:  
 "Xalq neçin alçaqda, sən ucadasan?  
 Deyirsən hamı bir yoldaşıq, ancaq  
 Nedir bu aşağı, yuxarı? Burax!"  
 Dedi:"Mən başçıyam, xalq ise ümmət,  
 Baş yere enerə, pozular şövkət.  
 Otlara yaraşar başını eymek,  
 İnsanın başıya ucada gerek.  
 Padşahın mövqeyi olmalı uca,  
 Görənlər nur alsın ondan doyunca".  
 Başqa bir dilaver dedi: "Şəhriyar.  
 Ağılı kimseyə bezək ne yarar?  
 Qelbinde var senin tanrı sıfeti,  
 O palçıq vücudu vurma zinəti".  
 Şah dedi: "Şahane debdebe, şövkət,  
 Gözləre bəxş edər yenilik elbet.  
 Onuncun edirəm özümü gülsen  
 Gözünüz nurlansın, ürek olsun şen.  
 Görümürsen, atlaz don geyince bahar,  
 Ne qədər zövq alır ondan ruzigar?"...

*I. Nizami Gəncəvi. İsgəndərnamə, s.190-191.*

Bu mükalime ile Nizami liderin nüfuzunun, tabeliyində olan şəxslərin ona münasibatının təkcə mə'nəvi-əxlaqi keyfiyyətlər, təşkilatlılıq bacarığı, eqli və fiziki qabiliyyətlər ilə deyil, həmdə liderin davranış tərzi, onun statusuna aid olan formal elementlər, hətta onun zahiri görkəmi, etikət əməl etməsi ilə şərtləndiyi fikrini irəli sürmüştür. Şairin liderlik konsepsiyasının mükamməliyini göstərmək baxımından bu, son dərəcə əhəmiyyətli faktdır.

İran taxtına yiyləndikdən sonra İsgəndərin cəsür bir fateh kimi coxsayılı yürüşləri başlayır. Həmin yürüşlərin mahiyyət və məqsədini M.Ə.Rəsulzada düzgün açıqlayaraq yazar: "Nizami göstərir ki, İsgəndər üçün ordu da, hərb də məqsəd deyil, yalnız bir vasitədir. "Hərb üçün hərb" prinsipini o, kökündən rədd edir. Şairə görə, İsgəndər fitnəkarlılıq heç bir müharibə etməmişdir. Daraya qarşı etmiş olduğu sərf müdafiə müharibəsindən başqa, onun qalanlarından seçilən iki mühüm döyüşü olmuşdur. Bunlardan biri, misirlilərin xahişi ilə zəngibasarlı başqınçılara, digeri isə qafqazlıların xahişi ilə soyğunçu ruslarla qarşı edilmişdir. Bütün başqa yürüşlərini isə İsgəndər tədbir və fövqələdə hərbi nümayişlərlə nəticələndirmiş, qan tökmədən istədiklərinə nail olmuşdur".<sup>1</sup>

Həqiqətən də belədir. Vəziri Ərestunun "qəlbləri fəth etmək" barədə məsləhətinə dönmədən əməl edən İsgəndər eksər məsələləri qı-

*1. M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami, s.217*

lincən yox, ağıl və zəkanın gücü ilə həll edir. Onun Hindistan və Çin yürüşləri buna əyani sübutdur. Müdrik və humanist bir hökmdar kimi İsgəndər qarşılaşdığı problemləri zor və məcburiyyətə deyil, inandırma və nümunə yolu ilə, insanların qəlbina və şüuruna tə'sir göstərmək vasitəsilə həll etməyə üstünlük verir. Bu baxımdan "İsgəndərin qıpçaq cölüna çatması" adlanan epi-zod diqqətəlayiqdir.

Cindən qayidan İsgəndər Səqlab cölüna yetişir və burada çoxlu qıpçaq tayfaları ilə rastlaşır. Azad həyata öyrəşmiş qıpçaq gözəlləri örtük-süz, əl-ayaqları açıq gəzirdilər. Onları gorən "tamrzi, subay əsgərlər cavaniq odundan cuşa gəldilər".<sup>2</sup> Bundan narahat olan İsgəndər tayfa başçılarını yanına çağırıb vəziyyəti danışır və tələb edir ki, qadınlar üzlərini örtsin. Məgrur köçərilər: "Bizim adətimizlə gərək gözlər qapan-sın!"<sup>3</sup> – deyə cavab verirlər və öz adətlərindən əl çəkməyəcəklərini bildirirlər. Nəsihətin faydasız olduğunu gorən İsgəndər müdrik Bəlinasdan çarə istəyir. Bəlinas qara qranit daşdan bir qadın heykəli düzəldir, üzərinə isə ağ mərmərdən çadra salır. Heykəl çöllükde hamının gördüyü bir yerdə qoyulur. Çadralı qadını gorən köçəri qızları da "həya edərək üzlərini örtdülər".<sup>3</sup>

Beləliklə, Nizami göstərir ki, çox zaman zorla, quru nəsihət və təbliğatla başa gəlməyən iş-

*1. Nizami Gəncəvi. İsgəndərmamə. filoloji tərcümə s.307.*

*2. Yenə oruda, s.308.*

*3. Yenə oruda, s.309.*

lərə nümunə gücünə, psixoloji tə'sir vasitəsilə nail olmaq mümkündür və müdrik lider bu həqiqəti öz fəaliyyətində, idarəcilik praktikasında da im nəzəre almalıdır.

"İqbalname"də Nizami İsgəndərin liderlik üslubu barədə daha geniş şəhrlər verir və bunu onun tarixi qələbələrinin, uğurlarının rəhni kimi mə'nalandırır. Bu baxımdan aşağıdakı parça xüsusi maraq doğurur:

...Özüne düzlüyü eyleyib şuar,  
O, yeddi ölkəye oldu hökmdar.  
Tedbir soruşardı iş bilənlərdən  
Odur ki, olmuşdu özü işbilən.  
Yoxsa, rum papaqlı bir türk ne sayaq,  
Çine, Hindistana basardı ayaq?  
Deyirlər, getseydi o bir yer üstə,  
Yanında hazırlıbu altı dəste:  
Minlərcə en möhkəm, mərd qılıncvuran  
Durardı emrində onun her zaman.  
Əfsunda Harutu vurub keçənlər  
Neçə efsun quran, neçə caduger.  
Elə nitqlər ki, dilleri ateş  
Heyrandı onlara semada günəş.  
Alim, uzaqqören hikmetşünaslar,  
Saysız, hesabsızdı qiymətşünaslar.  
Qoca zahidler də vardi bir qəder  
Dua elerdilər onlar gecələr.  
Peyğemberlərə de getirib penah  
Almışdı orduya onlardan da şah.  
Bir işi dünyəne düşse, her zaman  
Kömək isteyərdi daim bunlardan.  
Bu altı dəstəden meclis qurardı

Onlardan iş üçün tedbir sorardı  
Hər kes bildiyini açıb deyerek,  
Ona öz işində edərdi kömək.  
Bu qəder köməkçi edib meslehet  
Düyünü açardı onlar nəhayət..."

Beləliklə, İsgəndər daim öz etrafında hərbçilər, cadugərlər, natiqlər, alımlar (filosoflar), zahidlər və peyğəmbərlərdən (yəqin ki, ekstrəsenslər) ibarət "məclis" (şura) saxlayar, bütün mühüm, mürəkkəb məsələlərin həllində onlara məsləhətəşərmış. Onun "yeddi iqlimə" hökmran olmasının əsas amillərindən biri də bu olmuşdur. Bu mə'lumatı verməklə Nizami təkcə İsgəndərin avtoritarizmdən uzaq, demokratik elementlərin güclü olduğu liderlik üslubunu xarakterize etməmiş, həm də ona öz müsbət münasibətini bildirmişdir.

Qeyd olunan altı dəstə içərisindən, şübhəsiz, İsgəndərə en yaxını və onun en çox ünsiyyətdə olduğu qrup alımlarıdır:

Əmr etdi, verildi bele bir ferman:  
"Alimdir gözümde en eñiz insan!  
Elmlə, hünerlə! — Başqa cür heç kes  
Heç kese üstünlük eləyə bilmez!  
Rütbələr içinde seçilir biri —  
Hamidan ucadır alimin yer!"  
Bele qərar verdi: yanında ancaq  
Hər kes öz elmiyle qərar tutacaq.

Həm elme, fənne eledi rəğbet  
Çünki elme teşviq edirdi dövlət.<sup>1</sup>

Məhz idarəetmənin elmi prinsiplərinə, elmi əsasda qurulmasına birinci dərəcəli əhəmiyyət verdiyindəndir ki, "İqbalname"də İsgəndəri əsasən alımlırlə, yeddi məşhur filosofla ünsiyyətdə görürük. Nizami bu cəhəti onun əqli-mə'nəvi kamillaşması və peygəmbər məqamına çatması prosesində həlledici amil kimi qiymətləndirir.

Mə'lumdur ki, peygəmbərliyin əsas şərti onun verildiyi şəxsin mö'cüza göstərməyə qadir olmasıdır. Bəs, İsgəndərin mö'cüzəsi nədir? Onun bu haqda sualına göylərdən gelən səs: "Sən bütün xalqların dilini bilacəksən, eynilə bütün xalqlar sənin rum dilində dediklərini tərcüməsiz anlayacaqlar", – deyə cavab verir.<sup>2</sup> Bu mö'cüzənin mə'nası nədir? Həmin məsələdən bəhs edən M.Ə.Rəsulzadə yazar: "Milli ləyaqətin tərcüməni dil deyilmi? Bəlli... Şair demək istəyir ki, millətlərarası nizam yalnız milli hüquqların tənininə ilə yaranı bilər".<sup>3</sup> Bu cəhəti eynilə şəxsiyyətə və şəxsiyyət hüquqlarına da aid etmək mümkündür və fikrimizcə, məsələnin bu cür yozumu Nizaminin dünyagörüşünə və yaradıcılığının ruhuna daha uyğun olar. Belə ki, "insanların dilini bilmək" mə'cazi anlamda onların qəlbine,

əhval-ruhiyyəsinə, istək və arzularına, ehtiyac və çətinliklərinə, bir sözlə, insanların psixologiyasına beləd olmaq deməkdir. İsgəndər ideal lider kimi məhz bu keyfiyyətə malik olmalı idi. Və bu fikir mahiyyət e'ləbarılə, Nizaminin liderlik məsələsinə dair baxışlarının özəyini təşkil edir, onun bütün "Xəmsə" boyu açıqladığı cəhətlərin mentiqi nəticəsi və yekunu kimi səslənir.



1. Nizami Gəncəvi. İsgəndərnəmə, s.430-431.

2. Nizami Gəncəvi. İsgəndərnəmə. filoloji tərcümə, s.519-520.

3. M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami, s.219.

## NƏTİCƏ

Nizami Gəncəvinin şəxsiyyət konsepsiyanının psixoloji aspektdə tədqiqinin obyektiv elmi əsası vardır. Belə ki, böyük şairin bədii irsi üzərində müşahidələrin göstərdiyi və nizamişünaslıq sahəsində çoxsaylı araşdırmların təsdiq etdiyi kimi, ölməz əsərlərində yaratdığı suratlərin daxili aləmini, mə'nəvi-əxlaqi keyfiyyətlərini ön plana çəkməsi, onların davranış, hərəkət və münasibətlərinin psixoloji cəhətdən əsaslandırması Nizaminin ədəbiyyat tarixinə gətirdiyi ən müümən yeniliklərdən biri olmuşdur.

Şərq fəlsəfi fikrində şəxsiyyətin iradə azadlığı və onun həyatına "qəza və qədərin" tə'siri etrafında gedən mübahisələrə cavab olaraq, Nizami "Xəmsə"da şəxsiyyəti "faili-muxtar" kimi təqdim etmiş, onun sırf xarici şəraitin və fövqəltəbib qüvvələrin ixtiyarında olan aciz məxluq deyil, tələbatlarından, istək və arzularından, sosial yönündən doğan davranışları, hərəkət və münasibətləri, başqa sözə, sosial-psixoloji fəallığı ilə öz taleyini müəyyənləşdirən ictimai varlıq olmasına ideyasını irəli sürmüştür. Beləliklə, şəxsiyyət problemi Nizami yaradıcılığının mərkəzi məsələlərindən biri olmuşdur ki, onun müasir elmi səviyyədə araşdırılması zərurəti de həmin reallıqla şərtlənir. Bu zaman problemin psixoloji aspekti-

nin açıllanması xüsusi aktuallıq kəsb edir, cünki indiye qədər Nizami yaradıcılığının araşdırılması, be'zi təşəbbüsler istisna olunarsa, əsasən ədəbiyyatşunaslıq istiqamətində aparılmışdır. Hərçənd sırf ədəbiyyatşunaslıq tədqiqatlarında da Nizami poeziyasında şəxsiyyət məsələsinin qoyuluşu və həlli ilə bağlı bir çox dəyərli fikir və mülahizələrin mövcudluğunu qeyd etməmək olmaz. Bunun özü də problemin professional mövqedən, hərtərəfli və kompleks şəkildə öyrənilmesi üçün e'tibarlı zəmin təşkil edir.

Mövcud elmi ədəbiyyatla tanışlıq göstərir ki, Nizami yaradıcılığında şəxsiyyət problemi, başlıca olaraq, şairin ümumi fəlsəfi-etik və ictimai baxışları, o cümlədən onun İntibah dünyaduyumunun vacib elementi olan humanizmi ilə əlaqədar, həmçinin yaradıcılıq metodunun müümən parametri, bədii ustalığını və poetik məharətini səciyyələndirən bir xüsusiyyət kimi maraq və araşdırma obyekti olmuşdur. Tədqiqatçılar belə bir fikirdə yekdildirlər ki, Nizaminin müxtəlif mövzulu beş poemasını bir ad – "Xəmsə" başlığı altında birləşdirməyə əsas verən, həmin əsərlər arasında daxili bağlılıq və əlaqəni tə'min edən, bir ana xətt kimi daim diqqət mərkəzində olan və inkişaf etdirilən cəhət məhz şairin orijinal şəxsiyyət konsepsiyasıdır.

"Xəmsə"ya daxil olan əsərlərin hər birində Nizami bu konsepsiyanın müxtəlif tərəflərini açıqlamış və öz e'cəzkar qələmi ilə oxucuların mühakiməsinə vermişdir. Əgər "Sırələr xəzinəsi"nda Nizami şəxsiyyətin mahiyətini daha çox

Üümümfəlsəfi planda şərh edərək, onun strukturunda fiziooloji və mə'nəvi-psixi, fərdi və ictimai amillərin nisbetini göstərməyə çalışarsa, "Xosrov və Şirin"da şair şəxsiyyəti artıq psixoloji bir reallıq kimi tədqiq edir, surətlərin daxili aləmini diqqət mərkəzine çəkir. "Leyli və Məcnun"da Nizami insan psixikasının ən derin qatlarına və sirlilə guşələrinə nüfuz edir.<sup>1</sup> "Yeddi gözəl"də şəxsiyyət fərd-sosium qarşıdurması kontekstində, şəxsi istəklərlə ictimai borcun konflikti şəraitində işıqlandırılır. I "İsgəndərnəmə"də Nizaminin şəxsiyyət konsepsiyası fəlsəfi miqyas kəsb edir, qlobal ictimai problemlərin qoyuluşu və həllinin məhvərndə dayanır. Göründüyü kimi, Nizaminin şəxsiyyət təlimi olduqca əhatəli, çoxşaxəli və sistemli xarakterə malikdir.

Nizami insanı yüksək qiymətləndirib onu yaradılmışların ən kamili və şərəflisi saysa da, onun ziddiyətlərini, tanrı tərəfindən müəyyən-leşdirilmiş yüksək məqama uyğun gəlməyən keyfiyyətlərini, töretdiyi zülm və ədalətsizlikləri də yaxşı görür, bunların səbəblərini açıqlayır, xillas yollarını arayır. Şair insanın ziddiyətlərini onun ikili təbieti ilə, daha dəqiq desək, onun iki başlanğıcından – cismani və mə'nəvi başlanğıclardan ibarət olması ilə izah edirdi. İnsanın digər canlılardan üstünlüyü onda mə'nəvi (ruhani) başlanğıcın olması ilə şərtlənir və məhz ruhun mövcudluğu sayəsində insan bioloji varlıq olaraq qalmır, şüurlu ictimai fealiyyətin subyektinə çevrilir. Nizami cismani başlanğıcı rədd etmir, yalnız heyvani instinktlərin cilovlanması, onla-

rın ağlabatan həddə ödənilməsini məsləhət görür, bioloji ehtirasların əシリ olmağın əleyhina çıxır. Bunun üçün insan öz təbəti dərk etmelidir – yalnız bu zaman o, özünün cəmiyyətdəki vəzifəsini anlaya və yerinə yetirə bilər.

Şübəsiz, Nizami ruhdan, mə'nəvi başlanğıcdan danışarkən, müasir terminologiya ilə desək, insanın sinir-psixi təşkilini, şəxsiyyətin strukturunda psixi element və funksiyalar sistemi nəzərdə tutmuşdur. Şair şəxsiyyətin psixoloji imkanlarını hüdudsuz sayır və onu maksimum reallaşdırmağa çağırırı. Məhz bu halda şəxsiyyət kamileşə, dəyişə və ətraf mühiti də dəyişdirə bilər.

Nizami şəxsiyyətin mahiyyətini bütün mürəkkəbliyi ilə, onun strukturunda bir tərəfdən fizioloji və psixi, digər tərəfdən isə fərdi və ictimai amillərin qarşıdurması müstəvisində şərh edir və ən mühümü odur ki, bu qarşıdurmanın mexaniki əkslik kimi deyil, dinamik keyfiyyətə və dialektik mahiyyətə malik ziddiyət kimi mə'halandırırı.

Nizami şəxsiyyətin tələbatlarını onun feallığının mənbəyi sayır və bu tələbatları onların xarakteri baxımından maddi və mə'nəvi (tabii və mədəni) olmaqla iki qismə böldürdü. Şair maddi tələbatın ödənilməsini şəxsiyyətin fiziki mövcudluğunun ilkin şərti kimi zəruri hesab etməklə yanaşı, mə'nəvi tələbatdan doğan fealiyyətə şəxsiyyətin inkişafına şərait yaradan mühüm amil kimi daha böyük önem verirdi.

Nizami tələbatların əmək fealiyyəti vasitəsilə ödənilməsini vacib şərt kimi irəli sürmüüs, əmə-

yin tələbata çevrilmesindən ötrü əmək tərbiyəsi-nə diqqət yetirmeyin əhəmiyyətini döne-döne qeyd etmişdir. "Əmək" dedikdə şair həm fiziki, həm da zehni əməyi nəzərdə tutmuşdur.

Nizami şəxsiyyətin formallaşması və inkişafında tə'lim və tərbiyanın rolunu yüksək qiymətləndirmişdir.

Xosrov, Bəhram və İsgəndər kimi qəhrəmanlarının təqdimində onların həm mə'nəvi-intellektual, həm də fiziki tərbiyəsi prosesinə xüsusi yer verməsi buna əyani sübutdur. Lakin şairin fikrincə, tə'lim-tərbiyə nə qədər mühüm məsələ olsa da, şəxsiyyətin təşəkkülü üçün kifayət deyil, şəxsiyyət bilavasitə ictimai həyat və fəaliyyətdə, başqa insanlarla qarşılıqlı münasibətlər və canlı ünsiyyət prosesində formallaşır və inkişaf edir. Bu prosesdə şəxsiyyətin daxili kolliziyları, necə deyərlər, öz-özü ilə mübarizəsi də ciddi tə'sirə malik olur. Nizamiyə görə, şəxsiyyət öz məqsədinə mübarizələr, səhvələr, büdrəmələr, e'tiraflar yolu ilə, təkmilləşə-təkmilleşə, öz-özünü "inqar edərək" yetişməlidir, çünki yalnız bu halda məqsəd şəxsiyyətin fəallıq mənbəyinə, ona çatmaq uğrunda fəaliyyət isə şəxsiyyətin inkişafının daimi stimuluna çevirilir. Bu inkişaf və kamillaşmə ağılla hissin, ictimai borc la fərdi istəklərin fasiləsiz toqquşması və son nəticədə ahəngdarlaşması, harmonik veziyyyətə gətirilməsi şəraitində baş verir. Şəxsiyyətin əxlaqı-mə'nəvi keyfiyyətləri, iddia səviyyəsi, özüne və başqalarına münasibəti bu prosesin gedisiyi müəyyənləşdirən amillər kimi çıxış edir.

Nizami belə hesab edirdi ki, kamil şəxsiyyət və mükemmel cəmiyyət dialektik vəhdətdə olmalıdır. Fərdi istəklərlə ictimai vəzifələr bir-birini inkar etməməli, eksinə, tamamlamalı, bir-birinin daha dolğun reallaşmasına şərait yaratmalıdır. Şəxsiyyətlə cəmiyyət münasibətlərində harmoniya pozulduqda faciə baş verir və bu, təkcə şəxsiyyətin deyil, həm də cəmiyyətin faciəsi olur. Çünkü fərdin azadlığını boğan, şəxsiyyəti bədbəxtliyə məhkum edən bir cəmiyyət xoşbəxt ola bilməz. "Leyli və Məcnun"da təsvir olunan faciə bunun əyani nümunəsidir.

Nizami bu əsərdə əsl psixoloq məharəti nümayiş etdirərək, insan psixikasının ən mübhəm proseslərini qələmə almağa nail olmuşdur. Şair Məcnun obrazında tənhalığın psixologiyasını müasir elmi təsəvvürlərə tam uyğun şəkildə açmış, frustrasiya, depersonalizasiya, özünümüşahidə, özünüütəhlil, identifikasiya və s. kimi psixoloji halət və proseslərin canlı, inandırıcı və tə'sirli mənzərələrini yaratmışdır.

Nizaminin şəxsiyyətə verdiyi əsas tələb, onda görmək istədiyi ən mübhəm keyfiyyət kamillik idi. Şairin nəzərində insanlar etnik və dini mən-subiyətinə, sosial mənşə və məqamına görə yox, yalnız kamillilik dərəcəsinə görə fərqləndirilməlidirlər. Şəxsiyyətin qiymətləndirilməsində yeganə me'yar da bu olmalıdır. Kamillik isə, Nizamiyə görə, son nəticədə özünüdərk və özünü-tərbiyə vasitəsilə aldə edilir. Özünü dərk edən şəxsiyyət sosial funksiyasını da dərk edir və ictimai feallığı ilə seçilir. Özünü dərk etməyənlər isə

ictimai borçlarını anlamır, öteri istek ve ehtirasla-  
rin əsiri olur, öz həyatlarını daimi vurnuxma və  
mə'nasız əyləncələrlə puç edirlər.

"Həyat—əməkdir" tezisini ireli süren Nizami biliyə, öyrənməyə daimi cəhdı şəxsiyyətin təka-  
mülündə mühüm amil sayırdı. Şair fitri iste'dad  
və qabiliyyətlərdən daha çox, insanın öyrəndiyi,  
əldə etdiyi, qazanılmış qabiliyyətlərinə əhəmiyyət  
verir, insanın bu yolla öz intellektual və fiziki  
potensialını aktuallaşdırma biləcəyi fikrini əsaslan-  
dırıldı. İnsanı çalışmağa, öyrənməyə çağırarkən,  
Nizami əsasən öyrənməyin praktik aspektini,  
əməli bilik və təcrübəsini, vərdiş və qabiliyyətlə-  
rin əldə olunmasını nəzərdə tuturdu. Şair belə  
hesab edirdi ki, insanın göstərdiyi hünerlər ilahi  
verginin, fövgələdə qüvvənin deyil, vərdiñin,  
zəhmətin nəticəsidir. Bu baxımdan o, işin invari-  
ant təkrarı nəticəsində avtomatlaşan, əsanlıqla  
və sür'ətlə həyata keçirilən icra üsulu kimi vərdi-  
şə xüsusi diqqət yetirmiş və onun formallaşması  
prosesini müasir elmi baxışlara uyğun şəkildə  
təsvir etmişdir.

Şəxsiyyətin temperamenti və tempera-  
mentlərin tipologiyası məsələsində Nizami öz  
kökləri ilə qədim yunan və Roma təbabəti və  
psixoloji fikrinə gedib çıxan və insan organiz-  
mında hansı mayenin (qan, bəlgəm, qara öd,  
sarı öd) üstünlük təşkil etməsindən asılı olaraq,  
uyğun temperament tipinin (sanqvinik, fiqmatik,  
xolerik və melanxolik) formallaşması ideyasına  
əsaslanan təlimin tərəfdarı kimi çıxış edirdi.

Nizami şəxsiyyətin integrallı keyfiyyətləri sis-

temində şəxsiyyətin əxlaqi-mə'nəvi xassələrinə,  
münasibətlərinə (özünə, başqalarına və borca  
münasibət), həmçinin şəxsiyyətin strukturunda  
fərdi və tipoloji xüsusiyyətlərə başlıca diqqət ye-  
tirmişdir. Özünüdürki fərdin şəxsiyyətə çevrilme-  
sində mühüm amil saydıgi üçün şair qafiliyi, na-  
danlığı, cahilliyyətə rədd etmişdir. Şaire  
göra, bu mənfi keyfiyyətlər şəxsiyyətin özüne və  
başqalarına münasibətdə bilavasita əksini ta-  
pır, özünütənqidin, e'lirafın yolunu bağlayır, tə-  
kebbürə, lovgalığa rəvac verir, şəxsiyyətin baş-  
qalarına münasibətində xudbinliyə, paşılıq, hə-  
səd, bədxahlıq və riyakarlıq üstünlük vermasi-  
na şərait yaradır. Nizami bütün keyfiyyətlərde if-  
ratçılığı rədd edir, döñe-döñe ölçü hissini, orta  
həddi gözləməyin vacibliyini vurgulayır. Bu key-  
fiyyəti şair həm də şəxsiyyətin psixi sağlamlığı  
baxımdan zəruri hesab edir.

Ümumiyyətlə, Nizami şəxsiyyətin integrallı  
keyfiyyətlərinə dialektik yanaşmış, o cümlədən  
fərdi və tipoloji xüsusiyyətlərin dialektikasını  
Xosrov, Bəhram və Isgəndərin timsalında əks  
etdirmiştir. Şairin Xeyir və Şər konsepsiyası isə  
onun bu mövqeyinin bütün dərinliyini açıb gös-  
tərir. Nizami bu anlayışları geniş mə'nada götür-  
muş və həmin adlar altında bütün keyfiyyətlər  
sisteminə nəzərdə tutmuşdur.

Şəxsiyyət problemi Nizamini heç də öz-özlü-  
yündə deyil, şairin bütün yaradıcılığı boyu inkişaf  
etdirdiyi ictimai idealı ilə üzvi əlaqədə maraqlan-  
dırıldı. Bu üzvi vəhdət şairin liderlik konsepsiya-  
sında öz əksini tapmış, bununla əlaqədar isə  
idarəetmə psixologiyası məsələləri şairin diqqət

mərkəzində dayanmışdır. Dövrün ədəbi ən'ənələrinə uyğun olaraq, əsasən şahları əsərlərinin baş qəhrəmanına çevirsə də, Nizami şahlığın ilahi vergi və fövqələdə bir keyfiyyət olması barədə geniş yayılmış təsəvvürləri qəbul etməmişdir. Şairin fikrincə, liderlik ilahi varlıq ilə deyil, şəxsiyyətin sosial münasibətlər sisteminde formalasılıb təkmilləşən exlaqi-mə'nəvi keyfiyyətləri ilə müəyyən olunur ki, burada əsas şərt liderin bir şəxsiyyət kimi kamiliyi, birgə fealiyyəti və münasibətləri düzgün təşkil edib tənzimləmək qabiliyyəti, insanlara ədalətli, obyektiv, həssas münasibat və bütün bunların nəticəsi kimi meydana çıxan nüfuz və tə'siridir. Xosrov, Bəhram və İsgəndər surətləri şairin bu mövqeyini əyni şəkildə nümayiş etdirir. Bununla da Nizami liderliyin xarizmatik konsepsiyasını radd etmişdir. Eyni zamanda o, liderliyin irsiyyətlə, genetik mənşə ilə deyil, şəxsiyyətin öz keyfiyyət parametrləri ilə müəyyən olunması ideyasını irəli sürmüştür.

Böyük şair humanist dünyagörüşünə uyğun olaraq, rəhbərin, dövlət başçısının həm də lider keyfiyyətlərinə malik olmasını, yəni bu iki sosial statusun bir şəxsin simasında mövcudluğunu məqsədə uyğun sayırı, çünki eks təqirdə cəmiyyətdə münaqışə ehtimalı yaranı, ictimai asayıf pozula bilər. Rəhbər təkcə hüquq və səlahiyyətlərə, sanksiyalar sistemine deyil, öz təbəələri arasında şəxsi nüfuz və tə'sirə malik olmalı və beləliklə, ölkənin həqiqi lideri keyfiyyəti qazanmalıdır – bu ideya olduqca müasir səslənir.

Nizami "Xəmsə"dəki ayrı-ayrı episodlarda liderliyin və idarəetmə psixologiyasının müxtəlif məsələlərini şərh edir. Lider ədalətli olmalı, öz missiyasına məziiyyət kimi yox, məs'uliyyət və borc kimi baxmalı, öz fealiyyətində daim ictimai rə'yı nəzərə almalı, səlahiyyət verdiyi şəxslərə nəzəreti zeiflətməməli, bütün qrup üzvlərinə eyni gözlə baxmalı, obyktivliyi fealiyyət prinsipinə əvərməli, rəhbərlikdə avtoritarizmə deyil, demokratik üsullara üstünlük verməli, şəxsi nümunəsi ilə təqlid obyekti və etalona əvərməli, insanların qəlbini fəth etməye çalışmalı, məqsədə çatmaq üçün zora və təzyiqə yox, psixoloji tə'sir üsullarına, inandırma və təlqinə üstünlük verməlidir. Bütün bu keyfiyyətləri Nizami ideal lider kimi təqdim etdiyi İsgəndər obrazında cəmləşdirmiş və bununla öz ictimai idealının canlı təcəssümünü yaratmışdır.

Aparılmış tədqiqat göstərir ki, Nizami Gəncəvinin şəxsiyyət psixologiyası ilə bağlı ideyaları təkcə psixoloji fikir tariximizin parlaq sehifəsi kimi maraqlı doğurmur. Dahi mütefəkkirin mükəmməl şəxsiyyət konsepsiyası müasir psixologiya elmimizin nəzəriyyə və praktikası üçün da böyük əhəmiyyət kəsb edir və onun perspektiv inkişafına səmərəli tə'sir göstərə biləcək fikir və mülahizələrlə zəngindir.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

### I) Azərbaycan dilində

1. Abbasov Ə. Nizami Gəncəvinin "İsgəndər-namə" poeması. Bakı, 1966.
2. Abbasov M. Nizaminin psixoloji görüşləri (namizədlik dissertasiyası) Bakı, 1945.
3. Azadə R. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, 1979.
4. Araslı N. Nizami və türk ədəbiyyatı. Bakı, 1980.
5. Araslı H. Nizami Gəncəvi. Bakı, 1994.
6. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixolojiyanın aktual məsələləri. Azərnəş, Bakı, 1986.
7. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixolojiya, "Maarif" nəşriyyatı, Bakı, 1989.
8. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Azərnəş, Bakı, 1981.
9. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Bədii yaradıcılığın psixoloji məsələlərinə dair. -"Azərbaycan" jurnalı, N2, 1957.
10. Bayramov Ə.S. Təqnidçi təfəkkürün ba'zi psixoloji məsələləri. -"Azərbaycan" jurnalı, N3, 1959.
11. Bayramov Ə.S. Etnik psixolojiya məsələləri. Bakı, 1996.
12. Bayramov Ə. Psixoloji düşüncələr. Bakı, 1994.
13. Beqdeli Q. Şərq ədəbiyyatında "Xosrov və

- "Şirin" mövzusu. Bakı, 1970.
14. Qasimov Q. Nizami və Azərbaycan musiqisi. — "Elm və həyat", 1979, N11.
  15. Qəhrəmanov V. Nizaminin hüquqi görüşlərinə dair. — Azərbaycan EA Xəbərləri, 1948, N7.
  16. Quluzadə M. Nizami Gəncəvi. Heyat və yaradıcılığı. Bakı, 1953.
  17. Zamanov N. Nizami poeziyası və təsviri sənat. Bakı, 1981.
  18. Əlizadə M. Nizami Gəncəvi. — Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı, 1960.
  19. Əliyev R. Nizami. Qısa bibliografiq məlumat. Bakı, 1982.
  20. Əfəndiyev M., Əliyev R. Nizami və dövrü-nün təbabat elmi. — Azərb. EA Xəbərləri, 1954, N2.
  21. Yusifov X. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, 1982.
  22. Göyüşov Z. Daxilə pəncərə. Bakı, 1978.
  23. Məmməd Cəfər. Nizaminin fikir dünyası. Bakı, 1982.
  24. Məhəmmədi M. Nizami dünyası. — "And", 11.XII.1992.
  25. Məhəmmədi M. Nizami və İmam Qəzzali. — "Cahan", 1997, N1.
  26. Mikayılov Ş. Nizami Gəncəvinin pedaqoji görüşlərinə dair — "Azərbaycan məktəbi", N1-9, 1984.
  27. Nizami Gəncəvi. Almanax. I kitab. Bakı, 1984.
  28. Nizami yaradıcılığında təlim-tərbiya məsələləri (Ümumrespublika ali məktəblərəsəsi konfransın məruzə tezisləri: 20-21 noyabr 1991-ci

il), Bakı, 1991.

29. Nizami Gəncəvi. Lirika. filoloji tərcümə, şerhlər və qeydlər prof. M.Əlizadənindir. Bakı, 1983.

30. Nizami Gəncəvi. Sirlər xəzinəsi. tərcümə edənlər S.Rüstəm və A.Sarovlu. Bakı, 1981.

31. Nizami Gəncəvi. Xosrov və Şirin. tərcümə edəni R.Rza. Bakı, 1982.

32. Nizami Gəncəvi. Yeddi gözəl. tərcümə edəni M.Rahim. Bakı, 1983.

34. Nizami Gəncəvi. İsləgəndərnəmə. tərcümə edənlər A.Şaiq və M.Rzaquluzadə. Bakı, 1982.

35. Nizami Gəncəvi. Sirlər xəzinəsi. filoloji tərcümə, izahlar, şerhlər və lügət prof. R.Əliyevindir.. Bakı, 1981.

36. Nizami Gəncəvi. Xosrov və Şirin. filoloji tərcümə, izahlar və qeydlər, prof. H.Məmmədəzədənindir. Bakı, 1981.

37. Nizami Gəncəvi. Leyli və Məcnun. filoloji tərcümə, izahlar və qeydlər prof. M.Əlizadənindir. Bakı, 1981.

38. Nizami Gəncəvi. Yeddi gözəl. filoloji tərcümə, izahlar və qeydlər prof. R.Əliyevindir. Bakı, 1983.

39. Nizami Gəncəvi. İsləgəndərnəmə. filoloji tərcümə prof. Q.Əliyev və V.Aslanovundur. Bakı, 1983.

40. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, 1991.

41. Rəfəli M. Nizami. Bakı, 1939.

42. Rəfəli M. Azərbaycan ədəbiyyatında ilk roman. – Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. I cild. Bakı, 1946.

43. Sasanian C. Nizaminin "Leyli və Məcnun" poeması. Bakı, 1985.

44. Ümumi psixoloziya. Bakı, 1982.

45. Həsənov B., Xəlilov Ə. Nizami yaradıcılığında kimya motivləri. – "Ədəbiyyat və incəsənat". 1975, 12 iyul.

46. Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi". Bakı, 1983.

47. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ən'ənələri. Bakı, 1979.

## 2) rus dilində

48. Абу Хамид ал-Газали. Воскрешение наук о вере, пер. с арабского В.Наумкина. М., 1980.

49. Алиев Г.Ю. Легенда о Хосрове и Ширин в литературах народов Востока. М., 1960.

50. Алиев Г.Ю. Темы и сюжеты Низами в литературе народов Востока. М., 1985.

51. Ананьев Б.Г. Проблема формирования характера. Л., 1949.

52. Ананьев Б.Г. Психология чувственного познания. М., 1960.

53. Ананьев Б.Г. Человек как предмет познания. М., 1968.

54. Асмолов А.Г. Личность как предмет психологического исследования, М., 1984.

55. Ахмедов Э.М. Великий азербайджанский мыслитель. Баку, 1962.

56. Байрамов А.С. Психологическая мысль в Азербайджане в XII-XIV вв. и основные тенденции ее развития. – Тезисы научных сообщений советских психологов на XXII Международном

- психологическом конгрессе. М., 1980.
57. Байрамов А.С. Некоторые этнопсихологические вопросы в творчестве Низами Гянджеви. — Этнопсихологические проблемы развития личности. Баку, 1985.
58. Байрамов А.С. Психологические этюды. Баку, 1989.
59. Байрамов А.С., Ибрагимбеков Ф.А. Психологический аспект в творчестве революционного демократа М.Ф.Ахундова. жур. "Вопросы психологии", изд-во "Педагогика" М., 1973, N2.
60. Байрамов А.С. Психологический аспект в творчестве азербайджанского поэта и мыслителя Имадеддина Насими. жур. "Вопросы психологии", М., 1976, N1
61. Бахшалиева Г.Б. "Книга песен" Абул-Фараджа ал-Исфахани и классическая азербайджанская литература. Баку, 1998.
62. Бернс Р. Развитие Я — концепции и воспитание. пер. с английского. М., 1986.
63. Бертельс Е.Э. Великий азербайджанский поэт Низами. Эпоха, жизнь и творчество. Баку, 1940.
64. Бертельс Е.Э. Низами. М., 1949.
65. Бертельс Е.Э. Низами и Физули. М., 1962.
66. Бертельс Е.Э. Суфизм и суфийская литература. М., 1965.
67. Бертельс Е.Э. История персидско-таджикской литературы. М., 1960.
68. Бобнева М.И. Социальные нормы и регуляция поведения. М., 1978.
69. Бодалев А.А. Восприятие и понимание человека человеком. М., 1982.
70. Болдырев А.Н. Памятники эпохи Руставели. М., 1938.

71. Бромлей Ю.В. Этнос и этнография. М., 1973.
72. Выготский Л.С. Избранные психологические исследования. М., 1956.
74. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Баку, 1981.
75. Гаджиев А.Х. Проблемы марксистской этнической психологии. М., 1982.
76. Гаджиев А.А. Ренессанс и поэзия Низами Гянджеви. Баку, 1980.
77. Дьяченко М.И., Феденко Н.Ф. Основы психологии. М., 1962.
78. Зейгарник Б.В. Теория личности в зарубежной психологии. М., 1982.
79. Ибн Сина Абу Али. Избранные произведения. том I. Душанбе. 1980.
80. Ковалев А.Г. Психология личности. М., 1970.
81. Ковалев А.Г. Психология литературного творчества. Л., 1960.
82. Коджаев М.К. Проблема характера в творчестве Ф.М. Достоевского. Баку, 1990.
83. Кон И.С. Личность как субъект общественных отношений. М., 1966.
84. Кон И.С. В поисках себя. Личность и ее самосознание. М., 1984.
85. Конрад Н.И. Запад и Восток. М., 1966.
86. Королев С.И. Вопросы этнопсихологии в трудах зарубежных авторов. М., 1970.
87. Крымский А.Е. Низами и его современники. Баку, 1981.
88. Кряжев П.Е. Общество и личность. М., 1961.
89. Кузнецов Ю.В. Философские проблемы этнопсихологии. М., 1975.
90. Кулизаде З.А. Закономерности развития

восточной философии XIII-XVI вв. и проблема  
Запад-Восток. Баку, 1983.

91. Кулизаде З.А. Теоретические проблемы  
истории культуры Востока и низамиведение.  
Баку, 1987.

92. Кязимов М.Д. "Хафт пейкар" Низами и  
традиция назире в персоязычной литературе  
XIV-XVI вв. Баку, 1987.

93. Кязимов М.Д. Последователи Низами.  
Баку, 1991.

94. Левитов Н.Д. Вопросы психологии ха-  
рактера. М., 1956.

95. Левитов Н.Д. Психология характера. М.,  
1969.

96. Личность (Материалы симпозиума, со-  
стоявшегося 10-12 марта 1970 г. в Москве). М.,  
1971.

97. Личность и труд. М., 1965.

98. Магун В.С. Потребности и психология  
социальной деятельности личности. М., 1983.

99. Мамедов Ш.Ф. Философские и об-  
щественно-политические взгляды Низами. М.,  
1959.

100. Мелетинский Е.М. Средневековый ро-  
ман. М., 1983.

101. Миллер Р. Личность и общество. М.,  
1965.

102. Мурадханов М. Педагогические выска-  
зывания Низами. Баку, 1947.

103. Мустафаев Дж.В. Философские и эти-  
ческие взгляды Низами. Баку, 1962.

104. Обуховский К. Психология влечений че-  
ловека (пер. с польского). М., 1972.

105. Поршнев Б.Ф. Принципы социально-  
этнической психологии. М., 1964.

106. Проблемы азербайджанского Ренес-

санса. Баку, 1984.

107. Психология. Словарь. М., 1990.

108. Психология межличностного познания.  
М., 1981.

109. Психология личности. Тексты. М., 1982.  
110. Рафили М. Низами. Жизнь и твор-  
чество. М., 1946.

111. Рубинштейн С.Л. Основы общей психо-  
логии. М., 1946.

112. Рубинштейн С.Л. Проблемы общей  
психологии. М., 1976.

113. Рувинский Л.И. Теория самовоспита-  
ния. М., 1973.

114. Рудик П.А. Психология. М., 1964.

115. Сарджвеладзе Н.И. Личность и ее вза-  
имодействие с социальной средой. Тбилиси,  
1989.

116. Столин В.В. Самосознание личности.  
М., 1983.

117. Теоретические проблемы психологии  
личности. М., 1974.

118. Франселла Ф., Баннистер Д. Новый ме-  
тод исследования личности. М., 1987.

119. Хайруллаев М.М. Абу Наср ал-Фараби.  
М., 1982.

120. Халилов Г.В. Идеи гуманизма в об-  
щественной мысли Азербайджана. Баку, 1984.

121. Хмелько В.Е. Социальная направлен-  
ность личности. Казань, 1988.

122. Шибутани Т. Социальная психология.  
М., 1969.

123. Шихирев П.Н. Современная социальная  
психология США. М., 1979.

124. Якобсон П.М. Психология чувств. М.,  
1961.

125. Якобсон П.М. Психологические пробле-

- мы мотивации поведения человека. М., 1969.
126. Ярошевский Т. Личность и общество. М., 1973.
127. Ярошевский М.Г. История психологии. М., 1966.
128. Ярошевский М.Г. Психология в XX столетии. Теоретические проблемы психологической науки. М., 1974.

## Mündəricat

Giriş ..... 3

### I fəsil

Nizami Gencəvinin ədəbi ırsının tədqiqinin esas istiqamətləri ..... 8

### II fəsil

Şəxsiyyətin teşəkkülü və sosial-psixoloji məzmununa dair Nizaminin görüşləri ..... 43

### III fəsil

Nizami Gencəvi şəxsiyyətin integrallı mə'nəvi-psixoloji keyfiyyətləri haqqında ..... 116

### IV fəsil

Nizami Gencəvi yaradıcılığında liderlik və idarəetmə psixologiyası məsələləri ..... 142

Netice ..... 180  
İstifadə olunmuş ədəbiyyat ..... 190

Redaktor: Nadir Məmmədli  
Baş redaktorun müavini: İlqar Zeynalov  
Bədii redaktor: Səidə İsmayılova  
Texniki redaktor: Rasim Hacıyev, Elşad Hacıyev  
Korrektorlar: Nurəngiz Babayeva  
Kompiuter tərtibçisi İbrahim.  
Yıqlılmağa verilmiş 22.02.2000.. Çapa imzalanmış 30.03.2000.  
Uçot naşr vərəqi 10. Fiziki çap vərəqi 9,2. Şərti çap vərəqi  
12,5. Ədəbi qarnituru tayms. *Sifariş № 238. Ofset çap üsulu.*  
Tiraj 500. Qiyməti müqavilə ilə.

**Kitab «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində  
yığılmış və çap olunmuşdur. Müəssisənin direktoru  
N.B.Məmmədli. Tel.: 25-67-72.  
Ünvan: Bakı 48, Qaraçuxur qəs., Qumluq küç. 69.**

11  
B 12

